

**QURBANI**

**ƏSƏRLƏRİ**

**“ŞƏRQ-QƏRB”  
BAKİ-2006**

*Bu kitab "Qurbani" (Bakı, Bakı Universiteti nəşriyyatı, 1990)  
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərtib edəni, ön söz,  
qeyd və izahların müəllifi:

**Qəzənfər Kazimov**

**894.3611-dc22**

**AZE**

**Qurbani. Əsərləri.** Bakı, "Şərq-Qərb", 2006, 232 seh.

Qurbani ırsını geniş təqdim edən bu kitaba görkəmli aşığın əvveller çap olunmuş əsərləri ilə yanaşı, müxtəlif menbələrdən – dastan variantlarından, cünglərdən, ayrı-ayrı aşıqlardan toplanmış yeni qoşmaları, gəraylıları, təcnisleri, deyişmələri, qıflıbəndləri, divaniləri daxil edilmişdir.

**ISBN10      9952-34-079-6  
ISBN13 978-9952-34-079-2**

© "ŞƏRQ-QƏRB", 2006

Azərbaycan Respublikasının Prezidenti

**İLHAM ƏLİYEVİN**

**"Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir

## ÖN SÖZ

Çox-çox qədimlərdən gələn, insanla yaşıd olan, onun ilk şüurlu emek zərbələri ilə doğulan el ədəbiyyatı daim öz yolu ilə irəliləyib, böyük əksəriyyətin, çoxluğun mənəvi qida mənbeyinə çevrilib, rəsmi nəzərdən kənar olsa da, hakim təbəqə tərəfindən kifayət qədər qiymətləndirilməsə də, qədim dövrlərdə daha çox məddahlıq nümunələri kimi yaradılan yazılı ədəbiyyata da təsir göstərib, ümumxalq medəniyyətinin toşəkkülündə, xalqın mənəvi inkişaf və tərbiyəsində böyük rol oynayıb.

Gümüş piyale üzərində Babil paltarı geymiş Manna müsiqiçisinin təsviri göstərir ki, ozan sənəti çox qədimdir. El ədəbiyyatının tarixi bu ədəbiyyatın yaradıcıları tərəfindən çox qədimlərle, əfsanəvi dini inanc mənbəyi olan Adəm peygamberlə əlaqələndirilmiş, aşıqlar özlerini Adəm atanın nəvələri saymışlar.

Məlumdur ki, aşığı ozan hazırlamış, aşıqlar qədim ozan sənəti içərisində yetişmişlər. Ozan və aşiq mərhələləri bir sənət növünün ciddi keyfiyyət fərqlərinə malik olan müxtəlif mərhələləridir. Aşiq ədəbiyyatının özü də öz başlangıçım uzaq keçmişdən götürür. Lakin aşiq sənətinin böyük vüsətə meydana çıxdığı dövr XVI yüzillik hesab olunur.

XVI yüzillik bedii ədəbiyyatın, rəssamlıq və nəqqaşlığın, elmin və mədəniyyətin, sosial-ictimai münasibətlərin sürətə inkişaf etdiyi, el sənətinin, sənətkarlığın yüksəldiyi, "Kitabi-Dedə Qorqud" kimi əzəmetli abidələrin yeniden yazıya alındığı, her sahəde milli özünüdərkin, oyanışın gücləndiyi bir dövrdür. Bu dövr biri digərindən fərqlənen, müxtəlif sənət zirvelərini fəth edən Füzuli, Xətayi, Qurbanı kimi böyük söz ustaları yetirmiştir.

Füzuli klassik şərin bayraqını uca göylərə qaldırdı. Xətayi böyük əqidə yolunda qılınc ilə sözü məharetle birləşdirdi. Qurbanı el sənətini xalqa daha yaxın yeni və böyük bir axara yönəltdi...

Qurbanı Dedə Qorqud zərəsidi...

Dedə Qorqud xalq müdrikliyinin məhsuludur, Qurbanı poeziyası bir adamın – Diriliş Qurbanının!

Dedə Qorqud Qurbanının başı üzərində işq salıb keçir, Qurbanı bu işqi gücləndirir, ona yeni rəng verir!

Dedə Qorqud bir çox cəhdən Homerin yaşıdır, Qurbanı – Füzuli və Xətayının!

Dedə Qorqud öz nitq ilə hərbi demokratiya dövrünün nitq xüsusiyyətlərini mühafizə edir, Qurbanı – feodalizmin kapitalizmle birləşməyə, qovuşmağa doğru yönəldiyi dövrün!

Tufarqanlı Abbas, Xəstə Qasım, Valeh, Ali, Ələsgər də Dedə Qorqud zərərləridir müxtəlif əsrlərə səpəlenib, hər biri bir əsrənən güc və işq alıb, toplana-toplana "aşiq poeziyası" və ya "el sənəti" adlanan böyük bir sənət yaradıb. Ağ yolun – bayatıların, məsəllərin, tapmacaların, qoşma və gəryahıların, nağılların, dastanların üzərində yerləşən, böyük bir xəzinəyə söykenen bu sənətin kamil başlangıcı Qurbanının adı ilə şöhrət qazanıb...

Qurbanının şeirləri diller azberidir. Yüzilliklər ötsə də, hafızelerde məhəbbətlə mühafizə olunub. İnsanın qəlb arzularını, məhəbbət və kəderini, nifret və qəzəbini ifadə edən bu şeirlər uca və əzəmetli qayalardan süzülen sular kimi duru və şəffafdır. Feodal qaranlığında yaranmış Qurbanı ziyasi faciələrlə dolu keçmişimizin faciələri üzərində işq salır. Hüzün, kədər, zəmanə dəhşətlərindən şikayət dolu bu şeirlərdə böyük belalar qarşısında əzmə dayanan, dəhşət və faciələrə sine geren insanın titreyen və qəhərlə səsi eşidilir. Bu böyük insanın qelbində beşəri məhəbbət de güclüdür, gelecəyə inam da. Onun poeziyasına lirik, həzin, nikbin bir intonasiya hakimdir. Qurbanı el sənətkarıdır, xalq ruhunu təmsil və tərənnüm edən bir şairdir.

Qurbanı ozan-qopuz sənətinin aşiq-saz sənəti ilə əvəzləndiyi dövrün böyük neğməkarıdır. Yüksek poetik dili, sənətkarlığı şairin zəngin və uzun keçmişisi olan bir ədəbiyyat zəmənidə yetişdiyini göstərir. Hələ tam şəkilde əldə edilməmiş və əslində, çox az toplanmış yaradıcılıq nümunələri göstərir ki, böyük və qüdretli el sənətkarı misilsiz təb və istedad sahibi olmuşdur. Poeziyasının geniş vüset qazanmasında Şah İsmayıllı hərəkatının, Şah İsmayıllı fealiyyəti ilə ölkədə yaranmış dirçəliş və canlanmanın böyük təsiri olmuşdur. Qurbanı bu hərəkata laqeyd qalmamış, Şah İsmayıllı yaxımı, dostu kimi, öz sazi, sözü ilə ictimai oyanışa kömək etmişdir.

Təessüf ki, sənətkarla bağlı bir çox məsələlər hələ aydınlaşdırılmışdır. Qurbanı harada doğulmuşdur? Harada yaşamış və nə qədər yaşamışdır? Şairin acı şikayətləri, qarğışları nə ilə bağlıdır? Bu və buna bənzər suallar tekər oxucular üçün deyil, tədqiqatçılar üçün də qaranlıqdır. Bunun bir mühüm səbəbi aşiq sənətinin yazıya alınmaması, hafızelerde qorunmaq ənənəsidir. Hafızeler isə hər şeyi dəqiq qoruya bilmir, zaman özü bir çox hadisələri "redakte" edir. İnsanın savad dərəcəsi, arzu və istekləri, heyəcan və nifreti, gündəlik qayğıları hafızelerin bir-birinə ötürdüklərini dəyişir, bir çox hallarda ilkin formaları tam qoruya bilmir. Qurbanı kimi bir sənətkar haqqında tarixin, abidələrin və insan hafizesinin saxladığı dəqiqətlə saf-cürük edilməlidir.

\* \* \*

Bir sıra klassik şənətkarlarımız kimi, Qurbanının də həyatı haqqında məlumatı onun öz şeirlərindən alırıq. Şeirlərindən aydın olur ki, Qurbanı Şah İsmayıldan bir qədər əvvəl doğulmuş və ondan çox yaşamışdır. Lakin İsmayılin qısa ömrü ilə bağlı bir sıra izlər olmaması idi, Qurbanının ömrünün sehifələri tam qaranhq qalardı.

"Azerbaycan ədəbiyyatı tarixi"<sup>1</sup>nin ilk nəşrinə (1943) Qurbanı haqqında məlumatı H.Arası daxil etmişdir. O, Qurbanının:

Mürşidi-kamilim, şeyx oğlu şahim,  
Bir ərzim var qulluguna, şah, menim.  
Əziz başın üçün, oxu yazğumu,  
Agah ol halımdan gahbagah mənim –

sözlerine əsaslanaraq göstərir ki, "bu qoşmada Qurbanı öz şikayətlərini semimi olaraq Şah İsmayıla söyleyir"<sup>2</sup>. Bu qeydlərde Qurbanının Şah İsmayılin müasiri olması barede fikir ümumi şəkildə söylənmişdir. Lakin sonralar H.Arası Qurbanının yeni tapılmış:

Men haq aşiqiyəm, haq yola mail,  
Kitabım Qurandır, olmuşam qail.  
Ey mənim sultanım, Şah İsmayıil,  
Dərdimin elindən fəryadə geldim –

bəndini misal getirərək fikrini konkretləşdirməyə çalışmış və bu sahədə tapıntıının özünə məxsus olduğunu göstərmişdir<sup>3</sup>.

Görkəmlı folklorşunas M.H.Təhmasib də ədəbiyyat tarixinin ilk nəşrindəki qeydə əsaslanaraq, Qurbanı ile Şah İsmayılin eyni dövrün şəxsiyyətləri olduğu barede fikri H.Arashya isnad etmişdir<sup>3</sup>.

Şəxsiyyətə pəroştiş qurbanlarının yaradıcılığı nəzərdən keçirildikcə aydın olur ki, bir çox sahələrdə ilkin araşdırmaların əsil ünvani vaxtılıq unudulmuşdur. Qurbanı haqqında ilk dürüst və ağlabatan məlumatı, onun Şah İsmayılin müasiri olmasının barede fikri ilk dəfə Salman Mümtaz söylənmişdir. S.Mümtaz Qurbanini hazırda Diri dairəsində müşahidə edildiyi kimi, "Qurban" adı ilə tədqiq etmiş, həm də düzgün olaraq, el şairi kimi seciyyələndirmiştir: "Bu qədər ki, Qurbanın da bir şerisi olmaması idi, onun da haqqında bir söz deyə bilməyəcəkdik. Amma bu şeir bize köməklik edir. Ümid edirik

ki, biz yanılmayıq, yazımız da doğrudur. ...Bildiyimiz bir şey varsa, o da budur ki, Qurban Şah İsmayıil Səfavi Qaqzə alındığı zamanda yaşayıb, şahın vezir-lərindən birinə xoş gelmediyindən Qurbanı qolubaqlı Qarabağ tərəfindən Xudaferin körpüsündən keçirdərək İranə sürgün etmişdir. Qurban da bu əhvalati şeirlə yazıb Şah İsmayıla yollandıqdan, şah onu bağışlayıb azad etmişdir"<sup>1</sup>.

Qurbanının Şah İsmayıil hakimiyyəti illərində (1501-1524) yaşıdagı inkaredilməz olsa da, bu onun ömrünün yalnız həmin illərlə məhdudlaşması demek deyil. Şeirlərindən aydın olur ki, onun qolubaqlı şah divanına aparılması Şah İsmayıil hakimiyyətinin ilk illərinə aiddir. Əgər o, Şah İsmayıil hakimiyyətinin ilk illərində şah divanına getirilmişsə, deməli, bu dövrdə bir şair kimi, bir şəxsiyyət kimi nezəri cəlb edəcək yaşıda olmuşdur. Bu mənTİqle onun təvəllüd tarixi en azı XV əsrin son rübüne aid olmalıdır. Bu onun Şah İsmayıldan yaşça bir qədər böyük olduğunu göstərir. Digər tərəfdən, o, Şah İsmayılin vəfatına şeirlər həsr etmişdir. Əgər Şah İsmayılin vəfatını şeirlə qeyd etmiş və onun dəfnində iştirak etmişsə – bu, inkaredilməzdir – deməli, Şah İsmayıldan sonra da yaşamışdır. Qurbanının bir sıra şeirləri bu müləhizələrin hər ikisinin doğruluğunu təsdiq edir.

Qurbanının "Mürşidi-kamilim, şeyx oğlu şahim" misrası ilə başlayan şer, demek olar ki, "Qurbanı" dastanının bütün variantlarına daxil edilmişdir və hamisünün da əsas mazmunu bundan ibarətdir ki, Gəncədə Qara vezirə bacara bilmeyecəklərini görən Qurbanı ilə Pəri molla çağırıb şeyx oğlu şaha bir məktub yazdırırlar. Qurbanı məktubu özü aparır və şaha verdikdən sonra həmin şer söyləyir. Şübhəsiz, bütün bunlar şerin dastanlaşdırılması üçündür. Qurbanı özü savadlı olduğu, ele həmin şeridə "oxuyub elmimə çatdığını yerda" dediyi halda, məktubu mollaya yazdırırlar və hətta molla əvvəlcə Perinin dediklerini eksine yazar, lakin bu guya Qurbanıya eyan olur, ona görə də məktubu yenidən yazdırır və s. Şeir aydın göstərir ki, Qurbanı şeyx oğlu şahın – Şah İsmayılin qəbulunda olmuş və şikayətlərini ona çatdırmışdır. Qurbanı "oğlu olmuş Qara vezir" in zülmərindən, "seyrağının sırrindən baş açmamasından", Xudaferindən "qolubaqlı" keçirilməsindən şikayətlərin, şahı əsil mətbədən "agah etməyə" çalışır. Bunun ardınca söylədiyi daha keskin şikayət şerində isə öz evində farağat oturduğu yerde onu vətəndən didərgin saldıqlarını bildirir:

Bülbül idim, ayrı düşdüm gülümədən,  
Felək vurdum, cüda saldı elimdən.  
Qurbanıyəm, Qara vezir elindən  
Şeyx ogluna şikayətə gəlmışəm.

<sup>1</sup> "Qızıl Şərq" jurnalı, 1923, № 2-3, səh. 108.

<sup>2</sup> H.Arası. Aşıq yaradıcılığı, Bakı, 1960, səh.34.

<sup>3</sup> M.H.Təhmasib. Azerbaycan xalq dastanları (orta əsrlər), Bakı, 1972, səh. 346.

Beləliklə, guman etmək olur ki, Qurbanı Şah İsmayııl hakimiyyətinin ilk illərində şah divanına getirilmiş və Şah İsmayııl tərəfindən dindirilmişdir. Şairi niyə incitmışlar, neyi bəhanə etmişlər – məlum deyil. Dastanda bunlar məhəbbətlə əlaqələndirilir. Lakin, şübhəsiz, bunlar dastana uyğunlaşdırma-larla bağlıdır. Bu məsələyə müxtəlif vaxtlarda M.İbrahimov, M.H.Təhmasib və başqa alimlərimiz münasibət bildirmişlər. M.İbrahimov Qurbanının bu vəziyyətini Şah İsmayııl hakimiyyətinin ilk illərində şairin “siyasi firildaqların girdabına düşməsi” ilə əlaqələndirərək yazar: “O dövrde zemane o qeder bulanıq, heyat o qeder qeyri-sabit və etibarsız imiş ki, aşığın özü da gözlenil-məden siyasi firildaqların girdabına düşmüş, min belaya düçar olmuşdur. Şah İsmayııl ölkədəki xırda feodal hakimlərin el-ayağını bir yere yiğmaq, mərkəzləşmiş dövlət yaratmaq və Osmanlı sultanlığına qarşı tasılır müberizə aparmaq üçün şəliyi yalnız dini deyil, eyni zamanda siyasi və fəlsəfi bir bayraqa çevirdiyi zaman şəliyə zidd olan (və ya belə hesab edilən) görüşlər şiddətli təqib olunur, bu görüşləri yamaqda ittiham edilənlər isə ağır cezalanırlar... Yəqin ki, Qurbanının də belə düşmənləri olmuşdur. Onlar böyük sənətkarın müterəqqi görüşlərindən, ilahiyyatla və xüsusen şəliyin dar, düzülməz sektant teləbləri ilə düz gəlməyen sənətindən, həyat eşi və humanizm ifadə edən poeziyasından onun eleyhine istifadə etmiş, onu şəliyə düşmən bir adam kimi qələmə vermiş, həbs olunmasına, qolubağılı halda Arazın üstündəki Xudaferin körpüsündən keçirdib şah divanına aparılmasına nail olmuşular<sup>1</sup>.

M.H.Təhmasib də həmin hadisə ilə əlaqədar təqribən eyni fikir söylemişdir: “Xətayi böyük planiarına mane ola bilecək xarici “dişmən”lərə qarşı vuruşduğu kimi, daxildə də qorxu yaradacaq qüvvəleri məhv edir, öz hakimiyyətini möhkəmləndirirdi. İlk illərdə Şah İsmayııl ölkə daxilində olan başqa təriqətlərə qarşı da çox mahir siyaset aparmış, bu təriqətlərin bəzisi ilə yaxınlaşmış, bəzisi ilə üstüörtülü, bəzisi ilə isə açıqdan-açıqa vuruşaraq səradan çıxmışdı. Bu gərgin müberizə illərində, şübhəsiz ki, bəzi nüfuzlu mürşid-lərin, hörmətli müridlərin, elecə də ayri-ayrı təriqətlərə mənsub olan şairlərin təhlükeli görünənləri məhv edilmiş, zindanlara atılmış, təqib edilmişdi. Bize, belə təqib olunmuş, həttə həbsə alınıb Xudaferin körpüsündən qolubağlı dustaq keçirilmiş şəxsiyyətlərdən biri də Qurbanı olmuşdur”<sup>1</sup>.

Mahiyət etibarilə çox yaxın olan bu qeydlərin hər ikisində bir daha təsdiq edilir ki, Şah İsmayııl hakimiyyətinin ilk illərində Qurbanı onunla “şah divanı”nda görüşmüştür. Bu, şübhəsizdir, lakin, fikrimizcə, bu onların ilk görüşü deyildir.

Məlumdur ki, Şah İsmayııl özünü yeniyetməliyindən güclü şəxsiyyət kimi göstərmiş, cini zamanda sənəti, sənətkarı, xüsusen saz sənətini sevmiş, yüksək qiymətləndirmiştir. Ordusunu, tarixçilərin məlumatına görə, daim döyüşqabağı ozan-aşıqlar sazla, sözle cuşa getirmişlər. İsmayııl özü də qoşmalar yazmışdır. Əger Qurbanı böyük sənətkar olmuşsa, Xətayi onu qiymətləndirməli idi və əslində, belə də olmuşdur. Şah Qurbanını cəzalandırmamış, əksinə, rəvayətə görə, rəğbətlə qarşılamamışdır. Bizcə, Qurbanı ile Şah İsmayııl arasında təriqət ixtilafı olmamışdır. Təriqət ixtilafi olsa idi, Qurbanı Şah İsmayıyla müraciətə “mürşidi-kamilim”, “pirim” söylemezdi. Şah İsmayııl etrafına qüvvə toplamalı olduğu ilk illerde onu mürşid qəbul edən bir sənətkarı ne üçün incitməli idi? “Sərim təvəlladır, üzüm payəndaz; Yoxdur bundan qeyri bir mətəh mənim” – deyən, bütün varlığını genç şaha qurban verməyə hazır olan sənətkar ne üçün cəzalandırılmalı idi?

Şeirdəki bir neçə işarədən aydın olur ki, Qurbanı ile İsmayııl həle bu hadisədən xeyli evvel tanış imişler. Qurbanının “eziz başın üçün” sözleri tarixi izləri mühafizə edirək, yəni Qurbanının öz dilindən çıxan ifade kimi mühafizə olunmuşsa, burada şaha yaxınlıq, səmimi münasibət, bir qeder erkəyanlıq duyulmaqdadır. Yalnız çox yaxın olmaqla İsmayııl kimi bir şaha bu cür müraciət etmək olardı. Bu yaxınlığı şerin başqa misrasına əsasən S.Mümtaz da duymuş və qeyd etmişdir: “Qurbanın Şah İsmayııl yazdığını şeirlərdən bunu başa düşürük ki, Şeyx oğlu Şah İsmayııl Qurbanın mürşidi-kamili və piri imiş. Habelə de başa düşmək olar ki, Şah İsmayııl Qurbanı tanırımsı. Çünkü “Agah ol halmdan gaßbagah mənim” deyə yazması ilə Qurbanın Şah İsmayııl bir növ yaxın olması görünür. Kim bilsə, bəlkə bu dostluq Şah İsmayıılın şair olmasına görə imiş”. Bu müləhizələri doğru hesab etsək də, biz Qurbanının şahla yaxınlığının köklerini başqa məsələdə görürük. Məlumdur ki, İsmayıılın təriqəti barede söz-söhbət həle onun kiçik yaşlarından el-obaya yayılmış, hər tərəfdə müridlərin meydana çıxmamasına səbəb olmuşdu. Qurbanı buntları eşitməyə və müəyyən mövqədə dayanırmaya bilməzdı. Onun dini məzmunlu şeirlərində (hətta bir çox dünyəvi qoşma və gəraylılarında da) hürufliyin və qızılbaş-şie təriqətinin ideyaları özünü qabarlıq göstərir. Qurbanı qızılbaş hərəkatı ilə bağlı şəxsiyyət olduğundan, 14 yaşılı İsmayııl Şirvana ilk yürüş zamanı Diri kəndinin qarşısındaki Xudaferin körpüsündən keçərkən onuna görüşməyə bilməzdi. Onların ilk tanışlığı bu qədim körpünün taqları üzərində olmalı idi və heç şübhəsiz, belə də olmuşdur (mərhum yazıçı F.Kərimzadə “Xudaferin körpüsü” romanında bu cəhətin unudulması ilə bağlı qeydlərimizi nəzərə alaraq, “Çaldıran döyüşü” əsərində maraqlı epizodlara ilk dəfə Qurbanının bədii obrazını yaratmışdır). Qurbanının əsərlərindən hiss olunur və

<sup>1</sup> M.İbrahimov. Aşıq poeziyasında realizm. Bakı, 1966, səh. 31-32.



<sup>1</sup> M.H.Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər). Bakı, 1972, səh. 356.



buna əfsanələrde, rəvayətlərdə de işaretlər var ki, o, xeyli müddət şah sara-yında yaşamış. Şah İsmayılin müxtəlif döyüşlərində sazının, sözünün gücü ilə iştirak etmişdir.

H.Arashı Sayat Novanın divani yaradıcılığından danışarkən yazır: "Mənəcə, şairin "divani" adlandırdığı heca vəznində qəzelləri bir növ ustاد-namedir. Aşıq öz ustadının əserini oxumazdan əvvəl usta həsr olunmuş divani ilə məclisə üz tutur. Bu divani bir qayda olaraq, Şah Xətayıya xitabən başlayır. Bu, təkcə Azərbaycan dilində yazılın divanilerdə deyil, erməni, gürçü dilində yazılın divanilerdə də belədir"<sup>1</sup>. Şübəsiz, Qurbanının də belə divanları olmuşdur. Lakin onlar hələlik eldə edilməmişdir. Məlum olan iki divanı isə Şah İsmayılin adı ilə başlamaq üçün deyil, bilavasitə Şah İsmayılin özüne – vefatına həsr olunmuşdur. Bu divanları bir-birinə yaxın vaxtlarda yazılmışdır – biri Şah İsmayılin vəfati günündə, o biri bir neçə il sonra. Divanları ətraflı araşdırmaqla Qurbanının həyatı haqqında məlumat almaq, təvəllüd tarixini öyrənmək mümkündür.

Şah İsmayılin qəfil ölümüne həsr etdiyi birinci mərsiye – divanında "Getmiş idim mürşidümə dərdimə dəva qila" – mərsası ilə başlayan beyti aydın şəkilde göstərir ki, 1524-cü ilin yaz çağında Şah İsmayılin Şəki xanı Həsən bəylə Gür-cüstan təreflərde ov edib Ərdəbile qayıdarkən, Qurbanı onunla təzecə görüşüb ayrılmış, Diriye qayıtmış, hansı bir səbəbdənse yenidən şahı görmək üçün Təbrizə gəlməli olmuş və qəfil dəfn mərasimi ilə rastlaşaraq şahın ölümünden sarsılmışdır:

Felək, senle vuruşmağa bir qabil meydan ola,  
Tut əlimi, fürsət sənin, kaş belə ehsan ola.  
Getmiş idim mürşidimə dərdime deva qila,  
Mən ne bilim mən galincə xak ilə yeksan ola.

O şahın kəlmeyi-kəlamin zikr etmek gərek,  
Tabutu sərv ağacından, kəfəni yapraq gərek.  
Tez yuyun, tez götürün ki, məzara çatmaq gərek,  
Bar-ilahim, neçə qiydin, bir belə cavan öle.

Ey könlüm, geygilən qarayı, xəndan eyləmə!  
Bar-ilahi, böyük xanədani viran eylemə!  
Haqq-taaladan səda gəldi: "Qurbanı, çox qəm yema,  
Heç ola bilmez xanədani-Şəfi viran ola!"

<sup>1</sup> Sayat Nova. Bakı, Azərnəşr, 1963, səh. 10-11.

Divanının Şah İsmayılin vəfatına həsr olunduğu barede tədqiqatçılar arasında fikir ayrılığı yoxdur. Divanının çox pozulmuş olmasına baxmayaraq, onun həqiqi məzmununa əsasən M.H.Təhmasib belə bir neticəyə gelmişdir ki, şeir dastan variantında göstərildiyindən fərqli olaraq, bir gözələ deyil, "Şah İsmayılin Xətayı ölümüne yazılmış mərsiyyədir" və son məsrədək "xanədani-Şəfi" də "xanədani-Şeyx Şəfi" olmuşdur<sup>2</sup>.

M.H.Təhmasib Şah İsmayılin vəfatını Qurbanının maddeyi-tarixlə qeyd etdiyini də göstərir. Qurbanının:

Əzabdan yüz üç keçəndə  
Əcəl camın içdi şahim,  
Bu dünyadan köçdü şahim –

məsralarındakı "əzabdan" sözü ebcəd hesabı ilə 827 edir (Nesiminin vefat ili) və üzərinə 103 göldükde Xotayının ölüm tarixi (hicri 930, miladi 1524) alınır.

"Qurbanı" dastanının Gəncə versiyasında birinci divanidən dərhal sonra Bəcanın bir şey anlamadığını gören Qurbanı üç kəlmə söz üçün izn istəyib ikinci divanını söyləyir. Əvvəlki divanı kimi, bu divanının də dastan variantına nisbatən, dastana qeydlərdə verilmiş variantı əslinə daha yaxın qorunub saxlanılmışdır:

Kufə əhli biheyalar şərni, həyanı atdilar,  
Adəm olan yoldan çıxıb, bir-birin aldatdilar.  
Qazılara rüşvet verib, şəri batıl etdilər,  
Bu divan ki, divan deyil, edalet divan gərek.

Axşam olcağın maşriqdə batdı şəms, doğdu qəmer,  
Yer üzüno qülqüla düşdü ki, ta oldu sahər.  
Ağlım itirdim, əlim titrət, göz ağlar, sər əsər,  
Pirim girib ol niqabə, getməyəydi cavan gərek.

Gərek, biçarə Qurbanı, sen bu cəbrə dözsən,  
Əl uzadıb o yasəmən bağdan bir gül üzəsen.  
Yaşın yetirdin əlliə, indi üz tut yüze sen,  
Əslimiz türabidəndir, məskənimiz kan gərek<sup>2</sup>.

Pozulmuş, variantlaşmış bu divanidən şairin təvəllüd tarixi barede dəqiq məlumat almaq olur.

<sup>1</sup> M.H.Təhmasib. Gösterilən əsəri, səh. 375.

<sup>2</sup> Azərbaycan dastanları, I c., 1965, səh. 307.

Divanının dastan variantında misra, fikir fərqi ilə yanaşı, rədif fərqi də var: dastanda rədif kimi buradakı “gərek”, “gözel” sözü işlənmişdir. *Gərek* və *gözel* sözlerinin ərəb əlifbası ilə yazılışı çox yaxındır, xüsusunə el yazısında kaf ilə lamın yaxın qrafikasını nəzəre alsaq, bu sözlerin bir nöqtə fərqi var. Bu şeirdən ve bir çox başqa şeirlərindən hiss olunur ki, Qurbanı əsərlərinin əlyazma nüsxəsi olmuş, yaxud aşıqlar öz cib deftərlərinə şeirləri qeyd etmiş, tələsik oxu və ya üzüntükçürmə prosesində bir çox söz və ifadələri yanlış oxumış, o cümlədən bu divanidəki “gərek” sözünü “gözel” ilə evez etmişlər.

Divanının ne möqsədle yazıldığını M.H.Təhmasib belə izah edir: “...məna, məzmun, yeni kimlərin isə “Kufe əhli”nə, “Zina əhli”nə bənzədilmələrini, “qazılara rüşvet verib şəriəti batıl etdiklərini”, “o gündən dünyaya qülğüle düşdüyüünü” acı-acı təsvir edən şairin çox geniş bir şəkildə səslənmiş, dünyaya “qülğüle salmış” bir hadisəyə qarşı narazılığını göstərir. Qazılara rüşvet vermək yolu ilə eldə edilmiş bu hökm, bu divan şairin üsyənənə səbeb olmuş, onu: “Bu divan ki, divan deyil, ədalət divan gərek” deməyə məcbur etmişdir. M.H.Təhmasib fikrini dəqiqləşdirərək yazar: “Bizcə, bu, Çaldıran müharibəsində Xətayının əsir düşmüş herəminin güclə əre verilməsi hadisəsi ilə əlaqədar etiraz şeridir”<sup>1</sup>.

Lakin şerin məzmunu aydın şəkildə göstərir ki, aləmə “qülğüle salan” bu hadisə Şah İsmayılin istəkli herəmi Taclı bayının Sultan Səlim Yavuz tərəfindən zorla əre verilməsi ilə bağlı deyil. Kəbinli bir qadını başqasına əre vermek üçün (həle bu fikrin özü də şübhəlidir) qazılara rüşvet vermək burada əsas dəlil kimi nəzərdə tutulub. Bu, ağlabatan deyil. Sultan Səlim niyə qazılara rüşvet verməli idi? Lazım gələsə, onun bir işarəsi kifayət etməzdəm? Diger tərəfdən, misranın: “Qazilar rüşvet alıb şəriəti satdılar” variantı da var. “Pirim girib ol niqabə getməyəydi cavan gərek” misrası nə deməkdir? Bəlkə Taclıının rübəndə-niqaba bürünüb əre getməsinə işarə edir? Bəs onda “cavan” sözü nədir? Qocalıb getməliydim? Bu hadisədən (Taclı bayının zorla əre verilməsindən) Qurbanı niyə bu dərəcədə əsəbileşmeli, həyəcanlanmalı idi: “Ağlım itirdim, əlim titrər, göz ağlar, sər əsər”. Bizcə, bu şeir də Xətayının ölümü ilə bağlıdır, lakin əvvəlki divanidən bir qədər sonra yazılmışdır.

Divanının birinci bəndi şerin yazılışı dövrün bedii təsvirini verir, ikinci bənd Xətayının ölümündən sonra ölkə daxilində əmələ gelən özbaşınalıqları göstərir, üçüncü bənd isə nəticədir, fəlsəfi yekundur.

Birinci bəndin məzmunu nədən ibarətdir? Kufe əhli seviyyəsinə enmiş bəhəyaların həyani atması, adəm olanın yoldan çıxmazı, bir-birini aldatması, qazılara rüşvetxorluğu, şəriəti pula satmaları... tənqid edilir və müəllif Xətayi

hakimiyyəti illərində görmədiyi qaydasızlıqdan, özbaşınalıqdan şikayətlərək: “Bu divan ki, divan deyil, ədalət divan gərek” nəticəsinə gelir.

Şah İsmayıllı Xətayının qəfil ölümü onun yaratdığı dövlətə böyük zərba vurdu. Qızılbaş əmirləri arasında divan işləri uğrunda qanlı döyüşlər başladı. 1524-1525-ci illərdə əmirül-ümərə Div sultan Rumlu öz rəqiblərinə qalib gələrək, 10-11 yaşlı şahın müstəqil vəkilə oldı. Çox keçmədən Çuhə sultanın təhribi ilə I Təhmasib Div sultanı öldürdürü və Çuhə sultan vəkil olur. Əmir Hüseyn xan Şamlı ilə müharibəde Çuhə sultan da öldürülür. Çuhə sultanın mənsub olduğu təkəli tayfası dərhal onun oğlu Şahqubadi vəkil edirler. Lakin ustachi, rumlu, zülqəder və əfşar tayfa əmirləri buna razi olmayıb, təkəli əmirləri ilə döyüşə başlayırlar. Vəziyyəti belə gören I Şah Təhmasib təkəli tayfasının tamam qatla yetirilməsini əmr edir və nəticədə böyük qırğın baş verir. Tayfa mübarizəsi 1534-1535-ci illərə qədər davam edir<sup>2</sup>.

Şah İsmayıllı dövründə möhkəm nəzəret altında olan əmirlər, qazılara, şəriət sahibləri indi el-qol açır, fürsətdən istifadə edirlər.

Qurbanı ilə bir dövrde yaşamış Mövlana Heyrəti qazi və müftilərin rüşvetxorluğundan behs edən qəsidesində deyirdi:

Bəlkə də divan malından pul yeyirlər hər biri,  
Sərbəsər bol-bol soyurqal sahibi, pul sahibi.

Divan işləri uğrunda tökülen qanlar, əmirlərin heyasızlığı, hakimiyyət uğrunda mübarizədə bir-birinə kəlek gelib aldatma, eyanların yoldan çıxmazı, qazılara rüşvetxorluğu, şəriəti pula satmaları, vəqf malının menimsənilməsi halları Təhmasib hakimiyyətinin ilk illeri üçün daha xarakterik olmuşdur. Lakin gənc şah yaşa dolduqca ölkəni nizama salmağa başlamışdı. Ona görə də ikinci divanının birincidən çox gec yazıldığı güman etmək olmaz. Şeirdə iki cəhət aydın duyulur. Birisi budur ki, Şah İsmayılin vəfatından son dərəcə müteəssir olan Qurbanı bu kedəri hələ unuda bilməmişdir. Hiss olunur ki, qəfil ölümün vurdugu yara hələ qaysaq bağlamayıb. Digər cəhət isə budur ki, özbaşınalıqlar, rüşvetxorluq, vəkalət uğrunda qantökme özünü şahın ölümündən müəyyən vaxt keçidkən sonra göstərə bilərdi.

Şah İsmayıllı hakimiyyətinin ilk illerində Div Sultan Rumlu onun xidmətində olmuş və şaha axıradek leyaqətə xidmət etmişdi. Gürcüstan sofəri zamanı (1516-1521-ci illər) Qurbanının şahla birlikdə olduğunu, Div Sultanın ordusunu bir sıra sefərlərde müşayiət etdiyini güman etmək mümkündür və Qurbanının şeirlərindəki bəzi işaretlər də belə düşünməye imkan verir. Şah İsmayıllı vəfat edərkən gənc şahın da vəkili Div Sultan olub. Vəkalet və emir-

<sup>1</sup> M.H.Təhmasib. Gösterilən əsəri, səh. 376.

<sup>2</sup> О.Эфендиев. Азербайджанское государство Сефевидов. Б., “Элм”, 1981, стр.69

Ümərə mənsəbi uğrunda mübarizə, tayfalar arasında güclü çəkişmələr vaxtı gənc şahı aldadırlar ki, tayfalararası münaqışların səbəbi Div Sultanıdır. 1527-ci ilin iyulunda sarayda ilk faciəli hadisə baş verir. Div Sultan divana daxil olarkən şah ona atəş açır, ətrafdakılar isə onu qətlə yetirirlər.

Bize belə gelir ki, şeir məhz bu hadisə ilə əlaqədar qələmə almışdır. Çünkü Div Sultanın öldürüləməsi ilə Şah İsmayıldan sonrakı dəhşəti vəziyyət də qabarıq şəkildə aşkar olur: bu üç ildə həm qazaların sıfeti, həm də emir-lərin hakimiyyət uğrunda qanlı döyüşləri özünü qabarıq göstərir. Deməli, ikinci divanının birincidən bir neçə il sonra – 1527-ci ildə yazılıdığını güman etmək mümkündür.

“Axşam olacağın məşriqdə batdı şəms, doğdu qəmər”, – bu “şəmsin batması”, “qəmərin doğması” Şah İsmayılin vəfatına, çox gənc Tehmasibin hakimiyyətə gelişinə işarə deyilmə? Şair “ağlım itirdim”, “əlim titrər”, “göz ağlar”, “sər əsər” deyərkən böyük şahın ölümündən doğan kədəri ilə yanaşı, ölkədəki dəhşətli vəziyyətə de işarə etmirmi? İkinci bəndin son misrası bu fikri tamamile aşkar şəkildə yekunlaşdırır: “Pirim girib ol niqabə getmə-yeydi cavan gərək”. Qurbanı kimə “pirim” deyir? Taclı bəyim Qurbanı üçün nə səbəbə pir ola bilərdi? Burada “niqab” gəlinlik niqabı olmayıb, aşkar şəkildə ölüm niqabı deyilmə? “Getmə-yeydi cavan gərək” lap aydın şəkildə “gərək cavan ölməyeydi” demək deyilmə?

Bütün ağır kədəri ilə yanaşı, şerin sonunda Qurbanı özünə təskinlik verir, fələyin cabrino dözməyi məsləhət bilir. “Əl uzadıb o yasəmən bağdan bir gül üzəsən” dedikdə, İsmayılin çıxaklı heyatı nəzərdə tutulur, bu çıxaklı heyatın, bu “yasəmən bağın” bir gülü qədər iş görüb cəmiyyətə xidmət etmək arzu olunur.

Bu şerin en qiymətli cəhətlərindən biri son bəndin üçüncü misrasında söylenilən fikirdir: “Yaşın yetirdin əlliya, indi üz tut yüzə sən”. Şair bu sözlerle dostu İsmayılin faciəsindən az sonra öz ömrünün də müəyyən mərhələyə – yarı yaşa çatdığını, qocalığın başlandığını söyləyir. İkinci bənddəki “sər əsər” sözleri də müəyyən mənada bunu təsdiq edir. Deməli, bu şeir yazılarken Qurbanının 50 yaşı tamam imiş.

M.H.Tehmasib şeri Çaldran mühəribəsi ilə əlaqələndirir. Bu hesabla Qurbanının təvəllüd tarixi 1464-cü ilə aid olardı. Lakin bir çox faktlar göstərir ki, onun təvəllüd tarixini 1464-cü ilə aid etmək olmaz. Əger belə olsa idi, Şah İsmayıll hakimiyyətinin ilk illərində onun azı 40 yaşı olmalı idi ki, bu da faktlara ziddir.

Dediymiz kimi, Qurbanının “mürşidi-kamil”ə müraciəti Şah İsmayıll hakimiyyətinin ilk illərində olmuşdur. Dastan xalq yaradıcılığı möhsulu olsa da, bir çox tarixi izləri mütleq qoruyur. Qurbanı 40 yaşlarında Şah İsmayılla Gəncə xanının qızını almaqdə çətinlik çəkdiyini, vezirin ona mane olduğunu söyлемəzdə. Deməli, bu cəhətdən Qurbanının təvəllüd tarixini 1464-cü ilə

aid etmək olmaz. İkinci divanının Şah İsmayılin vəfatından bir qədər sonra yazıldığını və bu zaman Qurbanının 50 yaşında olduğunu nəzərə alaraq, şairin təvəllüd tarixini 1477-ci ilə aid etmək olar. Bu tarix dastanda təsvir edilən və Qurbanının şeirləri ilə üzə çıxan bütün məsələlərlə uyğun gəlir.

\* \* \*

Şeirlərindən aydın olur ki, Qurbanı bir neçə dəfə ictimai haqsızlıqla üzleşməli olmuşdur. “Eylədim” rədifişli şeir göstərir ki, şair hələ çox gənc yaşlarında bir bəy oğlu ilə dostluq etmiş, onun yolunda “yaxa yırtmış”, “dadü bidad eyləmiş”, lakin elə onun yolunda da bilmədən “özü öz evini yıxmış”, düşmənlərini, paxıllarını sevindirmişdir. Bəy oğlu isə kömək əvozinə, şairin paxılları, düşmənləri ilə namərdəcəsinə kefdə olmuşdur:

Dost yolunda yaxa yırtdım, baş açdım,  
Gecə-gündüz dadü bidad eylədim.  
Öz əlimlə yıxdım özüm evimi,  
Müddeilər evin abad eylədim.

Şahin-şonqar bəy oğlunun qolunda,  
Seyraqıblar hamı sağü solunda,  
Qurbanı der: Bir namərdin yolunda,  
Cavan ömrüm, heyf, berbad eylədim!

Bu, Qurbanının, görünür, hələ o qədər də məşhur olmadığı, çox gənc yaşlarında üzləşdiyi məhrumiyyətdir.

Qurbanı “cavan ömrüm bərbad eylədim” desə də, bu hadisənin sonrakı nəticələri barede əlavə qeydlərə təsadüf etmirik. Görünür, gənc, qızgrün və qaynar şair qəlbini bəy oğlunun etibarsızlığını bir qədər şışırtmışdır.

Təqribən elə bu illərdə atasının da öldüyünü, “əli əllərdə”, “ağzı duada” yetim qaldığını söyləyir:

Humay kimi dövr eylərem havada,  
Babam öldü, yetim qaldım yuvada.  
Bir əli əllərdə, ağızı duada,  
Bir əli də ayağında saqının.

Başqa mühüm bir hadisə də Qara vezirin hərəkatları ilə bağlı olub. Qurbanının Xudafərindən qolubaqlı keçirilməsi və şah divanına gətirilməsidir. Lakin bu hadisə yaxşı qurtarmış, şair cozaqlanılmamış, əksinə, reğbətlə qarşılanmış, “mürşidi-kamil” tərəfindən köhne dəst kimi qəbul edilmişdir.

Aydın duyulur ki, şairin hayatı ile bağlı başka bir hadisə son derece facieli və ağrılı olmuşdur. Hiss olunur ki, şair qurbanı olmuş, onun fikrini, təklifini, daha doğrusu, hakim göstərişini bilən kimi “ömrünün zay olduğunu” başa düşmüşdür. Hem də hiss olunur ki, elə bir dövrdür ki, insanlar arasında zərreçə hörmət qalmayıb, qardaş qardaşına xəyanət edir, namərdələr özlerine qeləbə arzulayır. Ölkədə özbaşınalıqdır, dəryaların bulanan, suların daşan vaxtidir. Bütün bu hadisələri əks etdirən “Döñübü” redifli şeirdən aydın olur ki, Şah İsmayıllı kimi qüdrətli şəxsiyyətin yeri boşdur. Hakimiyət çox zeifdir. Lakin Qurbanini narahat edən tekçə bunlar deyil, “bədəsilin” göstərişidir. Bu göstərişin mahiyyəti ondan ibarətdir ki, həmin bədesil – yerli hakim xəyanət edərək, gənc Təhmasibin türklerle müharibəsi günlərində türkler tərəfə keçərkən, Qurbanini de özü ilə aparacağını bildirmiş və belə də etmişdir. Beləliklə, Qurbanı zorla Türkiyəyə aparılmışdır. Vətən həsrəti də, qurbət ağruları da, hicran gecələri də bununla bağlıdır:

Hicran gecəleri qayğı çekmədən,  
Əlif qəddim əyi yaya dönübü.  
Bədəsilin eşidəntək sözlerin  
Yəqin etdim, ömrüm zayə dönübü.

Dünyada qalmayıb zərracə hörmət,  
Qardaş qardaşına eylər xəyanət,  
Gedalar bəy olub, beyler rəyyət,  
Ağ pullar çonüb ribayə dönübü.

Ucuşur durnalar, səkir teyhullar,  
Namərd adam qalibliyin arzular.  
Bulandı dəryalar, həm daşdı sular,  
Qaynaqsız bulaqlar çaya dönübü.

Qurbanının zorla Türkiyəyə aparıldığını tedqiqtəşəllər da təsdiq edirlər. Folklorşunas S.Paşayev yuxarıdaşlı şərin son bendinə əsaslanaraq yazar: “Bu sətirler Qurbanının “Qolubağlı Xudafərindən” keçirilib Türkiyəyə, Qarsa sürgün aparıldığı demirmi?.. Xətayı 1524-cü ildə vefat etmişdir. Deməli, bu hesabla Qurbanı 1514-1524-cü illər arasında, yəni Çaldırın müharibəsindən keçən on il arasında Türkiyədə qalmış, sonra vətənə qayıtmış, Xətayının görünüşünə getmiş, lakin onu görə bilməmişdir. Çünkü o gelincə “mürşüdü” “xak ilə yeksan” olmuşdur”<sup>1</sup>.

<sup>1</sup> “Azərbaycan müəllimi” qəzeti, 6 iyul 1984, №54.

Qurbanının zorla Türkiyəyə aparılması baredə fikir doğrudur və biz de bu qənaətdəyik. Lakin bunun Çaldırın müharibəsindən sonra aid edilməsi ilə razılaşmaq mümkün deyil və bir çox məsələlər bu fikri tekzib edir.

Dediymiz kimi, dastan bir müəllif tərefindən yaradılıb xalq yaradılığına çevriləsə də, o, eksərən esil tarixi izləri qoruyub saxlayır. “Qolubağlı keçidim Xudafərindən” misrasının işləndiyi “mürşidi-kamile” müraciətə deyilən həmin şeir Qurbanının gənclik illerinin məhsuludur. Qara vezirdən şikayəti də onun Periye qovuşmaq ümidiyinə mane olduğu üçündür. Bütün tedqiqtəşəllər – S.Mümtaz, H.Arası, M.Ibrahimov, M.H.Təhmasib bu şərin Şah İsmayıllı hakimiyətinin ilk illərində yazıldığını qeyd edirlər. Əger Qurbanı 1524-cü ildək əsirlikdə olsa idi, “qolubağlı” sürgün edildiyini cə 1524-cü ildə, şah vəfat etməmiş, üzrxaklı məqsədilə ona göndərməli və ya şəxsen söyləməli idi. S.Paşayev elə belə də düşünür: “Mürşidi-kamilim, şeyx oğlu şahim” kimi misraların, müraciətlərin özü də göstərir ki, bunlar heç də evvəldən tanış olmayan bir adamin, yaxud həyata hele təzə qədəm qoymuş bir gəncin şaha müraciəti deyildir, əksinə, belkə də çoxdan tanış və yaxın olan, dünyagörüşü ilə seçilən sadiq bir mürridin öz “mürşidi-kamili”nə yaxından, öz yurdundan yox, çox-çox uzaqlardan, yad bir ölkədən şəir-mektubdur, hal-əhval bildirməsidir”. Buradakı fikirle heç razılaşmaq olmaz. O ne cür sadiq müriddir ki, istəkli şaha xəyanət edib, həm də belə bir məqamda “hal-əhval” tutmaq isteyir!

Qurbanı heç yerdə on il “zimistan qəhri” çəkdiyini qeyd etməmişdir. “On bir il çəkmişəm zimistan qəhrin” deyir. Lakin aydın olur ki, hələ bu “zimistan qəhri” başa çatmayıb, davam etməkdədir, şair onun bir vaxt sona yetəcəyini nikbinlikle güman etsa də, uzana bilər. Yuxarıda isə həmin əsirlik həyatı on il müddətinə düşünülür.

Şah İsmayıllı Çaldıranda məglub olsa da, ölkənin parçalanmasına imkan vermodi. Sultan Səlimin məqsədi İsmayıllı bir qüvvə, güclü bir rəqib kimi sıradan çıxarmaq idi və buna nail olduqdan sonra çəkilib getdi. İsmayıllı ölkə daxilində öz güclü hakimiyətini, nüfuzunu saxladı. İsmayıllı dövründə, lap Çaldırandan sonra da hənsi yerli hakim, ölkə daxilində hənsi feodal artıq hereket edə bilərdi? Qurbanı ölkədəki özbaşınalıqdan, qaydasızlıqdan no cür şikayətləne bilərdi? Şeirlərindən aydın olur ki, Qurbanı Şah İsmayılla son dərəcə sadiq olub, onu fanatikcəsinə sevib və heç vaxt ona xəyanət etməyib. “Derdine dəvə qılmaq” üçün sonuncu dəfə onun yanına gedərən yazdığını və onun qəfil ölümünün, dəfminin şahidi olduğunu əks etdirən şeirdən görünür ki, o, Xətayidən lap təzəcə ayrılmış imiş. Özü də onun müəyyən temənnə ilə getdiyi bu görüşdə heç bir qorxu-hürkü yoxdur, dostluq və qardaşlıq münasibəti var:


Getmiş idim mürşüdümə dərdimə dəvə qıla,  
Mən ne bilim, men gelincə xak ilə yeksan ola.

Halbuki o, əsirlikdən gəlsə də, bu təmkin, bu yaxınlıq şeirdə öz ifadəsini tapa bilməzdi.

Şah İsmayılin qəfil ölümü ilə əlaqədar 10 yaşında hakimiyətə keçən oğlu Təhmasib, dediyimiz kimi, ilk illerdə feodalların, qızılbaş emirlərinin əlində oyuncaya çevrilmişdi. İlk on il hədsiz hərc-mərclik və qızılbaş tayfa başçıları arasında kəskin qanlı döyişlər dövrü idi. Bu qanlı çekişmələrlə yanaşı, bir tərəfdən də Osmanlı türkləri tez-tez Azərbaycana hücum edirdi. 20 yaşlarında Təhmasib dövlət idarəciliyini möhkəmlətmək, ölkəni nizama salmaq istərkən daxildə və xaricdə böyük çətinliklərlə üzleşir. Əmirül-üməra Hüseyn xan Şamlı en yaxşı torpaqları öz tayfasının əlində toplamağa çalışmaqla yanaşı, vaxtilə lələsi olduğu Sam mirzeni (Şah İsmayılin digər oğlu) hakimiyətə keçirmək üçün Şah Təhmasibi zəherləmək isteyir. Şah bunu eşidib Hüseyn xanı tike-tike doğratdırır. Ele bu zamanlar Sam mirzə qardaşına xəyanət edərək, türk sultani Sultan Süleymanın vassallığını qəbul edir. 1534-cü ildə Sultan Süleyman qızılbaş ordusunun Xorasan ətrafında özböklerle vuruşduğunu nəzərə alaraq böyük ordu ilə Azərbaycana hücum edir. Bu zaman bir çox qızılbaş emirləri – Azərbaycanın cənub hissəsinin emirül-ümərası Musa Soltan Mosullu, əyanlardan Məhəmməd xan Zülqədər oğlu, Hüseyn xan Tokeli, Qazi xan Tekeli və b. sultanın tərəfinə keçirlər. Şah Təhmasib öz ordusu ilə Van və Örcis torpaqlarına çəkilir, ordu yorğun və türklerle müqayisədə az olduğu üçün ciddi döyüşə girmir. Sultan öz ordusu ilə qış Bağdadda keçirir və yenidən Tebrize gelir.

1534-1536-ci illərdə baş verən bu hərəkat dövründə vəziyyət elə idi ki, şah orduları cənubda – Van ətrafında qalmışdı. Təbriz-Mərənd-Xoy-Bidlis-Amid istiqamətində bütün sahələrdə və hətta Arazdan şimalda yerləşən feodallar, qızılbaş emirləri osmanlıların tərəfinə keçirdilər. Üstəlik belə bir dövrdə şaha qəsd, onu zəherləmək meyli, şahın öz qardaşının xəyanəti və s. Şübhəsiz, Qurbanini təlatümə gətirən də bu hadisələr olmuş və aydındır ki, yerli hakim xəyanetlə osmanlı türkləri tərəfə keçərkən Qurbanı kimi məşhur sənətkarı da zorla özü ilə aparmışdır. Beləliklə, Qurbanı xəyanətkar emirin qurbanı olmuş, onun “Qarslı Osmanın qonağı olmaq” teklifini eşiderkən dili-dodağı asmiş, “ömrünün zay olduğunu” başa düşmüşdür. Qurbanının “Qardaş qardaşına eylər xayanət”, “Namərd adam qalibliyin arzular” kimi misraları dövrün hadisəleri ilə möhkəm səslesir. Ölkədəki qarışılıqlıdan istifadə edən “qaynaqsız bulaqlar”ın “çaya döndüyü”నü kinaya ilə qeyd edən şair qoşmanın son bəndində tarixi hadisəni, kimin “qonağı” olduğunu və hara aparıldığını aydın göstərmüşdir:

Biz də qonaq olduq Qarslı Osmana,  
Yunistək lap daldıq qəri-ümməna,



Qurbanı dər: Dönsün belə zamana,  
Göydəki ulduzlar Aye dönübü.

Bu son bəndin ilk misrası ilə birinci bəndin ilk misrasını əlaqələndirdikdə məlum olur ki, Qurbanının Qarsda – Osmanın dərgahında “qonaq”lığı uzun çəkib, “hicran gecələri” şairin ərif qəddini “oyri yaye” döndərib. Şair düşmüs olduğu girdabin son dərəcə dərin, vəziyyətin son dərəcə mürəkkəb olduğunu bildirir; özünü dəryanın dərin yerinə, nəhəng balığın qarına düşən Yunis peyğəmberlə müqayisə edir. Son misra şairin vətənpərvərliyini daha qabarıq ifadə edir – “Göydəki ulduzlar Aye dönübü” sözlerində Qurbanının Səfəvi xanədanına ve bilavasitə Şah Təhmasib hakimiyyəetine rəğboti ifadə olunmuş, ordu üstünlüyü ilə hücum edən Osmanlı türklərinin tərəfinə keçən əyanların, emirlərin Şah İsmayıllı və Təhmasib bərabəri olmadıqlarına işarə edilmişdir (bu son misranı ölkənin böyük ərazisində dalgalanan ay-uldüz nişanlı türk bayraqlarına işaret kimi də anlamaq mümkündür).

1536-ci ildə Sultan İstanbula qayıdarkən, Qurbanı də Türkiyəye aparılmışlarsa və o, 11 il əsirlik hayatı keçirmişsə, 1547-1548-ci illərə qədər Türkiyədə Qarslı Osmanın “qonağı” olmuşdur.

Mühüm bir tarixi hadiso bu deyilənləri təsdiq edir.

1548-ci ilin yazında Sultan Süleyman üçüncü dəfə Azərbaycana hücum edir, 2 iyun 1548-ci ildə böyük itki ilə Tebrizi tərk edib, Türkiyəyə qaydır. Bundan az sonra I Şah Təhmasib eşidir ki, Qars qalasını bərpa etmək üçün (Sultan geri çekilərən qızılbaşlar qalanı dağıtmışdır) Sultan dörd minlik ordu ilə Osman Çelebini Qarsa göndərib. Şah böyük oğlu İsmayıllı Mirzənin başçılığı ilə Qarsa qoşun göndərir. İsmayıllı mirzə qəfil hücumla Osman Çelebini məğlub edir. Osman Çelebi ağ bayraq qaldıraraq 600 nəferlə şahzadənin qərargahına yaxınlaşır, lakin təslim olmaq əvəzinə, İsmayıllıın çox genç olduğunu görərək (İsmayıllı bu zaman 15 yaşında idi), qəflətən adamları ilə hücuma keçir, İsmayıllı mirzə, çox genç olmasına baxmayaraq, tarixçilərin dediyi kimi, özünü itirmir və qılınca el atır, Osman Çelebi öldürülür.

Heç şübhəsiz, bu Qars – Qurbanının aparıldığı şəhər, Osman Çelebi isə onun “qonağı” olduğu şəxsdir. Beləliklə, 11 illik əsirlik hayatı keçirən Qurbanı 1548-ci ildə azad olmuş və vətəne qayıtmışdır.

Qurbanı şah cəza da verə bilərdi. Lakin, heç şübhəsiz, ağrılı-acılı, üşyanıkar, vətən həsrəti qurbət şeirləri onu xilas etmişdir. Digər tərəfdən, bu döyüşlərdə Qurbanının gənclik illərindən tanış olduğu (belək də, həqiqətən, bacısı ilə evləndiyi) gəncəli Şahverdi Soltan Ziyadoğlu, eyni zamanda məşhur Qaradağ suflerindən (Qurbanının hemyerisi) Fərruxzad bəy iştirak edirdilər (Fərruxzad bəyin şah sarayında böyük nüfuzu var idi və buna görə də o, sonralar – 50-ci illərdə Türkiyəyə səfir gönderilmişdi). Onlar Qurbanı ilə bağlı zorakılığı şaha çatdırıb, onun günahkar olmadığını üzə çıxara bilərdilər.



Ele bu illerdə Qurbaninin 70 yaşı tamam olurdu. Hiss olunur ki, şair 70 illiyini öz vətənində, qədim Diridə, əmin-amənlıq şəraitində, şaha minnetdarlıq hissi ilə keçirmiş, “gözel şah” deyə müraciət etdiyi əziz dostunun - Şah İsmayılin xatirosunu daim öz qelbində qoruyub saxlamış, İsmayııl yadigarı Təhmasib və Təhmasib sarayına daim ehtiramla yanaşmışdır:


Qurbanı qurbanı şahın dərinə,  
Derviş bilər xırqa nədi, dəri nə.  
Ağam qiya baxdı, atdı dərinə,  
Yetmiş il bənd etdi Cəbrayıl, Pərim!

\* \* \*

Qurbanı Diri kendində doğulub böyümiş və bu kənddən olduğunu şeirlərində dəfələrlə xatırlatmışdır: *İsmim Qurbanidi, kəndim Diridi* və ya: *Dirili Qurbanın arzi-halim yalvara-yalvara yara deyesən*. Qoşmalarında, “Qurbanı” dastanının müxtəlif versiya və variantlarında dəfələrlə rast gəldiyimiz qeyd və işarələr Qurbanının yurdunu, doğuldugu, yaşadığı kəndi deqiqləşdirməyə imkan verir. Dastanın Gəncə versiyasının evvelində deyilir: “Ustadlar belə nəql edirlər ki, qədimlərdən baş Xudaferin körpüsü ilə Araz-Kür qovşağı arasında Araz boyu yeddi yüz yetmiş iki kənd yaşayır. Bunların hamısı Dirili Hüseynalı xana baxırdı”. Dastanda təsvir edilən Hüseynalı xan Qurbanının emisiidir, atası Mirzalı xanın qardaşıdır. Qurbanı bu kəndde boy-a-başa çatmış, burada təhsil və buta almışdır. Diqqət edilsə, dastanda çox aydın deyilir: “*Arazla Kür qovşağı arasında*”, “*baş Xudaferin körpüsü*” yaxınlığında. Qurbanının yurdunu nişan veren bu cür eləmətlər öz zənginliyi ilə indi de qalmaqdadır; dastan versiyalarında dağ – Diri dağı, kənd – Diri kəndi, buta verilen yer – Mazanınə piri, yaxınlıqdakı çay – Araz çayı, körpü – Xudaferin, yaxın kəndlər – Soltanlı, Daşkəsən, dağın zirvəsində qəbirler – Qurbanı ilə Perinin qəbri, bulaq yerləri, dağda zəherli ilanların çoxluğu (bir versiyaya görə Qurbanını ilan çalıb öldürmüş və Diri camaatı ehaliyə, mal-qaraya ziyan veren ilanların çoxluğundan bu yurdunu tərk etməli, Cənuba köçmeli olmuşdur) və s. Qurbanı yurdunu nişan veren faktlardır. Bura Cəbrayıl rayonu erazileridir.

Qurbanı öz qoşmalarında həm də Qaradağ mahalından olduğunu qeyd edir. Bu cəhət dastan variantlarında da öz ifadəsini tapmışdır. Məsələn, Nizamının məqberəsi yanında Mahmud bayın sualına: “Qaradağlıyam, ay boy, adımla da Qurbanıdır” – deyə cavab verir. Yaxud bir aşığın sualına eyni şəkildə cavab verir:

İsmim Qurbanidi, kəndim Diridi,  
Qaradağdan Qarabağa gedirəm.



Qurbaninin yaşadığı dövrde – Şah İsmayııl Xətayı vaxtında ölkə bəylər-bəyliklərə bölünmüdü. Bəylərbəyiliklər ise mahallara ayrıldı. “Kür və Araz çayları arasındaki ərazi Qarabağ bəylərbəyiliyinə daxil idi”<sup>1</sup>. Lakin Arazın sol sahilindəki bezi kəndlər Təbriz bəylərbəyiliyinin Qaradağ mahalı ilə bağlı idi ve saysız mühəribelərə, ərazi bölgüllərinə baxmayaraq, bu kəndlər sovet hakimiyyəti illerine qədər Qaradağ ilə əlaqəni keşmemişlər. Həsenli, Xudayarlı və indi xarabalıqları qalmış Diri kəndi bu qəbildən idi. Həm də bu kəndlərdə yaşayanların bir qismi Qaradağ mahalından köcüb gələnlər idi. Qurbanının da tayfası vaxtılıq o yerlərdən gəlmışdır. Bunu şair özü də bir misrada qeyd edir: *Qurbanı der: Əslim qaradağlıdı*. Bu sebəblərdən Qurbanı özünü qaradağlı hesab etməkdə haqlı idi, lakin bu onun doğulub böyüdüyü və dəfn olunduğu yerin Arazın şimal sahilində – indiki Cəbrayıl erazisində olduğunu inkar etmir. Qəbri də burdadır.


\* \* \*

Qorqud atadan bu yana Azərbaycan ədəbiyyatında yüzlərlə el şairi və aşiq yetişmişdir. “Aşıq” sözü XII yüzillikdən işlənməyə başlasa da, tədqiqatçıların fikrincə, XVI əsrde Azərbaycan ədəbiyyatında tam hökmranlıq qazanmış və Qurbanı yaradıcılığı ilə aşiq sənəti ozan sənətinin üstəlemiştir.

İndi biz Qurbanını də “aşıq” adlandırıraq, ənənəvi olaraq aşıqlar cərgəsində qeyd edirik, aşiq sənətinin yaradıcısı, babası kimi qiymətləndiririk. Lakin Qurbanı bir çox cəhətdən məşhur aşıqlarımızdan fərqlənir. Şübhəsiz, el şairləri və aşıqlar bir xətt üzrə birleşir və bu xətt böyük xətdir. Bu xətt Dədə Qorquddan gəlir. Qurbanı, Abbas, Qasım, Valeh, Ələsgər zirvələrini yaradır, XVIII yüzillikdə M.P. Vaqifi yetirir. Vaqif bu xəttin, bu qolun yazılı ədəbiyyata bağışladığı nümayəndəsidir.

Bu xətt ədəbiyyatımızda aşıqları və el şairlərini özündə nə qədər möhkəm birləşdirirə də, onları tam cynileşdirmək mümkün deyildir. Aşıq hər şeydən evvəl, məclis adamıdır, evvel özü görünür, sonra sözü; el şairləri isə daha çox sözləri ilə görünür, çox vaxt aşıqları da sözle təmin edirlər. Yaradıcılığının ümumi ruhu göstərir ki, Qurbanı el şairləri cərgəsində olmuşdur. El şairləri yazılı ədəbiyyatın nümayəndəleri ilə deyil, ruhən bilavasitə ozan-aşıq sənəti ilə bağlıdır və yüksək cəmiyyət, “xass” hesab olunanlar üçün yaradılan ədəbiyyatın deyil, el üçün yaranan ədəbiyyatın nümayəndələridir. Bir cəhət də onun el şairi olduğunu əsaslandırır ki, heç bir şərində admının önündə “aşıq” sözüne rast gəlmirik. Şübhəsiz, Qurbanı yaxşı saz çalıb-oxumağı da bacarmış, bir sırada saz havaları da yaratmışdır. Dedişimiz kimi, Şah İsmayılin müridlərini döyüşqabağı cuşa getirmək üçün saz çalıb-oxuduğu barədə rəvayətlər də

<sup>1</sup> Azərbaycan tarixi. Azərbaycan EA nəşriyyatı. Bakı, I c., 1958, səh. 269.



mövcuddur. Lakin onun şeirlərinin aheng və əzəmeti, ciddi sosial-felsefi məzmunu şairin “toy aşığı” kimi təsəvvür edilməsinə imkan vermir. Ərəb əlifbasından istifadə ustlığı, bu əlifbadakı herflər esasında yaradılmış qifibəndlər, dərin elmi-felsefi və dini mazmunlu cahannaməsi, cinas qafiyələri, dini və tarixi hadisələrə bələdolma derecəsi, fars dilində şeirlər yazması və s. göstərir ki, Qurbanı savadlı bir şəxs olmuş, ərəb, fars dillərini bilmış, mükəmməl təhsil almışdır.

Bu da maraqlıdır ki, yüzlərlə el şairi və aşiq adları arasında öz strukturunu baxımından “Qurbanı” yə benzər ikinci bir ada rast gelmirik. Hem də görünüşü üzrə, “Qurbanı” ad deyil, texəllüsdür və “i” şəkilçili bu cür texəllüsler klassik Azerbaycan və ümuman Şərqi poeziyası nümayəndələrinə məxsusdur: Firdovsi, Rüdəki, Nizami, Xaqani, Nəsimi, Füzuli, Kişvari və b. “Qurbanı” istisnasını necə izah etmək olar? Necə oimusdur ki, Qurbanı el şairi ola-ola, bu cür texəllüs götürmüştür? Texəllüs necə yaranmış, şairin əsil adı nə oimusdur?

Bu sualların cavabı: Qurbanının mühiti ilə – klassik şərimizin o dövrkü görkəmli nümayəndəleri tərefindən onun həqiqi bir şair kimi qəbul edilməsi, onlarla yaxınlığı, əlaqə və münasibəti, Şah İsmayıllı ilə şexsi tanışlığı, Həbibî şeir məclislerində iştirakı ilə izah etmək mümkündür. Bir sıra izler və işarələrdən aydın olur ki, şairin əsil adı Qurban olmuşdur. “Qurbanı” texəllüsü isə XVI yüzilliyin ilk günlerinde Şah İsmayıllı ilə, onun ətrafindakı böyük sənət adamları – şairler, alımlar, rəssamlar, naqqashlarla yaxınlıq neticəsində yaranmışdır. Yüksək şeir istedadına görə sarayda ona “Qurban” yox, şair və texəllüs ənənələrinə görə “Qurbanı” deyə müraciət etmişlər, o da bununla razılaşmışdır.

Şairin adının “Qurban” olması barede əsası onun öz şeirlərindən alır. Bir sıra şeirlərinin möhür bəndində “Qurbanı” yox, “Qurban” sözü mühafizə olunmuşdur. Hem də aydın hiss olunur ki, bunlar onun yaradıcılığının əvvəllerinə aiddir:

Qurban olmuş isminim menim,  
İlan yurdudu meskonim...

Yaxud

Dirili Qurbanı sən də sal yada,  
Əmeyini vermə, amandır, bədə!..

Bunlardan əlavə, yaşıdığı və dəfn olunduğu Diri dairesində, Xudafərin ətrafi kəndlərində şair həm “Qurbanı”, həm də “Qurban”, “Dirili Qurban” adları ilə yad edilməkdədir. Görünür elə bu cəhəti nəzərə alaraq, Salman Mümtaz 1923-cü ildə “Qızıl Şərqi” jurnalında dərc etdirdiyi məqaləsini “El

şairi Qurban” adlandırmışdır (məqalənin adı Qurbanının el şairi olması və əsil adı barede fikirlərimizi təsdiq etməkə yanaşı, Salman Mümtazın nece həssas bir tədqiqatçı olduğunu da göstərir).

Beleliklə, şairin əsil adı Qurban olmuş, Xətayı ilə tanışlığa qədər “Dirili Qurban” imzası ilə yazmış və buradakı “Dirili” sözü şairin doğulduğu ərazinin adını mühafizə etməklo, el şairleri və aşıqlara məxsus texəllüs ənənələrini saxlamışdır: Tufarqanlı Abbas, Məlikballı Qurban və başqalarında olduğu kimi (Qurbanının adının Qurban olması onu Məlikballı Qurban, Ağdabanlı Qurban və b. ilə qarışdırmağa əsas vermir. Əvvələn, Qurbanının şerî öz ruhu ilə seçilir, digər tərəfdən onlar “Məlikballı”, “Ağdabanlı”, bu isə “Dirili”dir və şeirlər bu cəhəti, bu cəhet isə möhürbəndi ilə şeirlərin müəllifini mühafizə edib saxlamışdır).

Saray mühitine düşərkən “Dirili Qurban” imzası əyaletçilik, mədəni gəriliq eləmetlərinə malik olduğu, saray şeir məclisi iştirakçılarının ənənə və zövqünə uyğun gelmediyi üçün şair, dediyimiz kimi, “Qurbanı” texəllüsünü qəbul etməli olmuşdur. Burada bir mühüm təsir menbəyi də “mürşidi-kamil” hesab etdiyi və özüne mürşid seçdiyi Şah İsmayılin yaradıcılığı və “Xətayı” texəllüsü olmalıdır, çünki qoşma və bayati janlarına, ustadnamələrə böyük marağlı olan Şah İsmayıllı özü də klassik şairlər kimi texəllüs seçmişdi.

Bu mülahizələrimizi bir sira başqa faktlar da təsdiq edir. Qurbanının əldə olan şeirlərində “Qurbanı der” ifadesi möhürbəndində böyük üstünlük teşkil edir. “Der” sözünü Nəsimi də, Füzuli də, başqaları da işləmişlər. Lakin bu sözü təkrar-təkrar işlətmə baxımından Qurbanı xeyli fərqlənir. “Abbas və Gülgəz”, “Valeh və Zərnigar”, “Məhəmməd və Güləndəm” dastanlarının her birində bu söz cəmi bir dəfə işlənmiş, “Tahir və Zöhrə”də, “Şah İsmayıllı”da isə heç işlənməmişdir. Şah İsmayıllı Xətayının “Sazım” kitabındaki 60 qoşmadə 9 dəfə təsadüf etdiyimiz bu sözə Qurbanının 61 qoşma və geraylışında (“Azerbaycan aşıqları və el şairləri”, I c., B., 1983) 21 dəfə rast gelirik. Bu hal Xətayı – Qurbanı yaxınlığını öyrənmək baxımından maraqlıdır, lakin Qurbanıda söz aşkar şəkilde çox işlənmişdir. Canlı xalq dilinə böyük üstünlük verən, “Göz dəyər sənə”, “Bənövşəni” tipli şeirlərin müəllifi canlı danışq dilində geniş seciyyə qazanmamış belə bir sözə bu qədər aludə ola bilməzdi.

Məsələ burasındadır ki, möhürbəndlərinin hamisində “Qurbanı der” ifadəsini “Qurban deyər” şəklində salmaq olur və şeirdə heç bir naqışlıq yaranmır (“Qurbanı” sözündəki ağırlıq, sanbal istisna olmaqla): *Qurbanı der: Heç kim yarın öyməsin. – Qurban deyər: Heç kim yarın öyməsin; Qurbanı der: Əslim Qaradağlıdı. – Qurban deyər: Əslim qaradağlıdı və s.* Bu hal əsas verir deyək ki, “der” sözü Qurbanı şeirlərində “Qurban deyər”in “Qurbanı der” şəklində salınması ilə çoxaldılmış və heç şübhəsiz, bu proses şairin öz sağlığında “Qurbanı” texəllüsünün el arasında yayıldığı günlərdə başlamış, sonralar da

davam etmiştir. Lakin Qurbaninin "Dirili Qurban" imzası ile yazdığı elə şeirləri də var ki, "Qurban" sözünü "Qurbani" şəklində salmaq mümkün olmuşdur və şeir ilkin variantını qoruyub saxlamışdır: *Pəri sənə qurban, Dirili Qurban!*

Bezi şeirlərində "Qurban" sözünü "Qurbani" şəklində salmaq üçün məsrada deyışiklik aparıldığı aşkar görünməkdədir. Məsələn, şairin:

Dirili Qurbanın ərzi-halını  
Yalvara-yalvara yara deyərsən –

misralarında "Qurban"ı "Qurbani" etmək üçün "Dirili" sözündən ikinci "i"-ni atmışlar: *Dirili Qurbanının ərzi-halını...*

yaxud

Gül dibini xara qoydun,  
Bülbülü ah-zara qoydun,  
Qurbani biçara qoydun,  
Gedirsən get, gəlirəm mən –

bəndində üçüncü misranı "Qurbani biçara qoydun" şəklində təhrif etmişlər. Görkəmləi el sənətkarının elə şeirləri də var ki, eksinə, "Qurbani" sözünü "Qurban" şəklində salmaq olmur. Məşhur "Cəbinin tacəlla, camalın gunes" misrası ile başlayan fəlsəfi qoşmasında şair məlekərdən gileyinir, lakin axırda özünün bəşər olduğunu, hələ məlekər səviyyesinə yüksəlmədiyini, buna görə də nəhaq məlekərin üzünə durduğunu etiraf edərək özünü danlayır:

Qurbani, bəşərsən, həddini tamı,  
Melaik üzünə durmaq ayıbdır.

Bu misralar lap qədim variantlarda da belədir, eksərən bu cür qalmışdır və görünür bu cür şeirləri şair "Qurbani" təxəllüsünü qəbul etdikdən sonra yazılmışdır, ona görə də belə şeirlərde "Qurbani"ni "Qurban" şəklində deyişmək üçün misranı tam daşıtmak və yeniden qurmaq lazımdır.

Nehayət, Qurbaninin bir şeri qeyd etdiklərimizi daha eyanı təsdiq edir. Nuru bəy adlı yaxın bir dostuna zarafat şəklində yazdığını bu şeirdə Qurbani hem adını, hem də təxəllüsünü qeyd etmişdir. Məlum olur ki, at həvəskarı olan Qurbaniye dostu Nuru bəy bir at başılaşmış, lakin tezliklə at olmusp, Qurbani yenə də piyada qalmışdır. Şerin son beytində deyilir:

Qurbani, sevdiyin atdırsa eger,  
Söylə at yerisi Qurbandır imdi.

\* \* \*

Qurbaninin göz açlığı Diri kəndi bağlı-bağatlı, tər benövşəli, laleli-nərgizli, etirli çiçəklərlə dolu olan Diri dağının qoynunda olub, qalın meşəsi, uca çinarları, nar kolları, üzüm və encir bağları, şirin bulaqları, hər cür ov heyvanları, gözəl zəmi və tarlaları, Xan Arazın gur suları ilə dünyanın ən zəngin və gözəl guşelerindən idi.

Bu yerlər öz füsunkar təbiətini yenə də qoruyub saxlamışdır. Diri dağının zirvesinə doğru uzanan dərələrdə encir, üzüm və nar bağları insanı xeyalən 500 il evvələ aparır. Qurbani bulağı uca çinarlara dirilik verir. Kəkkliklərin qaqqılıtı yolçunu yoldan eleyir.

Qədim Mazannene pirinə axışib gələnlər buranı Azərbaycanın uzaq elatları ilə bağlaymış. Ulu Xudafərin uzaq-uzaq əllerle bu yerlər arasında bir körpü imiş. Qurbani göz açıb bunları görmüş, təbiəti ve insanları burada sevmişdir. Elə buna görə də şairi ən çox insan və təbiət, insan məhəbbəti, təbiət gözəllikləri əfsunlamışdır. O öz ilhamını ana vətəndən, onun uca dağlarından, keçilməz məşələrindən, gur çaylarından almışdır.

Qurbani insanı, insanın daxili, ruhi alemini, təbiətin gözəlliklərini derindən duymuş, yüksək şair istedadının gücü ilə onları ustalıqla mənalandırıbilmışdır. Təbiətin gözəl guşəsində doğulan Qurbanının təsvir etdiyi sevgili obrazı pəri də təbiətin özü qədər saf, gözəl, təravətli, zərif və sevimlidir. Qurbani pərisi bahar nəsimi kimi xoş, dağ çiçəkləri kimi etirliidir. Onun qəlbində kədər də var, dodaqlarında təbəssüm də. Küsmeyi də var, barışmağı da. Vətənin özü qədər sevimlidir. Bir qonçə kimi xarı da var, bir laçın kimi sarı da. Bəzən bu gözəlin öz eli ilə yandırıldığı çırığı yaxmayı da var, oğrun-oğrun baxmayı, öz baxışları ilə aşığı yandırmağı da... Bunlar real insanın dərənini duyğularının ifadəsidir.

Qurbaninin şeirlərində sevgili öz gözəlliyi ilə təbiəti gözəlləşdirir, təbiətin gözəllikləri isə sevgilini seher şəfəqi ilə nura boyayır, onun saçlarına min bir ətir çiləyir. Təbiətin və gözəlin həməhəng, əlaqəli, müqayiseli təsviri Qurbani şerinin mayasını, mənbəyini təşkil edir. Bu müqayisədə təbiət əfsunu bir aləmə çevirilir.

Tənri səni xoş camala yetirmiş,  
Səni gören aşiq ağlış itirmiş.  
Mələklərmi dərmış, göyden gətirmiş,  
Heyf ki, dəriblər az benövşəni.

Qurbani der: Könlüm bundan sayındı,  
Nə etmişəm, yarm məndən ayrıdı?!  
Ayrılıqmı çəkib boynu əyridi,  
Heç yerde görmedim düz benövşəni.



Şairin zövqü, istek ve arzuları sevgiliyə münasibətində, gözəl pərinin zəhiri və mənəvi aləminin təsvirində özünü daha qabarlıq göstərir. Şair dənciy-xalı evlər yixan, şirin dilli, camah aya, gına bənzər, ari bənizli, məhəbbəti aşiqə tərəf olan bir gözəl təsvir edir. Onun təsvir etdiyi gözəl xoş rəftarlıdır, sifetdə Yusifin yarı Züleyxa kimidir, xubların xubudur. Boyu uzundur, buxığında gözəl xallar asılıb. Mirvari qolbaqlı, beyaz bileklidir. Bu gözəlin tel kanarında şanası, belində halqa-halqa, qıvrım-qıvrım, çimbaçın on dörd hörük var. Süzgün gözələri ilə qıya baxmaqla ortalığa qan salır, aşiqin ağ ürəyinə qara nöqtə qoyur. Gümüş piyaləli, altın ayaqlı, sürəhi gərdənli, qaymaq dodaqlı, ceyran yerişli, ayna qabaqlıdır. Günəş nişanəli, qəmər misalıdır. Qoynunun içi cənnətülmevadır. Əbrişim telləri, mürəssə saçı, kaman qaşları var... Qurbani perisinin təsviri çox zəngindir. Buradakı müqayisələr klassik poeziyadan da qaynaq almışdır, el ifadə terzindən de.

Bütün bu əlamətlər, müqayise və benzətmələr əksəriyyət etibarilə real insan cizgilərinin təsvirində ibarətdir. Bununla belə, Qurbani perisine o qədər də sade nəzərlə baxmaq olmaz. Onun təsvir etdiyi sevgili obrazı həmişə eyni mahiyyətdə olmayıb, eyni real zəminlə bağlı deyil. Qurbani perisi bir çox hallarda remzi pəridir, "qaşı Kəbə kūncu" olan, "nurdan bade içib eşqə dalan" yardım və şairin nəzərində belə bir sevgiliyə qovuşmaq haqqı vasil olmaq demekdir. M.H.Tehmasib bu ceheti tehlil edərək yazırıdı: "O da (Qurbani - Q.K.) öz məşuqesinə hüsn-mütləq kimi yanaşmış, ona olan məhəbbətinə remzi məna vermiş, "əhli-heqq" in öz "nigar" ma olan məhəbbətini izhara çalışmış şair-lərdəndir<sup>1</sup>. Qurbanının məhəbbət lirikasına diqqətlə nezer saldıqda bu fikrin doğruluğuna şübhə qalmır. Onun bir çox şeirlərində aşiqin böyük əzablara dözerək, şəriət, təriqət və həqiqət kimi sufi mərhələlərini başa vurmaqla "ədəb almaq", "ərkana yetişmək", Allaha qovuşmaq yolunda göstərdiyi fədakarlıq önləndirir.

Qeyd etməliyik ki, XV-XVI əsrlərdə yaşayıb-yaradan şairlerimizin - Hamidi, Xəlili, Kışvari, Süruri, Şahi və başqalarının əsərlərində də təriqət meyilləri, əhli-həqqin öz məbuduna məhəbbətinin təsviri müşahidə edilir. Lakin onlar bir küll halında təriqətçi şairler hesab olunmurlar. Bu dövr, M.H.Tehmasibin də qeyd etdiyi kimi, müxtəlif təriqətlərin şəhəliklə birləşdiyi, qovuşduğu dövrdür. Ona görə də ədəbiyyatımızda iştir-iştəməz o dövrynə təriqətçilik meyilləri müəyyən yer tutmuşdur. Lakin xalqa yaxın olan görkəmlı sənetkarlar orta əsr feodal zülümünü, ictimai əsərət və ədalətsizlikləri dərklə edərək dünyəvi məhəbbətin, real eşqin, insan azadlığının təsvirinə öz əsərlərində daha geniş yer verirdilər. Xalqa yaxın olan belə qüdrətli sənetkarlardan biri də Qurbani olduğundan onun yaradıcılığında dini-mistik fikir-

<sup>1</sup> M.H.Tehmasib. Göstərilən əsəri, səh. 365.

lərə nisbəten, dünyəvi məhəbbət, mənəvi azadlıq ideyaları daha üstündür. Ümumən Qurbani sənətində dünyəvilik, dünyəvi eşq, real həyatın və real gözəlin təsviri elə güclü, elə zəngin və qüdrətlidir ki, bunların arasında rümuzaaltı bağlı misralar itib-batır, nezəri cəlb etmir və xüsusən müasir oxucu üçün bir əhəmiyyət kəsb etmir. Onun özündən sonraki poeziya ustalarına bu istiqamətdə böyük təsiri olmuşdur. Şairin "Gülə-güle", "Tez-tez", "Aldatdı məni", "Geldim", "Qadasın aldığım", "Gelirəm mən", "Dilber" və s. gərayılları, "Kənarında", "Göz deyər sənə", "Eylədi", "Bənövşəni", "Bəhanədi bu" kimi qoşmaları real və zərif insan hissələrinin, insanların ürək çarpıntılarının, həqiqi məhəbbətin, təbii duyğuların poetik ifadəsindən ibaret olan gözəl şeirlərdir.

Şairin gərayılları real el gözəlinin naz-qəmzsəsini, aşiqin məhəbbət və qayğılarını, əzabkeşliyini, zərif, deruni hissələrini ince və həzin lirizmle, qüvvəti müqayisələrlə, humor və təbəssüm doğuran obraklı ifadələrlə eks etdirir. Vaxtilə bulaq üstdə tez-tez görüşən sevgililer indi, nədənse, az-az görüşürler. Bu soyuqluğun, dönüklüğün səbəbini aşiq dərimlərde axtarır, sevgilinin ürəyindən keçənləri məhəbbətin gözü ilə dərk edir:

Heç gelmirsən bulaq üstə,  
Gündə üç yol gelirəm mən.  
Üzümə soyuq baxırsan,  
Üreyini bilişəm mən.

Bulaq başında barmaqları üzüyə-üşüyə su dolduran el qızlarının real, təbii obrazı qədim Dirini, onun buz bulaqlarını, nəsil-nəsil ölüb keçən insanların həzin bir intonasiya ilə göz önündə canlandırır:

Axşamdan yağan qar çıxıbdı dizə,  
Kesilib bulaqdan yolu qızların.  
Sənəyin doldurub qoyanda düzə,  
Üşüdü barmağı, əli qızların.

"Dilber" şeri, dərin qatda yerleşən bəzi işarələrə diqqət etməsək, bütün dini-mistik fikirlerdən uzaq, canlı, real, təbii hadisələrin ifadəsidir:

El köçüb, otaq xəlvətdi,  
Gelsen, alam busən, dilber!  
Günüz sebrü qərarımı,  
Gecə yuxum kəsən dilber!..

Şairin poetik təsvirində sevgili öz yeriş, duruşu, geyimi, hərəketləri, boyubuxunu, ədaləti ilə canlı və təbii insandır, həqiqi el gözəlidir. Lirik qəhrəman

öz sevgilisinin yolu bütün cəfalara dözməye hazırlıdır, onu hər şeyden, hətta öz nəzərlərindən, yolların qübarından belə qorumağa can atır:

Al-yaşıl geyinib durma qarşısında,  
Yayın bədnezərdən, göz dəyər sənə.

Dəstələ zülflərin, yere dəyməsin,  
Yollar qubarlanar, toz dəyer sənə.

Hələ M.P.Vaqifdən iki əsr əvvəl Qurbanının cəfakes qəhrəmanı fanatizmin çox güclü olduğu bir ələmdə sevgilisini yaşmaqsız görmək istəyir, onu vuxuda görməyi ilə təselli tapır və ona da belə vuxular arzulayır:

Ay üzünü görmek istər, sevdiyim,  
Söyle görüm bəs bu yasmaq nədəndi?...

Hər gecə vayğamda görürəm səni,  
Sən allah, sən taprı, sən de gör məni...

Ulu babalarımızın 500 il evvəlki istek ve arzuları, məhəbbət və kederi insan gəlbinə riqətə getirən Ourbani poeziyasında ədəbi vadigara çevrilmişdir.

Qurbanının şeirlerinin içtimai-estetik dəyeri böyükdür. Şair hakimlərin vəfəsizliyini, namərdiliyini acı-acı pişləmişdir. İctimai zülmə, özbaşınalıqlara, haqsızlıq və ədalətsizliyə, rişvətxorluq və tüfeyliliyə qarşı narazılıq, etiraz ifadə edən qəzəbli və qəhərli şeirlər onun yaradıcılığının mühüm qolunu təşkil edir. Zəmanə insanlarının namərdiliyi, vəfəsizliği, düşmənin, paxılın tənəli sözleri, cərxi-fəleyin sitəmləri, başdan-başa ədaletsizliklərlə dolu olan dünya “boş əlek”, yediyi duz-çörəyi itirənlər, amansız fəleyin cəfəsi, namusu satanlar, nəhan dərdler, naşı ovçular, naşı təbiblər, hieran gecələri, bulud havaları, sizildəşən yaralar, rüzgarın darlığı, zimistan qəhri, çuğul, kəzzab sözləri, şah qəzəbi, qırbet el, qırbet mekan, ağa-nöker əksliyi (“*Kimi ağa, kimi nökər, Nökər olan cəfa çəkər*”) – Qurbanı rəmzlərinin natamam silsiləsidir. “*Şəş atdım, çahar oynadım, Axır fələk uddu mən!*” deyən şair zəmanəsində hər adama dərd acmağın da mümkün olmadığını qeyd edir:

Söyle dərdin bilənlərə,  
Derd basına gələnlərə.

Hər üzüne gülənlərə,  
Etibar eyləmək olmaz.

Qurbanının yaşadığı dövrde, Şah İsmayıл ve onun oğlu Şah Təhmasibin zamanında vezirler ölkə daxilində böyük ixtiyar sahibləri idilər. Baş vezir ali divana rəhbərlik edirdi, onu "sahibdivan" adlandırdılar. Bir çox ədalətsizliklərin mənbəyi bu vezirin ədalətsiz hökməti ilə bağlı idi. Baş vezirdən eləvə, ayrı-ayrı vilayətlərdə hakim və şahzadelerin də vezirləri var idi. Qurbanı bir əyalet vezirinin timsalında vezirlərə nifretini çox qabarlıq ifade etmişdir. Hiss olunur ki, o özü də hansı vezirinse ədalətsiz hökmü ilə böyük əzablara düşər olmuşdur: "Oğlu ölmüş vezir qəza eylədi"; "Vezir də mənim tək kəmin almasın"; "Zülüm eləyən vezir namərd oğludu"... Şairin "Başım üstə qanım içən cəlladım" adlandırdığı vezirdən şaha şikayət etdiyi də ("Qurbanı-yem, Qara vezir elindən, Şeyx oğluna şikayətə gelmişəm"), bir klassik gerayışında onu min cür lənətlədiyi də məlumudur:

Vəzir, sənə qarğayıram,  
Haq diləyin yetirməsin!  
Göydən min bir bəla ensə,  
Birin sendən ötürməsin!

Bu geryalıdakı keskin qarğış ve söyleşlər səbəbsiz olmamışdır. Şairi vezirin fitvəsi ilə Xudaferindən qolubağlı halda cənuba keçirmiş, yurdundan dider-gin salmağa çalışmışlar:

Şair olan dersi alır pirindən,  
Baş açmadım seyrağın sırrından,  
Qolubağlı keçdim Xudafərindən  
Üzüm gülməz, heç açılmaz, ah, mənim!

Qurbanının şiirlerinde qırxbətin, hicran gecelerin təsviri çox təsirlidir. Sair vətəndən uzaglarda üzünün bir an gülmədiyini dəfələrlə qeyd etmişdir:

Xəste düşüb qürbət eldə yatıram,  
Bir kimsənəm yoxdu oyada məni..

Bağım dölik-delik, sinem peykandı,  
Mənim üzüm gülmez vətəndən ayrı!

Bela hallarda sair yeten həsrəti, vətənə qayıtmaq arzusu ilə çırpinmışdır:

Nə ola, bir şadlıq xəbəri gələ,  
Yüklənə barxanam ellərə doğru!

Şəxsi həyatında bay vermiş kederli hadisələr, müşahidə etdiyi, şahidi olduğu faciələr onun şeirlərinin içtimai-siyasi kəserine güclü təsir etmişdir.

Qurbanının şeirlərinin bir qismi dini məzmunlu malik olub, sufilik və hürfiliyin, qızılbaş-şie təriqətinin içtimai-fəlsəfi ideyalarına əsaslanır. Yer, göy, təbiət, kainat haqqında fikirləri, dörd ünsür - ab, ataş, xak, bad bərədə mülahizələri onun dövrün təriqətçilik ideyaları ilə bağlı olduğunu göstərir. Bu cəhəti qoşma və geraylılarında da müşahidə etmək mümkündür. Lakin bu vaxta qədər dastanlarda ixtisar edilmiş bir çox deyişmələri başdan-başa dini etiqad və inamlarla, islamın meydana çıxdığı dövrlərdən və daha qədimlərdən mövcud olan dini efsanələrlə bağlıdır. Xüsusən Dədə Yediyarla bağlı deyişmələrdə daha çox nəzərə çarpan bu cəhət, heç şübhəsiz, dövrün ümumi təbii-tarixi ənənələrindən irəli gəldi. Bu şeirlərdə haqqə ermək, haqqə qovuşmaq ideyaları zəmanəmizə qədər qorunub saxlanmışdır. Dini şəxsiyyət və hadisələrə işarələr bir küll halında onun şeirlərində müəyyən yer tutur. Xüsusən Əli mədhəne həsr olunmuş şeirləri nəzəri daha çox cəlb edir. Onu da qeyd etməliyik ki, bu cür şeirlərdə də Qurbanının sənətkarlıq qüdəri aydın görünməkdədir:

Damanda qalmışam, yetiş dadıma,  
Özünü Xeybərə yetirən Əli!  
O dəm zülfüqarı çəken zəbane,  
Dinsizləri dincə getirən Əli!

Mənim pirim kövsər üstə sağıdı,  
Möminlərin yeri cənnət bağdı.  
Qurbanının bu gün müşkül çağdı,  
Cəmi müşkülləri bitirən Əli!

Bütün bunlarla yanaşı, aydın duyulan budur ki, real təbiət hadisəleri, təbiət və insan gözəllikləri, zamənin təbii qayğıları, insanların istək və arzuları Qurbanını özünə daha çox çəkmışdır, buna görə də onun poeziyasında həqiqət aleminin, real duygu və düşüncələrinin təsviri aparıcıdır.

\* \* \*

Qurbanı xalq şerinin, yeni realist şerin ilk böyük və parlaq yaradıcısı, aşiq-saz sənətinin babası sayıldılarından xalq şeri zəminində yazış-yaradan bütün sonrakı sənətkarların yaradıcılığına güclü təsir etmiş, onların ilkin öyrənmə, nümunə məktəbi olmuşdur. Şair XV əsrin sonlarında, XVI əsrin əvvəllerində ümumxalq dilinə məxsus adı, sadə, lakin zoruri məfhumların ifa-

dəçilərini elə böyük cəsər və ustalıqla poeziya dilinə daxil etmişdir ki, sonrakı dövrlərdə bu yolda təreddüd etməyə bəhənə qalmamışdır. Qurbanı şerinin poetik qəlibindəki *qadasın aldigim*, *qurban olduğum*, *durum dolanım başına* kimi ifadələr, müraciətlər, *şahlar şahı*, *gözəllər gözəli*, *xublar xubu* kimi milli səmimi poetik birləşmələr, *pəri*, *xuda*, *şahı-mardan*, *sər*, *payəndaz*, *axırzaman* kimi səciyyəvi rəmzi leksika sonralar Abbas Tufarqanlı, Xəste Qasim, Aşıq Valeh, Aşıq Əlesger kimi ustad aşiqların, Vaqif və Zakir kimi şairlərin poeziya dilində bol-bol işlənməyə başlatmış, özüne daha geniş yol açmışdır. Bu cür söz və ifadələrə Qurbanidən xeyli əvvəller də poeziya dilində rast gəlmək mümkün idi, lakin el şairləri və ustad aşiqlar üçün onların ilkin yatağı eksərən Qurbanının nüfuzedici poeziyası olmuşdur. Bunu həmin şairlərin Qurbanı ifadə terzinə, Qurbanının obrazlarına, mövzularına, qafiyə və rediflərinə, cinaslarına, qarğış və humoruna təkrar-təkrar müraciət və dönümləri aşkar göstərir. Qurbanının obrazları ondan sonra gələnlər tərefindən sevila-sevíla tərənnüm edilmiş, onun nifrat bəslədiyi, lənətlədiyi obrazlar, xarakterler nifrətlə lanetlənmiş, həcv və satira obyektiinə çevrilmişdir. Qurbanı "Bənövşə"sin-dən sonra saysız "Bənövşə"lər yaranmışdır. "Bənövşə"lər çox, hər birində şair duyğusu ilə dolu bir ələm... Lakin Dədə Şəmsir demişkən:

Aşıq Qurbanidən qalib nişana,  
Torpaqdi biza də, ona da ana.  
Boynunu pərişan əymisən yana,  
Salmışan qəlbimi dərdə bənövşə.

Qurbanının şeirlərinin zəngin poetik imkanları göstərir ki, böyük el şairi ulu babaların yaratdığılarını, insanın min illərlə qazandığı bilikləri zehmatla, məhəbbətlə menimsəmiş, onların içərisində bəllur kimi parlaq fikirlər, obrazlar, ifadələr seçib götürmüştür.

Qurbanidən əvvəlki el şairlərinin az-az gelib çatmış misra, bend və bütün şeirləri bir daha təsdiq edir ki, ümumxalq Azərbaycan dili elə də dövrlərdə də xalq şenliyi üçün tükənməz imkanlara malik olmuşdur. Bu dildən Qurbanı də, Füzuli də, Şah İsmayıllı Xətayi də istifade etmişdir. Lakin eyni mənbədən - ümumxalq Azərbaycan dilindən qidalanmış bu üç sənətkarın her biri dile başqa-başqa yönündə yanaşmış, hərə onu başqa bir baxımdan cilalamışdır.

Qurbanı daim xalq içerisinde olmuş, öz şeirlərini çox vaxt sazin müsayiəti ilə ifa etmiş, onun kütleyə, zəhmət adamlarına təsirini bilavasitə müşahidə etmiş, diş altında "xırçıldayan" kəlmə və ifadələrə qarşı baxışlardakı suali anlamış, şeir dilini onların zövqünə, ruhuna uyğun kökləmişdir. Şair insan və təbiətdə elə cizgilər seçə bilmüşdür ki, onlar bu gün də, gelecekde də ehemiyətini itirmeyəcəkdir.

Qurbanının fikirleri de gözeldir, ifadə terzi də, M.H.Təhmasibin söyleyişi kimi, “Bu mahir sənətkarın qələmindən her nə çıxmışsa, gözəl çıxmışdır”. Ona görə də şeirləri beş yüz il hafızelerde dolaşa-dolaşa nəsillerdən nesillərə keçmiş, yüzilliklər arxasından özüne yol açmışdır.

Şübhəsiz, bütün başqa sənətkarların əsərlərində olduğu kimi, Qurbanının poeziyasında da fonetik, leksik, grammatik-üslubi vəsítələr ve fikrin digər ifadəlilik əlamətləri kompleks halda şairin bədii dilinin tərkib elementlərini təşkil edir. Sözlərin çoxmənalılığı, antonim qarşılaşdırımlar, fikrin sinonim cərgələrle ifadəsi, omonimlər və ustalıqla yaradılmış cinas qafiyələr, frazeoloji vahidlər, atalar sözləri və məsəllər, yeri göldikcə fikrin dialoq şəklində ifadəsi Qurbani poeziyasının bədililik keyfiyyətlərini şərtləndiren amillerdir. Qurbanının şeirləri tər bənövşələr kimidir, səhərin iliq nefesi qədər mülayim və atırlıdır, insanda xoş duyğular yaradır, onu ülviyətə, həyatın gözəlliklərinə sesləyir, ona ruh və qanad verir:

Səhərin dan yeli kimi,  
Əsmə, qadasın aldiğim!  
Menim sebrü qərarımı  
Kəsmə, qadasın aldiğim!

yaxud

Durum dolanım başına,  
Aşıqindən küsen dilber!  
Gözlerini dik gözümə,  
Nə men dinim, nə sən, dilber!

Bunlar aşiqin dilindən qopan sözlər, cümlələr yox, üreyindən qopan piçiltılardır; bunları qulaqla yox, ürəkla, qəlibə qəbul etmək, duymaq, bu xəsif və hezin piçiltülləri duyğuların dili ilə menimsemek mümkündür. Aşıqin *qadasın aldiğim, səbrini kəsmək, başına dolanmaq, gözünü gözünə dikmək* kimi ifadələri üzərində qurulmuş həyecanları təbii və gücləndirir.

Şairin böyük məhərətlə yaratdığı cinaslar təbii, aydın və ahəngdar olması, fikir dərinliyi ilə diqqəti cəlb edir, cinas qafiyələrin Qurbani sənəti ilə yüksək seviyyeye qaldırıldığı sübut edir. Şair cinas yaratma texnikasına dərindən bələd olmuş, omonimlərin, omofonların, omoqrafların köməyi ilə selis və yadda qalan menali cinaslar yaratmışdır. “Bir dala”, “Bircə üz indi”, “Yara yüz”, “Bir də yüz”, “Ne sinə bağlar” kimi ahəngdar və gözəl təcnisləri bunu aydın göstərir.

Qurbanının seçib işlətdiyi *tərlan durus, qıya baxış, sərxoş yeriş, şirin sözlü məhbub, qırvım tellər, bayaz bitək, şeyda bülbüł* kimi bədii təyin və epi-

tələr, zərif müqayisələr sevgilini ucaltmaq, yükseltmək, aşiqin əzabkeşliyini, sebir və dəyanətini göstərmək üçün uğurla seçilmiş dil vasitələridir. Şair öz sevgilisini Leyli, Əsli, Şirin ilə, özünü cəfakes Məcnunla, Yağubla, Yusiflə müqayisə edir.

Şeirlərinin bədililik və xəlqilik keyfiyyətləri bir də onun ümumxalq frazeologiyasından istifadə ustlığı ilə bağlıdır. Bədii dilində işlənmiş məsəllər şairin müdrikliyinə müvafiqdir:

Məsəldi deyarlar: “Qurd qocalanda  
Tülük meydan açıb, dovşan gülərmiş”.

Şeirlərdə bəzən bütöv bir bənddəki fikir ümumiləşmiş, aforistik mənə ilə dolğunlaşdırılmışdır.

Qurbanının en kedərli şeirlərində belə nikbinlik, humor, istehza və kinaye müşahidə olunur. Xəlqi poeziyada bu hal, dövrü nəzərə alıqda, nikbinliklə, təzadlı halların ustalıqla əlaqələndirilməsindən doğur:

Bir busə istədim ağ üzde xaldan,  
Açıqlandı dedi: Al, sənə qurban!

“İndi” rədifi qoşması göstərir ki, şairin kəskin satirik şeirləri de olmuşdur.

Qurbani Azərbaycan dilinin estetik keyfiyyət və imkanlarını dərindən duymuş, nəyi nece işlətmək prinsiplərini praktik şəkildə gözəl bilmüşdür. O, dilin inkişaf meyillərini şair duygusu ilə düzgün dərk edərək, Azərbaycan nitq mədəniyyətinin yüksəlişi, saflaşması, dilin yad və arxaik iñşürəldən təmizlənməsi baxımından eməli ehəmiyyətə malik olan gözəl poeziya yaratmışdır. Azərbaycan ədəbi-bədii dilinin cılalanıb hazırlı səviyyəye yüksəlməsində onun şeirlərinin xüsusi rolü olmuşdur.

\* \* \*

Qurbanının əsərlərinin toplanması, nəşri və tədqiqi sovet dövrünə aiddir. 1927-ci ildə S.Mümtazın tərtib etdiyi “El şairleri” kitabından başlayaraq, Qurbani mətbuat üzü görür, “Menim”, “Tellenir”, “Olmaz” kimi Qurbani inciləri çap olunaraq oxuculara çatdırılır. 30-cu illerde S.Rüstəm, M.Rahim və başqaları bu işi davam etdirmiş, daha sonralar folklorşunas Ə.Axundov min misräya qədər Qurbani şerini əhatə edən “Qurbani” dastanını çap etdirməklə daha faydalı iş görmüşdür. A.Dadaşzade 1972-ci ildə şairin 55 şerini çap etdirmiş (Qurbani. “55 şer”), “Azərbaycan aşıqları və el şairləri” kitabında (1983) şairin 74 şeri verilmişdir. Şübhəsiz, bütün bu çaplar aşıqların, el sənətkarlarının hafızəsinə əsaslanır. Təzkirelər klassik şerə üstünlük vermiş, el

şairlerinin sənətinə eksərən laqeyd qalmışdır. Ona görə də Qurbaninin zəngin ırsından hələlik az şey əldə edilmişdir.

Qurbanini qoruyub saxlayan, esrdən-əsre öttürən onun sənətinin böyüklüyü, xalqın qəlbine və ruhuna yaxınlığı olmuşdur. Buna baxmayaraq, keçən yüzilliklər ərzində hafizələr onun şerini tam olduğu kimi qoruya bilməmiş, şairin bir sıra şeirləri təhrif edilmiş, bir-biri ilə, yaxud başqalarının əsərləri ilə qarışdırılmış, pozulmuş, bir çox hallarda müasirloşdırılarək leksik və frazeoloji tərkibi deyişikliklərə uğramışdır. Lakin bütün bu prosesdə şairin tutarlı beyt və misralarını, başqa cür deyilmesi mümkün olmayan bəndlərini deyişə bilməmişlər; özünəməxsus tutarlı qafiyə və rədifieri əsrlərin sinağından daha yaxşı çıxmışdır. Mövcud təhriflərin dəqiqləşdirilməsi və islahi üçün qədim əlyazma nüsxələrinə böyük ehtiyac vardır. Axtarışlar göstərir ki, katibler şairin sənətinə göz yuma bilməmiş, onun bir sıra şeirlərini hələ bir neçə əsr əvvəl yazıya almışlar. XVIII və xüsusən XIX əsrin cünglərində şairin 10-a qədər şerinə rast gəlmək olur. Doğrudur, bu şeirlər də vaxtılı hafizələrden toplanmışdır, lakin yazıya alınma tarixi nisbətən əvvellərə aid olduğundan müqayisələr aparmağa və bəzi qüsurları aradan qaldırmağa imkanvermə baxımından daha faydalıdır.

Hələlik Qurbanının şeirlərindən qeydə alınmış ən qədim əlyazma nüsxəsi 1775-ci ilə aid cüngdəki:

Cəbinin təcella, camalın güneş,  
Küll şeyün halik – Allah deyibdir.  
İki qabe-qövsin qürrətüleyin  
Bilməzəm qanına nə susayıbdır! –

bəndi ilə başlayan qoşmadır (RƏİ, B-2692/3645). Beş bəndlilik bu şere iki başqa cüngdə də rast gəlmək olur. Bunnardan biri XIX əsre (RƏİ, B-1327/3900), digəri XX əsrin əvvəlinə aiddir – 1917-ci ilde yazıya alınmışdır (MDƏIA, fond 533, say I, sax. vah. 63). Lakin həresi bir əsre aid olan bu əlyazmalar da bir-birindən fərqlənir. Qoşmanın əvveli və sonu daha sabit qalmış, ara bəndlərde deyişiklik olmuşdur. XVIII əsre aid əlyazması daha məntiqidir. Müxtəlif nüsxələrdə müşahidə olunan təzə misralardan hiss olunur ki, şeir daha çox bənddən ibarət imiş.

XIX əsre aid cüngdə Qurbanının başqa iki şeri – “Namidarlığı” rədifi qoşması və “Dilber” geraylısı da var. Qoşma sonralar yazıya alınmış variantlarından xeyli fərqlidir. Tekce son bəndlərə diqqət yetirmək kifayətdir.

Əlyazmada:

Qurbanı der: İki zülfün həyyadır,  
Quranda müənəbər qülhüvəyyadır.

Desələr, sərində bu nə sövdadır,  
Deyin, bir pərinin yadigarıdır.

“Azerbaijan aşıqları və el şairləri” kitabında:

Mənim dersim əlifdəndi, beydəndi,  
Bir gözəl sevmişəm, cana faydadı.  
Desələr, Qurbani, bu nə sevdadı,  
De ki, bir pərinin yadigarıdır.

Göründüyü kimi, çap nüsxəsində qoşma xeyli ləruşdırılmış, ilk misraları mənasız şəkər salınmışdır.

Mir Mehdi Xəzəminin Azərbaycan Dövlət Arxivində saxlanılan XIX əsre aid “Cüngi-bəyaz”ında təsadüf edilən “Mahtab olmaz” rədifi qoşmadan aydın olur ki, şairin “Olmaz” və “Dar olmaz” rədifi qoşmalarının bəndləri qarışdırılmış və iki qoşmadan birinin son bəndi unudulduğu üçün möhürbəndləri eynişədir.

XVIII əsrin sonu, XIX əsrin əvvəllerinə aid bir cüngde (RƏİ, B-1964/13672) Qurbanının fars dilində bir şerini qeydə almış. Bu, hələlik, şairin fars dilində təsadüf edilən yeganə şeridir. Qişa şəklinde olan bu şerin üzərində onun Qurbaniyə aid olduğu xüsusi qeyd edilmişdir. Şeir üç beytən ibarətdir:

Ceng ba xud, sülh ba düşmen təriqe dini mast,  
Kaferü mömin həmə yekrəng dər ainc mast.

Əz dəmc sərdə səbük möğzan zica key mırəvim,  
Tudeye əbra gübəre daməni təmkine mast.

Behse heftadü do millet həq bovəd dər kişə eşq,  
Hər ke in fəhmid, nure dideye həq bine mast.

Bu şeir göstərir ki, Qurbani həqiqətən bilikli, dünya elmlərinə, müxtəlif dinlərə və dillərə, dini və ictimai tarixə bələd bir şəxs olmuş, görkəmli şair, həqiqi bir el sənətkarı kimi xalq içerisinde nüfuz qazanmış, öz əsərləri ilə mütərəqqi fikirlər, ideyalar tərənnüm etmiş, xalq fikrinin istiqamətlənməsində mühüm rol oynamışdır. Özü ilə, öz nöqsanları ilə mübarizə, başqa xalqlarla sülh şəraitində özünütəkmilləşdirmə tarixen her bir mütərəqqi cəmiyyətin aralı olmuşdur. “Eşq alemində 72 milletin sözü haqqdır” dedikdə şair müxtəlif xalqların hüquq bərabərliyini nezərdə tuturdu. Bu, müxtəlif xalqlara eyni cür baxış, indiki istilahla desək, beynəmiliçilik idi. Burada mənasız

feodal müharibelerine şairin keskin etirazı var. Şair açıq-aydın qeyd edir ki, min illərlə ağlışız müharibelerin qurbanı olmuş ata-babalarımızın qubarı bizim təmkin etəyimizə çöküb onu ağırlaşdırmışdır və biz yüngülbeylərin, müharibəqızısdırıcıların toruna düşməmeliyik.

Bu fikirlər bu gün də ehemiyətlidir.

Bu kiçik şerin mənəsi böyükdür. Bir neçə məsrada şair ictimai-siyasi, felsefi-estetik baxışlarını ustalıqla ifade edə bilmədir. Şeir Qurbanının Azərbaycan dili ilə yanaşı, fars dilində də əsərlər yazdığını göstərir, feodal qaranlığndan özüne yol açaraq dövrümüzə qədər gəlib çatan belə bir sənətkarın tədqiqinin vacib və zəruri olduğunu söyləməyə əsas verir.

\* \* \*

“Bənövşə” müəllifi bu gün də maraqla oxunur, gələcəkdə də insanları düşündürəcək. Yalnız lirik şeirləri deyil, dini, ictimai-siyasi, fəlsəfi şeirləri də oxucuya zövq verir. Buna görə də bu kitabda folklorşunaslarımızın əldə etmiş olduqları bütün tapıntılarə əsaslandıq, cüngüleri araşdırıldıq, qocaları və müxtəlif el sənətkarlarını dinlemeklə əldə etdiklərimizi bir yere topladıq, oxucuları şairin ədəbi irsinin nisbətən geniş toplusu ilə tanış etməyə çalışdıq.

Şübhəsiz, ağlılı və xeyirxah insanlar gələcəkdə onu daha da zənginləşdirəcək, ilkin yanlışlıqları aradan qaldıracaqlar.

*Qəzənfər Kazımov*

## Gəraylılar

### DOLANA-DOLANA

Alçaq yerdən duman qalxar,  
Dağı dolana-dolana.  
Göy üzünü alar bulud,  
Mahı dolana-dolana.

Kimi ağa, kimi nöker,  
Nöker olan cəfa çəkər,  
Bülbül ağlar, qan-yaş töker,  
Bağı dolana-dolana.

Qurbanı murada yetdi,  
Canan gəldi burdan ötdü.  
Nobat<sup>1</sup> gəldi, mana yetdi,  
Saqi dolana-dolana.

### OLMAZ

Fənd ələmə felli dərvish,  
Belə kar cılyemək olmaz!  
Yixıbsan könlüm evini,  
Mürkü zar cılyemək olmaz!

Söyle dərdin bilənlərə,  
Dərd başına gələnlərə.  
Hər üzüne gülənlərə,  
Etibar eyləmək olmaz!

<sup>1</sup> Növbe

Qurbaniyə getir meze,  
Derd üstündə dərdim təzə.  
Dərbiləni dərbilməzə,  
Giriftar eylemək olmaz!

### ALLATDI MƏNİ

Ay ağalar, ay qazılarsı,  
Yar yaman allatdi məni.  
Əl atdım yarın dəstine,  
Yar kənara atdı məni.

Tor qurdum çeşmim gölüne,  
İlişdi sonam telinə  
Düşdüm dilbilməz əlinə,  
Aldı, ucuz satdı məni.

Qurbanidi mənim adım,  
Adəm atadı bünyadım.  
Şəş atdım, çahar oynadım,  
Axır felək uddu məni.

### GƏLDİM

Yar, səni ədalət bildim,  
Mən qapına dada gəldim.  
Çox cəfa çəkdirəm yolunda,  
Ömrü verdim bada gəldim!

Ləbin içib çeşmim qanı,  
Olmuşam cəllad qurbanı,  
Qoynundu əttar dükəni,  
Ne ecəb bu, dada gəldim!

Qurbanidi mənim adım,  
Mövləmdən aldım muradım,  
Sinendi çarşım, bazarım,  
Şəkərə, nabata gəldim!

### GƏLİRƏM MƏN

Heç gəlmirsən bulaq üstə,  
Gündə üç yol gəlirəm mən.  
Üzümə soyuq baxırsan,  
Ürəyini bilirəm mən.

Kaş ki gözəl olmuyaydın,  
Saralıban solmuyaydın,  
Mənnən aşna olmuyaydın,  
Ayrılanda ölürem mən.

Gül dibini xara qoydun,  
Bülbülü ah-zara qoydun,  
Qurbanı biçara qoydun\*,  
Gedirsen get, gəlirəm mən.

### PƏRİM GƏLSİN

Nə ecəb sevdaya düşdüm,  
Deyin bundan Pərim gəlsin!  
Əcəl şerbetini içdim,  
Deyin bundan Pərim gəlsin!

Dağların başı dumandı,  
Didəmin yaşı ümmandı,  
Bu gələn Şahi-xubandı,  
Deyin bundan Pərim gəlsin!

Yolunda qoymuşam canı,  
Kirpikləri töker qanı,  
Bu gələn Şəhərbəni,  
Deyin bundan Pərim gəlsin!

\* Qurbanını biçarə qoydun (burada və sonra “\*” işaresi sözün və ya misranın variantları esasında deqiqələşdirildiyini gösterir – *tərtibçi*).

Əyninə geyib qırmızı,  
Yalav<sup>1</sup> kimi yanır üzü,  
Bu gələn vezirin qızı,  
Deyin bundan Pərim gəlsin!

Mən ağlaram zarı-zarı,  
Bu zülmü götürməz tarı.  
Bu gələn Qurbanın yarı\*,  
Əcəb gəlsin, Perim gəlsin!

### DİLBER

Durum dolanım başına,  
Aşıqindən küsən dilber!  
Gözlerini dik gözümə,  
Nə mən dinim, nə sən, dilber!

Mina qəddin zəbərcəddi,  
Nə desən cana minnetdi,  
El köçüb, otaq xəlvətdi,  
Gəlsən, alam busən, dilber!

İtirmişəm maralımı,  
Bir sinəsi yaralımı,  
Günüz səbrü qeralımı,  
Gecə yuxum kəsən, dilber!

Qurbanı özünə bəydi,  
Yar həsrəti qəddim eydi,  
Nə dedim xətrinə dəydi,  
Bu mən, dilber, bu sən, dilber!

### GÜLƏ-GÜLƏ

Girdim yarın bağçasına,  
Dedim dərdim güle, güle.  
Mən ona elə müştəğam,  
Necə bülbül güle, güle.

Naşı bağban, satma gülü,  
Haramdı axçası, pulu,  
Küsürdün şeyda bülbülü  
Daha gelmez güle, güle.

Qurbaniyəm, ermənişəm,  
Yar qəsrinə girmənişəm,  
Belə cəllad görmənişəm,  
Aldı canım gülə-gülə.

### TEZ-TEZ

Canım təbib, gözüm loğman,  
Mənim dərdim ara tez-tez.  
Bu derd məni çox incidir,  
Sızıldayıր yara tez-tez.

Sevdim gözəllər tuyunu  
Heç kəsə verməz oyunu,  
Tülək-tərlanın oyunu<sup>1</sup>  
Qismət etmə sara tez-tez!

Qurban ağlar eldən ötrü\*,  
Bülbül ağlar güldən ötrü,  
Bircə nazik beldən ötrü  
Günüm keçdi qara tez-tez.

<sup>1</sup> Alev

\* Gələn Qurbanının yarı

<sup>1</sup> Ovunu

\* Qurbanı ağlar eldən ötrü

## QADASIN ALDIĞIM

Səhərin dan yeli kimi,  
Əsmə, qadasın aldiğim!  
Mənim səbrü qərarımı  
Kəsmə, qadasın aldiğim!

Bizim bağda gül dərginən,  
Six könlüne, tel hörginən,  
Ağ üzdən busə verginən,  
Əsmə<sup>1</sup>, qadasın aldiğim!

Qurbani aşiq üzünə,  
Qurbanı ala gözüne,  
Baxma yadların sözünə,  
Küsmə, qadasın aldiğim!

## YETİRMƏSİN

Vezir, sana qarğayıram,  
Haq dileyin yetirməsin!  
Göydən min bir bəla ensə,  
Birin səndən ötürməsin!

Evində düşəsen naçaq,  
Sağ gözünə batsın bıçaq,  
Oğul-uşaq düşsün qaçaq,  
İstədiyin getirməsin!

Oturubsan ağ otaqda,  
Qan qusasan laxta-laxta,  
Səni görüm ölen vaxtda  
Dilin kəlmə getirməsin!

Qurbani, qaldın burada\*,  
Çağır, xudan yetsin dada!..  
Meyitin qalsın arada,  
El yiğlib götürməsin!

## ŞAD ELƏRLƏR

Sizin yerdə adət bu imiş,  
Qəmgin könlü şad elərlər.  
Yeyerler nanü neməgi,  
Bir gündə bərbad elərlər.

.....

Bir gör fəleyin dövrünü,  
Mən çekmişəm çox cövrünü,  
Yaziq Qurbanın könlünü<sup>1</sup>  
Gah qəmgin, gah şad elərlər.

## VAR

Demirəm qarı kasıbdı,  
Bir inek, bir danası var.  
Qabaqda qarpız gizlənər,  
Dalında topxanası var.

Axşam olar, düşər soyuq,  
Damlara yiğilar toyuq,  
Yumurtası yüzə yovuq,  
Xeyli dadlı şorbası var.

Qurbani yayınmaz sözdən,  
Geyinib ağ çitdən, bezdən,  
Çox qorxuram Əsmər qızdan,  
Əlində bir payası var.

<sup>1</sup> Əsrigome; əsmə, titrəmə

\* Yaziq Qurbanı könlünü

## **GEDİM**

Canım ana, gözüm ana,  
Bir dua qıl, mən də gedim.  
Sənə qurban özüm, ana,  
Bir dua qıl, mən də gedim.

Südün mənə halal ele!  
Bir xudadan sən də dile!  
Mən de gəlim güle-güle,  
Haq deyənə əməl edim.

Qurbaniyəm, vara-vara,  
Qurban olum nazlı yara.  
Gecə-gündüz yolum ora,  
Sırr sözümüz sənə dedim.

## **ŞAH XƏTAYI**

Gözel şahim şeyx oğludu,  
Şah Xətayi, Şah Xətayı!  
Şahi-mərdana bağlıdı,  
Şah Xətayi, Şah Xətayı!

Bu dünyada bir haq divan,  
O dünyada cənnətməkan,  
Qoy var olsun türki-zəban,  
Şah Xətayi, Şah Xətayı!

Qurbanı tak qul pənahı,  
Qibleyi-ələmin mahı,  
Ol cahanın qibləgahı,  
Şah Xətayi, Şah Xətayı!

## **KEÇDİ**

Dağ döşündə maral gəzər,  
Tellərini darar gəzər,  
Yarım məndən kənar gəzər,  
Qoymun, xanlar, yarım keçdi,  
Könlü ahü zarım keçdi!

Bu dağların başı bütün,  
Ürəyimin yaşı tübü,

.....  
Qoymun, xanlar, yarım keçdi,  
Gözü intizarım keçdi!

Ərisin dağların qarı,  
Tökülsün çaylara sarı,  
Bu keçən Qurbani yarı\*,  
Qoymun, xanlar, yarım keçdi,  
Üzü gülüzərim keçdi!

## **AĞACDANDIR**

Sazım, gel mənimlə danış,  
Sənin eslin ağacdandır.  
Ağac dedim, bikef oldun,  
Xurmadakı ağacdandır.

Çağırın gəlsin aşiqı,  
Aləmə salın işığı,  
Həsən-Hüseynin beşiyi  
O da ki var, ağacdandır.

\* Qurbanın yarı

Ey Qurbani, batma yasa,  
Uzun sözün eyle qısa,  
Musanın əlində esa,  
O da ki var, ağacdandır.

QALDI

.....  
.....  
Qurban olmuş ismim mənim,  
İlan yurdudu məskənim,  
Belə imiş son qismətim,  
Axır Pərim harda qaldı?

## *Qosmalar*

BƏNÖVŞƏNİ

Başına döndüyüm, ay qəşəng peri,  
Adətdi, dərəllər yaz bənövşəni.  
Ağ nazik əlinlə dər, dəstə bağla,  
Tər buxaq altında düz bənövşəni.

Tanrı səni xoş camala yetirmiş,  
Səni görən aşiq ağlın itirmiş,  
Mələklərmi dərmış, göydən gətirmiş?  
Heyif ki, dəribler az bənövşəni.

Başına döndüyüm, bağa gəl, bağa,  
O gözəl hüsнündən bağa nur yağı.  
Dəstə-dəstə dərəib taxar buxağı,  
Bənövşə qız iyələr, qız bənövşəni.

Səhər olcaq şeyda bülbülb oxuşdu,  
Hökm olundu, süleymanlar yerişdi,  
Sərt qış gəldi, gülün vaxtı sovuşdu,  
Daha tyləmirik biz bənövşəni.

**Qurbani der: Könlüm bundan sayrıdı,  
Nə etmişəm yarım məndən ayndı?!  
Ayrılıqmı çəkib boynu əyridi,  
Heç yerdə görmədim düz bənövşəni.**

SEVİNSİN

Ay arıflar, bu dünyanın üzündə  
Təzəcə açılan gülər sevinsin!  
Bir əyri çalmalı, xumar gözlünün  
Zülfünü dağıdan yeller sevinsin!

Gəlsin bahar fəsli, açılsın yazılar,  
Göllərə tökülsün ağ quba qazlar,  
Bəyzadə oğlanlar, xanzade qızlar,  
Yar ilə damışan diller sevinsin!

Qurbaniyem, mən sevərem Nərimənci,  
Yar-yar deyib oldum axır zarıncı,  
Almanı, heyvamı, narı, turuncu,  
Bu dördünü dərən əller sevinsin!

### NAMİDARIDIR

Bir gözəl sevmişəm güneylərindən,  
Hüsnü şol əqlimin namidarıdır.  
Aydır məşşətəsi, gündür məşəli,  
Cahan xublarının cilvədarıdır.

Bilsə canan göldiyimi “can” eylər,  
Canı ələ ahıb ərməğan eylər,  
Nəsihət qəmzənə ver ki, qan eylər,  
Gözəllər şuxinin sitəmkarıdır.

Qurbani der: İki zülfün heyyadır,  
Quranda müənber qülhüvəyyadır,  
Desələr, sərində bu nə sövdadır,  
Deyin bir pərinin yadigarıdır.

### OLMAZ

Ey şəmi-pərvanə, Salatin peri,  
Sənin hüsnün kimi mahtab olmaz.  
Didarına sənin müştaq olanın  
Bidar olur, gözlərində xab olmaz.

Bir qula ki, haqdan qəzəb olmasa,  
Gorda bir meyyitə əzab olmasa,

Aralıqda şeytan, kəzzab olmasa,  
Dünya bərhəm yeyüb, heç xarab olmaz.

Ey qaşları kaman, kirpikləri ox,  
Gözleri həramı, qəmzələri şüx,  
Gözel adam, səni sevdim dəxi çox,  
Könül versə hamı, kimse bab olmaz.

Qurbani der: Səndə çoxdur nəzerim,  
Burqədə yazılı sən mənim yarım,  
Ta sən sağ ol, tuti dilli nigarım,  
Mən ölsəm, bu aləm heç xarab olmaz\*.

### DƏYƏR SANA

Sallana-sallana gələn Salatin\*\*,  
Gel belə sallanma, göz dəyer sana.  
Al-yaşıl geyinib qarşıda durma,  
Satqın seyrağıbdan söz dəyer sana\*\*\*.

Getmə, getmə görüm kimin yarisan,  
Hansi bəxtəvərin vefadarisan?!  
Kölgədə dayanmış qızəy qarisan\*\*\*\*,  
Səhərin yelləri tez dəyer sana.

Qurbani der: Heç kəs yarın öyməsin,  
Düymələ yaxanın çarpaz düyməsin,  
Dəstələ zülfərin, yera deyməsin,  
Yollar qübarlanar, toz dəyer sana.

\* Mense ölüm, bu aləm heç xarab olmaz

\*\* Sallana-sallana gedən Salatin

\*\*\* Yəmən bed nəzərdən, söz dəyer sənə

\*\*\*\* Kölgədə boşlənmiş qızəy qarisan

## **QIZLARIN**

Axşamdan yağan qar çıxıbdı dizə,  
Kəsilib bulaqdan yolu qızların.  
Sənəyin doldurub qoyanda düzə,  
Üşüdü barmağı, eli qızların.

Gözəller yiğilib hamısı kəndə,  
Sənəyin doldurub burdan ötəndə,  
Şamaxı şəddəli gərdənbənd təndə,  
Əyrimcəden keçər beli qızların.

Qurbani der: Bu dəndləri bilesiz,  
Qohum-qardaş yiğiliban geləsiz,  
Adna axşamında bəlgə qoyasız,  
Kəsilə qovğası, qalı qızların.

## **İSTƏRƏM**

Coxdur cahan içre nazənin dilber,  
Özümə münasib yarı istərəm.  
Ola tərlən gözlü, həm yaşda uşaq,  
Mana ola etibarı istərəm.

Gözəllerin gərək ince belləri,  
Şəkerdən, nabatdan şirin dilləri,  
Qoynumda isinə nazik əlləri,  
Məhəbbətin mana sarı istərəm.

Evlər yıxan ola daneyi-xalı,  
Bir dəm kəm olmaya məndən xəyahı.  
Aya, günə benzər ola camalı,  
Həm de ola nəngi arı istərəm.

Ey sevdiyim, gəl kes bu qalmağalı,  
Zail oldu aşiqinin kamalı,  
Var-gəl ilə düzeltgilən sən həli,  
Qurbanı der: Şux nigarı istərəm!

## **KƏNARINDA**

Bu gün bir gözəlin seyrinə vardım,  
Əlində şanası tel kənarında.  
Halqa-halqa, qıvrıım-qıvrıım, çinbəçin,  
On dörd hörük gördüm bel kənarında.

Qapına gəlmışəm, sayılam, sayıl,  
Haq veren paylara olmuşam qayıł,  
Pərimin boynunda heykəl, həmayıl,  
Del-bazubənd düzüb qol kənarında.

Qurbani der: Mənim sözüm düzgündü,  
Yar əlindən yazıq canım üzgündü,  
Baxdım, yarın gözü mənə süzgündü,  
Bir cüt öpüş aldım yol kenarında.

## **YERİDİ**

Ey ariflər, cynam yaşı ile doldu,  
Sel-sel oldu, üzüm üstə yeridi.  
Aləmi-röyada gördüm camalın,  
Ele bildim, mələklərin biridi.

Qızılıgülü dəstə-dəstə dərəm mən,  
Dərib-dərib pünhan yere sərəm mən,  
Əhdim budu, bir də yarı görəm mən,  
Gözüm gözlərinin intizarıdı.

Əzel başdan belə yazılıdı yazı,  
Şirindi söhbəti, şirindi sazi,  
Gence şəherində Ziyad xan qızı,  
Qurbanını oda salan Pəridi.

## GÖRMÜŞƏM

Ay ata, can gedib, qalıbdı nəfəs,  
Bu nişanda belə yarı görmüşəm.  
Bunca ki gözəli tapmadı könül,  
Ah çəkibən intizarı görmüşəm.

Gözellikdə kimsə yoxdu təhrində,  
Onunçun çəkərəm yarın qəhrin də,  
Nə İran, nə Turan, Gəncə şəhrində  
Canlar alan o nigarı görmüşəm.

Ay ata, sən meni etmə günahkar,  
Bəsdi, bunca ne elərsən ahü zar?!  
Qurbani der: Əldən gedib ixtiyar,  
Xublar şahı o sərdarı görmüşəm.

## VERMƏRƏM SƏNİ

Başına döndüyüm ay pərizada,  
Can içinde cana vermərəm səni.  
Neynərəm bostanı, neynərəm bağlı,  
Yüz bağlı bostana vermərəm səni.

Dağlarda maralsan, çöllerdə ceyran,  
Ordubad, Naxçıvan boyuna heyran.  
Tamaşaşa gələr cümlə Gülüstan,  
Külli Dağıstana vermərəm səni\*.

Qurbani der: Can içinde can gələ,  
Yaş yerinə gözlerimden qan gələ,  
Camalın görməyə Süleyman gələ,  
Texti-Süleymana vermərəm səni.

\* Külli Dağıstana vermərəm səni

## LƏBLƏRİN

Ey gözəl, ləblərin yıldız evimi,  
Bürünmüştür al duvağa ləblərin.  
Rahat qoymur bir dəm xumar gözlərin,  
Salmış məni daşa, dağa ləblərin.

Şerü qəzəl mən söylərəm şanına,  
Olsun varım qurban sənin canına,  
Mən yetiməm, bir al məni yanına,  
Gəlsin onda kef-damaya ləblərin.

Şipşirindir dilin, məmən yeməli,  
Sən Leyli, Əsli, Şirin deməli,  
Ağ bədənsən, incə bel, gül məməli,  
İşıq salır al yanağa ləblərin.

Tər qönçəsen, əgər xarın olmasa,  
Bir laçınsan sarı, sarın olmasa,  
Mənim kimi kannisarın olmasa,  
Düşər ol dəm çox sorağa ləblərin.

Olsun fəda mülkü malim zülfünə,  
Çəkər məni dərd, xeyalim zülfünə,  
Heyran oldum mən, a zalim, zülfünə,  
Qoymur ancaq danışmağa ləblərin.

Qurbani der: Bəsdir məni puç etdi,  
Aldı ağlım əldən, dəli, gic etdi,  
Zəhmətimi, həm seyimi heç etdi,  
Axır saldı Qaradağa ləblərin.

## GEDİRƏM

Nə müddətdi cəlay-vetən olmuşam,  
Baş götürüb Gəncə deyib gedirəm.  
Qəvvas kimi dəryalara dalmışam,  
Eşqə düşüb onça deyib gedirəm.

Sevgili sevgini könülnen tuta,  
Sidqini bağlaya eynəl-yaquta,  
Şahlar şahı özü veribdi buta,  
Baş götürüb onca deyib gedirəm.

Qurbani tab etsin bu dərdə necə?  
Qərarım kəsilib gündüz, həm gecə,  
Bir gözəl sevmişəm hamidən incə,  
Baş götürüb İncə deyib gedirəm\*.

### PƏRİ ÜÇÜN GƏLMİŞƏM

Başına döndüyüm Gəncənin xanı,  
Mətləbimdi, Pəri üçün gəlmışəm!  
Buyur celladlara töksün qanımı,  
Mətləbimdi, Pəri üçün gəlmışəm!

Böyüklerden eta, kiçiklerden xəta,  
Mərd iyid odu ki, dediyin tuta,  
Şahlar şahı mənə veribdi buta,  
Mətləbimdi, Pəri üçün gəlmışəm!

Heç çıxmadım nazlı yarın köşkünə,  
Bulanmadım ənbərinə, müşkünə,  
Tərəhhüm eyle mən qərib miskinə,  
Mətləbimdi, Pəri üçün gəlmışəm!

Qurbani der: Diriliyəm mən, Diri  
Yolunda qoymuşam can ile səri,  
Axtardığım yarğı, şikarım Pəri,  
Mətləbimdi, Pəri üçün gəlmışəm!

### HEYRAN EYLƏDİ

Bir Pəri sevmişəm sizin ellerdə,  
Məni camalına heyran eylədi.  
Bunca bir gözəli bulmadı könül,  
Gəzdi bu cahanı, seyran eylədi.

Əsli şahzadədi, ismidi Pəri,  
Yolunda qoymuşam can ile səri.  
Bir teklif eylədi, getdim içəri,  
Dindirdikcə könlüm xəndan eylədi.

Gümüş piyaləlim, altın ayaqlıım,  
Sürəhi gerdənlim, qaymaq dodaqlıım,  
O ceyran yerişlim, ayna qabaqlıım,  
Qurbani der: Məni candan eylədi.

### ALMAĞA GƏLMİŞƏM

Ellər köcdü, yaylasına dayandı,  
Sizin dağdan qar almağa gəlmışəm!  
Könül quşu dövr eləyir bu bağda,  
Zənbur menəm, bar almağa gəlmışəm!

Sevgilimin qaşı Kəbə küncüdү,  
Mən ölündə kimlər ona yönküdү?  
Ağız süd, diş dürr, dəhan incidi,  
Serraf menəm, nar almağa gəlmışəm!

Başına döndüyüm şahların şahı,  
Səni gördü gözüm, çəkmərəm ahi\*,  
Qurbani der: Budu sözün kütahı,  
Müxtəsəri, yar almağa gəlmışəm!

\* Baş götürüb incə deyib gedirəm

\* Səni gören gözüm heç çekmez acı

## ONDAN ÖLDÜR

Başına döndüyüm, ay xanlar xanı,  
Könlümün metləbin bil, ondan öldür!  
Sən ol tanrı, mənə qəzebnak olma,  
Lütf eyle, üzümə gül, ondan öldür!

Qəm əhliyəm, dindirməsen dinnərəm,  
Eşq oduna alışmışam, sönmərəm,  
Ta ölünce dediyimdən dönmərəm,  
Apar yar qoynuna sal, ondan öldür!

Qurbaniyəm, eşq elindən büryanam,  
Ta ölünce mən o qızı qurbanam,  
Qulluğunda gözü bağlı tərlənam,  
Çalış, şikar bəndin al, ondan öldür!

## DEYƏRSƏN

Qasid, geder olsan yarın yanına,  
Mənim ərzi-halim yara deyərsən.  
Əger xəbəralsa yar əhvalımı,  
Könlüm şikəst, günüm qara deyərsən.

Getsən, ölkəsində bir zaman yuban,  
Görse, xəbər alar o şirinzəban,  
Sən olasan sənin şahi-Xorasan,  
Necə ki görürsən, öylə deyərsən.

Gedərsən Pərinin xaki-rahina,  
Könlül səcdə qılır haq dərgahına,  
Qəsrindən çıxanda seyrəngahına  
Yar yanının vara-vara deyərsən.

Aralıqdan haq götürsün xayınlı<sup>1</sup>,  
Xain olan haqdan almaz payını,  
Tifil Qurbanının ərzi-halim  
Yalvara-yalvara yara deyərsən.

## ÜZÜLDÜ

Gecə-gündüz arzuların çəkməkden,  
Yolun gözləməkden canım üzüldü!  
Müşkü ənber qoxur siyah telindən,  
Niye gəlməz o karvanım, üzüldü?

Dolanırsan çerxə, bəri baxmazsan,  
Bülbülüsən, bu gülşənə çıxmazsan,  
Dindiribən məni yada salmazsan,  
Bu gərdişdən ol dövranım üzüldü.

Qurbani der: Sözüm qaldı dexi nə,  
Könlül köç bənd olur zənəxdanına,  
Bunca dad eylədim şahlar şahına,  
Gül ki, qəmgin bir zəbanım üzüldü.

## BİLMƏDİNMI SƏN

Şəb-nışan eyləyib yola düşmüşəm,  
Yar, mənim gəldiyim bilmədinmi sən?  
Dərdini çəkməkden dəli olmuşam,  
Yar, mənim gəldiyim bilmədinmi sən?

Mən qurbanam sənin kimi canana,  
Olmuşam dərdindən dəli-divana,  
Dağlışın otağım – ev ilə xana,  
Yar, mənim gəldiyim bilmədinmi sən?

Qurbani deyir ki, sonasan, sona\*,  
Bir zaman görməsəm, yanaram, yana,  
Qarabaş göndərdim əhdü peymana,  
Yar, mənim gəldiyim bilmədinmi sən?

<sup>1</sup> Xain

\* Qurbani deyir ki, xanımsan xana

## YAR

Bayram olur, xına yaxır dəstine,  
Gül göndərir həmdəminə, dostuna...  
Naşı təbib, gelmə yaram üstünə,  
Özü gəlsin – məni dərdə salan yar.

Yüz il keçse, öz yarımdan dönmərəm,  
İlqar verdim, ilqarımı danmaram,  
Ləblərindən emmeyince qanmaram,  
Eşq əlindən saralıban solan yar!

Gəl sana söleyim pünhan dərdimi...  
Bağında güləri saran xardımı?  
Biz deyən yox, egyptar deyən oldumu,  
Nurdan bədə içib eşqə dalan yar!..

## BU QIZIN

Lablər mirvarıldı, incidi dəndan,  
Al yanağı əlvən lala bu qızın.  
Gözüm düşcək könlüm pərvaz eyləyər,  
Zənəxdanda qoşa xala bu qızın.

Əlinə götürüb bir dolu bədə,  
Nola məni yetireydi murade,  
Yolunda qoymuşam bədəndən cade,  
Gəlmir payəndəzi yola bu qızın.

Mənim sevdiyimin bir ismi Nigar,  
Canım fəraigində, gözüm intizar,  
Dirili Qurbanı alem-aşikar,  
İsteyir kuyində qala bu qızın.

## GƏTİRİ

Başına döndüyüm vəfali dilbər,  
İrəngin dağlardan lala getiri.  
Qaşların ləl olsa, yoxdu qiyməti,  
Gözlerin başına bəla getiri.

Məclisində şirin-şirin danışı,  
O tərlən duruşu, qiya baxışı,  
O sərəxəş yerişi, o sallanışı,  
Kafir olsa, yenə yola getiri.

Mən qurbanam ala gözün mestine,  
Nə qiyıbsan şirin canın qəsdinə?!  
Sallana-sallana gəlsən üstünə,  
Yazıq Qurbanını hala getiri.

## SƏNƏ QURBAN

Dindirirəm, niyə dinmirsən, ay qız?  
Bir zaman lal olu dil, sənə qurban!  
Gülüb neşər ilə tökdün qanımı,  
Nazik əllərinle sil, sənə qurban!

Maral gedər otlar dağın içinde,  
Piltə şölə verər yağıñ içinde,  
Bağbanı dindirdim bağın içinde,  
Açılan lalələr, gül sənə qurban!

Yazıq Qurbaniyəm, ay güli-xəndan,  
Bir cüt ay baş verib çıxıb yaxandan,  
Bir busə istədim ağ üzdə xaldan,  
Açıqlandı, dedi: Al, sənə qurban!

## AÇILMIŞ

Perimin bağında seyran eyledim,  
Sanasan bağçada gülər açılmış.  
Çıxdım könüldən dərdi, qubarı,  
Xoş göftarlı şirin dillər açılmış.

Sifətdə Züleyxa – yarı Yusifin,  
Xubların xubusan, eylərem vesfin,  
Boyu uzun, beli ince məhbubun  
Buxağında gözəl xallar açılmış.

Hasıl oldu Qurbanının dileyi,  
Tanimaram nə sultani, nə bəyi,  
Mirvari qolbağı, bəyaz bileyi,  
Dal gerdəndə siyah tellər açılmış.

## GƏZƏ-GƏZƏ MƏN

Altı yol gelmişdim, bununla yeddi,  
Öldüm bu bağçanı gəzə-gəzə mən.  
Dedim, yar sevmişdim, unutdu, getdi.  
Öldüm bu bağçanı gəzə-gəzə mən.

Könül doymaz sənin kimi canandan,  
Cananın itiren tez olar candan,  
İnanmırısan soruş Şahi-xubandan,  
Öldüm bu bağçanı gəzə-gəzə mən.

Pəri sənə qurban, Dirili Qurban!  
Yolunda fədadi bu baş ilə can,  
Bir elimde fanus, yanında Xuban\*  
Öldüm bu bağçanı gəzə-gəzə mən.

## RAS GƏLDİM

Perinin bağında seyran eyledim,  
Almalı, alçalı yaza ras gəldim.  
Almasın, heyvasın dərdim, döşürdüm,  
Könül istədiyi naza ras gəldim.

Gözəllər gözəli, gözəller xası,  
Silindi, qalmadı könlümün pası,  
Sinəni bənzətdim şonqar yuvası,  
Oğlan paltarında qızı ras gəldim.

Qurbaniyem, görcek nezer eyledim,  
Gözəlləri gördüm, həzər eyledim,  
Yeddisiyle bağda bazar eyledim,  
Hesabum yanıldım, yüze ras gəldim.

## XOŞ GƏLDİN

Bu gün nə xoş gündü, nə xoş saatdı,  
Qədəm basdım, Pəri xanım, xoş gəldin;  
Ləblərin aşiqə abi-heyatdı\*\*,  
Tezələdin ruh-rəvanıım, xoş gəldin!

Gözlerin nərgizdi, hüsnün mahtaban,  
Açılib gül, süsən, sünbül, ərgevan,  
Zənbağının yasəmən, bergi-ireyhan,  
Fəsli-bahar gülüstənim, xoş gəldin!

Şad eylədin Qurbanının didarın,  
Həsretin çəkirdim sen kimi yarın,  
Saldın güllü bağa cəmi dostların,  
Gözəller şahvari canım, xoş gəldin!

\* Bir elimde fanus, yanına Xuban

\*\* Mətəbim almışam abi-heyatdan

## DEYİLƏM

İxtiyar sənində, vəfali dilber,  
Mən sənin xətrinə deyən deyiləm.  
Sebəb nədi məndən kənar gəzirsən?  
Sir sözün yadlara deyən deyiləm.

Hər gecə vayğamda görürem səni,  
Sen allah, sən tanı, sən də gör məni.  
Çıxsın ilqarından dönenin canı,  
Mən ki ilqarımızdan dönen deyiləm.

Qurbani der: Gülü tutasan dəstə,  
Dəribən verəsən vəfali dosta.  
Üzümü qoysam da üzünün üstə,  
Öpübən dişlərəm, yeyən deyiləm.

## PƏRİNƏ

Görüm ömrü uzun olsun Pərimin,  
Heç deymədi könlümüzün perinə.  
Gözəllikdə bərabəri tapılmaz,  
Mahruyluqda huri nədi, peri nə!

Əvvəlcədən oxuduğum yazardım,  
Gəzməmişdən qədəmimi azardım,  
Bir dəryanın kənarında gəzərdim,  
Yarın şövqü məni atdı dərinə.

Gözəllərdə nazü qəmzə şüx olu,  
Seyrağıqlar bu aradan yox olu,  
Qurbani der: Gözel deyən çox olu,  
Mahin yerdə yetmək olmaz sirinə.

Bimürvətin, biinsafın balası,  
Mən səni sevmişəm sağ ürəyimdə.  
Qiya baxdın, ortalığa qan tőkdün,  
Qara nöqtə qoydun ağ ürəyimdə.

Mehəbbət bir dərya, keçə bilmərəm,  
Ayrılıq şerbətin içə bilmərəm,  
Sir sözüm yadlara aça bilmərəm,  
Gedər qiyamətə dağ ürəyimdə.

Qurbani çıxmayıb qəm libasından,  
Göz doymaz gözlərin təmənnasından,  
Cəhənnəm xofundan, eşq havasından  
Əridi, qalmadı yağ ürəyimdə.

## PƏRİ

Eşitdim sədəni, gəldim buraya,  
Dedilər dərs alır Qurana Pəri.  
Sövdagerlər məta açıb bazarda,  
Alıcılar gelir meydana, Pəri.

Danış, danış, yar, eşidim dillərin,  
Görse fəğan eylər o bülbüllerin,  
Urunda<sup>1</sup>, qeyserdə yoxdu xalların,  
Kafər görse gələr imana, Pəri.

Bilmirəm məlekəsen, məlekzadəsen,  
Yoxsa ki bəşərsən, bəşərzadəsen,  
Ver içəyim, yar, əlindən badə sən,  
Ərəstun içirdi loğmana, Pəri.

Qurbaniyəm, yaxşı tanıyanın bizi,  
Sədan alıb Mərənd ilə Təbrizi,  
Səndən əlavə də sevdim bir qızı,  
Eşqindən olmuşam divana, Pəri.

## PƏRİ

Bir almaz göndərdim yara yadigar,  
Almadı almazı bağrı daş Pəri.  
Könül tələb eder məndən nəyim var,  
Od tutub cismimi əlataş, Pəri!

Bülbül ayrılığı sitəmdi gülə,  
Gülabatın naxış süsən-sünbüle,  
Badılə mintənə, üstdən silsilə,  
Sərəndazdan töküb başabaş Pəri.

Bir gözəlin əleyindən ələndim,  
Bəli dedim, bəlasına bələndim,  
Yan əvvirdim, hər bir yana diləndim,  
Qurbanıynən görüş, halallaş, Pəri!

## NƏDƏNDİ

Ey nazənin, bu gen, geniş dünyada  
Namusu əgyara satmaq nədəndi?  
Gər adına deyilmisə şahibaz,  
Söyle görüm onu atmaq nədəndi?

Eylərəm hər yerdə sənin sorağın,  
Gündən-günə artar bil iştıyağım,  
Öz əlinlə yandırığın çrağın  
Şöleyi-fəraqla yaxmaq nədəndi?

Hifz eyləsin tanrı səni bəladan,  
Tapsın canın səhhət, ey gül, şəfadan,  
Hər ikimiz vəslə yetək duadan,  
Hicramın oduna yanmaq nədəndi?

Nə gözəldi sənin şirin sözlerin!  
Zail etdi məni ala gözlərin,

Ey sevdiyim, qaydasıdı qızların,  
Gahi-gahi bu söz atmaq nədəndi?

Sana əyandır, ey dilbər, sevdiyim,  
Qurbanidir, bir şey diler, sevdiyim,  
Ay üzünü görmək diler, sevdiyim,  
Söyle görüm bəs yaşınmaq nədəndi?

## SAYALANIBDIR\*

Nəzakət vaxtında, xublar çağında,  
Gördüm yar yanağı sayalanıbdır.  
O qara saçların atıb gerdənə,  
Əbrişim telleri halqalanıbdır.

Tərlan gerek ciğaları esdirə,  
Ahu kimi dağı-daşı sesliyə,  
Altdan ağ geyinib, üstdən silsilə,  
Çarğatının ucu sırgalanıbdır.

Qurbanıyəm, dərdim etdim hekayət,  
Dərd elindən edim kime şikayət?  
Bir də etsəm o perini ziyarət,  
Bu can yar yolunda cəfalanıbdır.

## YETİNCE

İsteyirsən gəlib mana yetəsən,  
Ayaq götür ta ki yara yetince.  
Ömrüm bağçasının gülün dərərlər,  
Dost bağından az kənara yetince.

Her kəs nə iş tutsa, gələr başına,  
Əl aparmaq olmaz haqqın işinə,

\* Siyahlanıbdır

Suyu gelib çatıb novun başına,  
Həsrət çekir ta ki pərə yetince.

Qurbanı, sözlərin yar asta söyle<sup>1</sup>,  
Sızıldışır yaram, yar, asta söyle,  
Bir ac qarın doyur, yar, az tas eyle<sup>2</sup>,  
Nagah-nagah könüllərə yetince.

## GÜL ÜZƏ

Məni görcək ürbənd çekdi gül üzə,  
Dara zülfün, qoy tökülsün gül üzə,  
Qorxum budu xoryat bağdan gül üzə,  
Kəsile güllüyün mədarı, xanım!

Çox işlərə o eyləyər iradə,  
Fələk qoymaz mən yetişəm muradə,  
Seyrəqib heç gün görməsin dünyada\*,  
Heç nəcət tapmasın əgyarı, xanım!

Maral xanım naqis işlər eyləyər,  
Xəncər alıb ciyərimi teyleyər,  
Qurbanı bu yarsız bağlı neyleyər,  
Pozular ömrünün pərgarı, xanım!

## GƏLIN

Yolunu salıbsan çeşmə başından,  
Qorxuram geləsen nəzərə, gəlin!  
Əger qəbul etsən bu şirin canı,  
Verrəm qurban sən tək gözələ, gəlin!

<sup>1</sup> Yara asta söyle

<sup>2</sup> Az götür-qoy elə

\* Seyrəqib görməsin heç gün dünyada

Qızılğülü dəstə tutub dərgilən,  
Dəribəni pünhan yerde sərgilən,  
Ağ üzündən bir cüt busə vergilən,  
Qeribəm, könlümü təzələ, gəlin!

Yazlıq Qurbanini derdli yazgilən,  
Hər cür cəfasına, cəbrə dözgülən,  
Öz əlinlə mezarını qazgilən,  
Qoy məzara, özün dəfn elə, gəlin!

## NƏ SİNƏ BAĞLAR

Peyker xanım xəlvət etdi otağı,  
Nə üzün daldalar, nə sinə bağlar\*.  
Əmmim o dilləri, qaymaq dodağı,  
Nə üzün daldalar, nə sinə bağlar.

Zər nimtənə geyib – qolları nazik,  
Ağ qola yaraşır burma bilerzik,  
Aldılar yanımı, mən oldum yaziq,  
Nə üzün daldalar, nə sinə bağlar.

Doymaq olmur Qurbaninin sözündən,  
Əcəb işvəsindən, əcəb nazıdan,  
Bir gözəl törəyib ərəb qızından,  
Nə üzün daldalar, nə sinə bağlar.

## GÜRCÜNÜN

Sallana-sallana üstümə vardi,  
Sataşdı gözümə xalı gürcünün.  
Apardı halımı, çekdi huşumu,  
Sataşdı gözümə xalı gürcünün.

\* Nə özün daldalar, nə sinə bağlar

Örtüb al yanağa qurmazı lala,  
Boy sünbüle bənzər, qaməti dala<sup>1</sup>.  
Bu biçarə aşiq qurbanız ola,  
Üzükden keçərdi beli gürcünün.

Qurbanı der size: Ay gürcü qızlar,  
Yerdeki çiçeklər, göydə uledzələr!  
Yaralıyam, yaram hey yanar, sizlər,  
Var olsun dünyada eli gürcünün!

### OLAR İNQİLAB

Başına döndüyüm alagöz Pəri,  
Bundan belə əlem olar inqilab!  
Tez mərhəmət qılıb, bir ehsan eyle,  
Sevgilim, üzündən at indi niqab.

Bağçamızda bitən narıncı gül bu,  
Axar gözlerimdən qətrə-qətrə su,  
Canı yanmış bağban, layiqdimi bu,  
Necə fərehlənir gül üstə qürab?!

Gözellər içinde sən ki elasan,  
Aynalar düzdürdün xəttü xala sən,  
İstəsen ki, canı mendən alasan,  
Qurbanı də çəkər daim əlezab.

### ÜZMƏ SƏN BARI

Başına döndüyüm alagöz Pəri!  
Əlim etəyindən üzmə sən bari!  
Görüm ki, olasan imama zəvvər,  
Əlim etəyindən üzmə sən bari!

Dirili Qurbanı sən de sal yada<sup>\*</sup>,  
Əməyini vermə, amandır, bada!  
Her ikimiz gel şərt qoyaq arada,  
Əlim etəyindən üzmə sən bari!

### GÖRÜNDÜ

Xublar küçəsinə güzar eyledim,  
Muraz<sup>1</sup> bağçasının bari göründü.  
Əl uzatdım yarın yaxasın açam,  
Gözümə Gürcüstan narı göründü.

Camalın oxşatdım ayinen güne,  
Gözlərin kaferi getirər dincə,  
Sinen bəyaz, dilber, o yaylaq sinə –  
Gözümə Savalan qarı göründü.

Qaşların qaradı, kirpiyin oxdu,  
Gözlərin taladı, İranı yıldırı,  
Ay kimi parladı, gün kimi çıxdı,  
Tifil Qurbanının yarı göründü.

### O ZALIMDADI

Hicran sənətkarı, qəm tüccarıyam,  
Dərdimin dərməni o zalimdadi.  
Tərifin eylərəm dehan içinde,  
Xalların durrəsi<sup>2</sup> camalındadı.

Ab-rizvan kimi yar yanına axarsan,  
Keçən aşıqları oda yaxarsan,

\* Dirili Qurbanı sən de sal yada

<sup>1</sup> Murad, arzu, istek

<sup>2</sup> Durr, mirvari

<sup>1</sup> Ərəb elifbasının “dal” hərfindən

Silkiniben ucalardan baxarsan,  
Keklik gülüşlerin xeyalimdadi.

Aşıq də məşuqun yandırar yanı?  
Münəvvər zülfərin boynum urğamı,  
Qurbani der: Can cananın qurbani,  
Canan, ixtiyarım öz əlindədi.

## QİYAMƏDƏNDİR

Gah gedirəm, gah gəlirem bu dama,  
Yar, mənim gəldiyim qiyamədəndir.  
Yolunu gözlərem sübhən şama,  
Yar, mənim gəldiyim qiyamədəndir.

Hatəm bağçasında dumandı yolum,  
Həsrətin çəkməkdən nazildi belim,  
Bir sərv ağacına söykədim belim,  
Yar, mənim gəldiyim qiyamədəndir.

Qurbani der: Yarım xasə, dil xasə,  
Səni gördüm, men də gəldim həvəsə,  
Üzünü görməsəm, bataram yasə,  
Yar, mənim gəldiyim qiyamədəndir.

## SELLƏNİR

Gecə-gündüz, vaxt-bivaxt ağlaram,  
Çəşmim yaşı Ceyhun olur, sellənir,  
Yaz mövsimi bülbül dil-dil ötəndə,  
Bağ-bağçalar nərgizlənir, güllənir.

Qayıtməq istəməz gözüm gözəldən,  
Qayğımı artırır dərdim təzəldən<sup>\*</sup>,

Ellerdə qaydadır ruzi-əzəldən,  
Gözəllerin şamaması əllənir.

Mərd odur ki, işin tuta mərd ilen,  
Ər istəsen, keç namerddən, ər dilən,  
Rəmz anlayan, söz düşünen, dərd bilən  
Alemlərdə şöhrətlənir, bəllənir.

Könlüm tələb edib axtarır yarın,  
Xalq içərə zay eylər namusun, arın<sup>\*</sup>,  
Yar yarına gündə olsa müqarın,  
Könülü şən olur, ruhu tellənir.

Qurbaniyəm, dərd çekmişəm nehanlar,  
Xeyalim sevməkdir sən tek cananlar,  
Yanaşsa üzüne müştəq dehanlar,  
Nəfəs dəyər, ciğaları yellənər.

## BAĞLASIN

Yaralandım üreyimin başından,  
Yara deyin, yaralarım bağlasın!  
Oxlanmışam kirpiyindən, qaşından,  
Mən ölürem, onu Allah saxlasın!

Naşı təbib dərdə dərman etmədi,  
Canan galib göz önməndən ötmədi,  
Həsrət oldum, əlim yara yetmədi,  
Vəzir də mənim tek kəmən almasın!

Qurbanının dərdi həddən ziyađə,  
Çağırsam ağamı, yetişər dadə,  
Desələr necədir o binəva, de:  
Mən al geydim, o, qaralar bağlasın!

\* Qayğımı artırın dərdim təzəldən

\* Xalq içərə eylər namusun, arın

## GÖNDƏR

Name yazdım, yar yanına yolladım,  
Darçindən, mixəkden, hil mana gönder.  
Bahar olsa bağçanızda o güller,  
Dərginen bir dəstə gül mana göndər.

Yolların rəvandı, azan olmasa,  
Seyrağıb dağını qazan olmasa,  
Qələm tutub kağız yazan olmasa,  
Birləşib şəkerlə dil mana göndər.

Qurbani də əsilliyin itirməz,  
Ağlamaqnan haq dileyin bitirməz,  
Dərdim çoxdu, nər-mayələr götürməz,  
Kərgədan olmasa, fil mana göndər.

## SAQİNİN

Varmı mənim kimi bir qanı dolmuş\*,  
Eyşin qurmuş otağında saqinin?\*\*  
Çahar zülfü bir-birinə vurulu,  
Qanlar oynar buxağında saqinin.

Ay ilə gün bir-birinə çatılı,  
Sevdiceyim yağnan bala qatılı,  
Doğram-doğram olub gözə tutulu,  
Qara bağrim biçağında saqinin.

Humay kimi dövr eylərəm havada,  
Babam öldü, yetim qaldım yuvada,  
Bir əli əllərdə, ağızı duada,  
Bir əli də ayağında saqinin.

Qurbani der: Bu dərd məndə qalınca,  
Canım çıxıb yar xətrini alınca,  
Payız gecələri sabah olunca,  
Çəşmim yağı çırığında saqinin.

## QAL OLU

Dedim, könlük, sevmə xublar xubunu,  
Onun hər müyində yüz min qal olu.  
Nagah səni derdə giriftar eylər,  
Qası fitnə, qəmzəsində al olu.

Ulu divanlarda çəkilir adım,  
Ərşə bülənd oldu dadü fəryadım,  
Başım üstə qanım içən celladım,  
Sağ əlinde əlif qəddim dal olu.

Camalı Yusifin – ibn-Yequbun,  
Aləmə şəms olan hüsnü həbibin,  
Ala gözlü, şirin sözlü məhbubun  
Zənəxdanı dürt şöləli xal olu.

Qemər nə yandırıb, günəş nə yaxar,  
Könlüm nə titrəşib ümməmana axar,  
Qurbani der: Hər kim şaha gec baxar,  
Onun kamalına tez zaval olu.

## BİDAD EYLƏDİM

Dost yolunda yaxa yırtdım, baş açdım,  
Gecə-gündüz dadü bidad eylədim.  
Öz əlimlə yixdim özüm evimi,  
Müddəilər evin abad eylədim\*.

\* Başına döndüyüm alagöz Pəri

\*\* İşin qurmuş otağında saqinin

\* Müddəalar evin abad eylədim

Dost yolunda üz qoyuban baş kəsdim,  
Ağlamaqdan bu didəmdən yaş kəsdim,  
Şirin üçün Bisütündən daş kəsdim,  
Münasib adımı Fərhad eylədim.

Şahin-şonqar bəy oğlunun qolunda,  
Seyrağıblar hamı sağü solunda,  
Qurbani der: Bir namərdin yolunda,  
Cavan ömrüm, heyf, bərbad eylədim!

### MƏNDƏN

Dağlar, sənin ilə həmdəm olmada\*,  
Əsirgersən indi qarı da məndən.  
Seyrağıbin o tənəli sözləri,  
Axır ayrı salar yarı da məndən.

Bu ilməyin, bu köynəyin, bu ağın,  
Əzəl başdan bağbaniydim bu bağın.  
Sinəm üstə çarpaz düyüñ bu dağın,  
Bağban əsirgəyer narı da məndən.

Bu dünya dediyin bir boş elekdi,  
Haqqın min bir adı onda gerekdi,  
Qurbani der: Bu nə çərxı-feləkdi,  
Zülmlə ayıırlar yarı da məndən.

### QAL İNDİ

Ayrı düşdüm vətənimdən, elimdən,  
Başı çənli, qarlı dağlar, qal indi!  
İçən ölməz dərde dərman suyundan,  
Axbər sular, tər bulaqlar, qal indi!

\* Dağlar, sənin ilə həmdəm olmaram

Bivəfasan, mən görmədim vəfanı,  
Çox çəkmişəm sənin cövrü cəfanı,  
Məndən sonra rəqib sürər sefanı,  
Fərş döşəli ağ otaqlar, qal indi!\*

İlqarsızsan, vəfan yoxdu dünyada,  
Dostunun sırrını verirsen yada,  
Şamamamı dərdirirsen xoryada,  
Səbzə bostan, sarı tağlar, qal indi!

Qurbaniyəm, yeqin oldu sözlərim,  
Eşq əlindən kabab istər gözlerim,  
Qan tökərsən qürbət eldə, gözlerim,  
Canan deyib ağla, ağlar qal indi!

### QALDI

Sitemlə ayrıldım ana vətəndən,  
Yarının bağbansız bağlıları qaldı.  
Alagöz çiçəkli, tər şəmaməli  
Bostan sinəsinin tağları qaldı.

Köç-köç oldu, karvan yola düzüldü,  
Yarın gözlərindən qan-yaş süzüldü,  
Aman, dostlar, elim yardım üzüldü  
Düşmənin sinəmədə dağları qaldı.

Artıb Qurbaninin dərdi, qübarı,  
Başının sevdası, dil ahü zarı.  
Baxmaqdan gözləri vətənə sarı  
Əridi qarası, ağları qaldı.

\* Fərş döşəkli ağ otaqlar, qal indi

## MƏNİM

Mürşidi-kamilim, şeyx oğlu şahim,  
Bir ərzim var qılığuna, şah, mənim!  
Əziz başın üçün, oxu yazğunu<sup>\*</sup>,  
Agah ol halımdan, qibləgah<sup>\*\*</sup>, mənim!

Dərin-dərin dəryaları boyladı,  
Xəncər alıb qara bağım peylədi,  
Oğlu ölmüş vəzir qəza eyledi,  
Getməz dimağımdan dudi-ah mənim.

Şair olan dərsi alır pirindən,  
Baş açmadım seyrağının sırrindən,  
Qolubağlı keçdim Xudafərindən,  
Üzüm gülmez, heç açılma, ah, mənim!

Qurbani der: Bahar olur, gelir yaz,  
Göllerde üzüsür ördək ilə qaz,  
Serim təvəlladır, üzüm payəndaz,  
Yoxdur bundan qeyri bir metah mənim!

## GƏLMİŞƏM

Diri dağlarından, uzaq yollardan<sup>\*\*\*</sup>,  
Əlbette ki, bir murada gəlmışəm.  
Eşqin sitəmindən, çərxin əlindən  
Bir şahum var, ona dada gəlmışəm.

Fəraigət evimdə otduğum yerdə,  
Oxuyub elmime çatdığınım yerdə,  
Bir şirin yuxuda yatdığınım yerdə  
İçiriblər mana bada, gəlmışəm.

Bülbül idim, ayrı düşdüm gülüməndən,  
Fəlek vurdu, cüda saldı elimdən.  
Qurbaniyəm, Qara vəzir əlindən  
Şeyx oğluna şikayətə gəlmışəm\*.

## DÖNÜBDÜ

Hicran gecələri qayğı çəkməkdən,  
Ərif qəddim əyri yayə dönübdü.  
Bədəsilin eşidən tək sözlərin,  
Yeqin etdim, ömrüm zayə dönübdü.

Dünyada qalmayıb zərrəcə hörmət,  
Qardaş qardaşına eylər xəyanət,  
Gədalar bey olub, beylər rəiyyat,  
Ağ pullar çönüb ribaye dönübdü.

Uçuşur durnalar, səkir teyhular,  
Namərd adam qalibliyin arzular,  
Bulandı dəryalar, həm daşdı sular,  
Qaynaqsız bulaqlar çayə dönübdü.

Biz də qonaq olduq qarslı Osmana,  
Yunistək lap daldıq qəri-ümməna.  
Qurbani der: Dönsün belə zamana,

\* Ərzəmi

\*\* Gahbagah

\*\*\* Gəncə dağlarından, uzaq yollardan

Yanında dayanan yoldaşların var,  
Sırrını saxlayan sırdaşların var,  
Şənin elin, günün, qardaşların var,  
Mənim kimsənəm yox, yar, səndən ayrı.

Dedim, Peri, nə elərsən, məhpara,  
Mənim həsrət gözüm heç uymaz xara,  
Bir qətrə yaşı tökdün, bir də dübara,  
Əqiqdən, yaqutdan, yəməndən ayrı!

Qurbanı der: Məgər axır zamandı?!  
Sevgi sevgisindən ayrı yamandı.  
Bağrım dəlik-dəlik, sinəm peykandı,  
Mənim üzüm gülmez vətəndən ayrı!

### ELLƏRƏ DOĞRU

Nə ola, bir şadlıq xəbəri gəle,  
Yüklənə barxanam ellərə doğru!  
Naşı ovçu bərə bəklər, eylənər,  
Marallar sayışar yollara doğru.

Səherdən yüklenə nazlımin köçü,  
Cənnetülməvadır qoynunun içi,  
Əbrişim telləri, müressə saçı,  
Hərdəm şitab eylər bellərə doğru\*.

Sevdiyimin gürcü imiş atası,  
Əskik olmaz qoç igidin xatası,  
Qaşı kaman, sinəm onun butası,  
Qatı yay çəkilər qollara doğru.

Tağcalarda qurudular barama,  
Naşı təbib məlhəm eylər yarama,

\* Hərdəm səda qılır ellərə doğru

Dedim, pərim, zülfərini darama,  
Könül geştə çıxar tellərə doğru.

Qurbanı der: Naləm yandırar daşı,  
Üstüne gelmesin təbibi-naşı,  
Ümməna dönəndə gözümün yaşı,  
Axanda tökülər sellərə doğru.

### ÖYADA MƏNİ

Xesta düşüb qurbət eldə yatıram,  
Bir kimsənəm yoxdu oyada məni.  
O siyah tellərin, şirin dillərin  
Sahibdi sönmeyən, oy, oda məni\*.

Evinin dalında çeşmədə su var,  
Gözüm gördü, könlüm eyledi qubər,  
Məndən qeyri bəlkə bir sevgisi var\*\*,  
Ol sebebən salmur o, yada məni?!

Sənsən Qurbanının güllüzlü yarı,  
Qalsa qurbət eldə, artar azarı,  
Hərdəm oğrun baxır o mənə sarı,  
Yandırır ateşə, oy, o da məni\*\*\*.

### DAR OLMAZ

Qəm yemə, qəm yemə, divanə könlüm,  
Həmişə ruzigar belə dar olmaz!  
On bir il çəkmişəm zimistan qəhrin,  
O ne güldü dövrəsində xar olmaz?!\*\*\*\*

\* Sahibdi sönmeyən, ol oda məni

\*\* Məndən qeyri bəlkə sevgilisi var

\*\*\* Yandırır ateşə o, oda məni

\*\*\*\* Əsil gülün dövrəsində xar olmaz

Siyah zülfü daraq ile dara gör!  
Öz könlünü öz dərdine dara gör!  
Gözəllərin neçəsinə dərə gör!\*  
Özgə bağda belə heyva, nar olmaz!

Əgər şahdan biza qəzəb olmasa,  
Qəzəb atəşindən əzab olmasa,  
Ortalıqda çuğul, kezzab olmasa,  
Dünya bahar olar, boran-qar olmaz!

Her bir adam öz yerində oturmaz,  
Əqlin zayə vernəz, fəhmin itirməz,  
İgidlər könlünə şikvə gətirməz,  
Neçə dağdı quzeyində qar olmaz!

Sənən Qurbaninin gülüzlü yarı,  
Qalsa qürbet elde, artar azarı,  
Sağ olsun dünyada vefalı yarı,  
Bir mən ölməgilən dünya tar olmaz!

### TAPILMAZ

Deyim bir-bir dərdim sənə, yaz, qələm,  
Bilimnəz hesabı, sənə tapılmaz.  
Bağla dəftər, çox eyləmə naz, qələm,  
Ələ düşməz bu dastanı, tapılmaz.

Şərik ol dərdimə, sən də bu ara,  
Yüz min olub bu sinəmdə bu yara,  
Yolçusuyam, yalvarıram bu yara,  
Şirin dildə bir nöqsanı tapılmaz.

Arif özü biler, metləbin qanan,  
Yoxdu mənim kimi eşqində yanın,

\* Gözəllərin bir neçəsinə dara gör

Könlüm istəklisi sən kimi canan,  
Yüz il gəzsəm bu dünyani, tapılmaz.

Qurbanı olduğum, gəl bir insafa,  
Nə bilər qədrini çekmeyen cəfa,  
Seçər dürr versən xoca sərrafa,  
Belə əhmər gövherkani tapılmaz.

Kesme nezərini bu xətti çaldan,  
Xəstəyəm, ölürem, düşmüşəm haldan,  
Baş alıb gedirəm sizin mahaldan,  
Axtarsan da bu Qurbanı tapılmaz.

### CANIM HEY

Köç-köç oldu, köcdü əller, obalar,  
Bayqudan viranda qalan canım hey!  
Çaylar coşdu, yollar işləməz oldu,  
Gəmisi girdabda qalan canım hey!

Əzəl başdan göz ustadı gələndə,  
Qaşı cəllad, gözü yağı gələndə,  
Hərdən gözəlimin adı gələndə\*,  
Saralıb gül kimi solan canım hey!

Qurbanıyəm, fikrim gəzir asmando,  
Canan harda olsa, can əlar anda\*\*,  
Yəqub kimi qan ağlaram Kənanda,  
Yusif tek zindanda qalan canım hey!

\* Hərdən gözəl Pəri adı gələndə

\*\* Canan harda olsa, can olur onda

## ALMA

Üç ay yay dolanib payız olanda,  
Mest olub sığışmir budağa alma.  
Lalədən, qonçədən artıq deyilsən,  
Versənə nəfsinə qadağa, alma!

Səni yaradıbdi Cəlilü Cabbar,  
Hüsnün kitabının adı kirdigar\*,  
Özü xirdacana, məməsi gülnar,  
Narnan düzüleydin otağa, alma!

Sən ha Qurbanının canın üzərsən,  
Qaş oynadıb, gözlərini süzərsən,  
Adətindi, əldən-ələ gezərsən\*\*,  
Yoxdu sana qoruq-qadağa, alma!

## GÖRMƏSİN

Xandı gələn, vezirler də yanınca,  
Çek pərdəni, naməhərəmlər görməsin!  
Ölüm yeydi bu günlərə qalınca\*\*\*,  
Çek pərdəni, naməhərəmlər görməsin!

Səs yayılar, sırimizi bildirə\*\*\*\*,  
Dost-düşmeni axır bize güldürər,  
Müxənnətin sözü adam öldürər,  
Çek pərdəni, naməhərəmlər görməsin!

Qurbanı, başına yağar yağış, qar,  
Ah, necə vətəndən oldun dərbədər!  
Bu sevdaya düşən çəkər ahü zar,  
Çek pərdəni, naməhərəmlər görməsin!

\* Hüsnün kitabı adı kirdigar

\*\* Xasiyyətdi əldən-ələ gezərsən

\*\*\* Ölüm ey idi bu günlərə qalınca

\*\*\*\* Səs yiğilar sırimizi bildirə

## GÜLƏRMİŞ

Baxgilən fələyin ruzigarına,  
Əyyam xoş keçəndə dövrən gülərmış.  
Bəhrəli çağlarda, məhsul ayında  
Bağı bar verəndə bağban gülərmış.

Bir baxtın yatıban, bir ucalanda,  
Tülək terlən olub, sar ov çalandı,  
Məsəldi deyərlər: "Qurd qocalanda  
Tülükü meydan açıb, dovşan gülərmış".

Qurbanı, qəmlənmə, kərəm-kanı var,  
Ədalət hakimin haq divanı var,  
Bu çərxi-feləyin nərdivanı var,  
Enən ağlayarmış, qalxan gülərmış.

## DOLANIM

Qarı nənə, sən bir arıx dəvesən,  
Qanqal gərək, xırda-xırda gəvə sən.  
Qız deyilsən cahıl oğlan sevəsen,  
Qarı nənə, imanuva dolanım!

Pambıqdan da ağdı sənin ağ başın,  
Altmışdan artıqdır, bilginən, yaşın,  
Qalmayıb dehanda tek bircə dişin,  
Qarı nənə, dehanuva dolanım!

Qurbanı der: Bu sözlerim yazılar,  
Tezlik ilə sənə qəbir qazılar;  
Mənim könlüm bir Pərini arzular,  
Qarı nənə, kamaluva dolanım!

## GƏRƏK

Mənle bəhs eləyib, gözələm deyən\*,  
Ağ üzündə tək bir, tək bir xal gərək.  
O qaymaq dodağın sədəf içinde,  
Əmmək üçün ləblərində bal gərək.

Sağrı başımaq geyib, nalçası gümüş,  
Zər tanalı köynek, həşyesində quş,  
Mirvari topuqlu tutayı naxış,  
Qırx işkə qız sənə xidmətkar gərek.

Naxışkar eyvandır tamam zənişan,  
Ağ üzündə qoşa xallar hər nişan,  
Ala yazma döşək, xalı Xorasan,  
Qurban, bu dövlətə bir iqbal gərek.

## İMDİ

Sen tərif etdiyin ol səmənd atın,  
Kellemanqo tutub, yamandır imdi.  
Nah, mixi düşüb, çox pis gündədir,  
Ay Nuru bəy, ölü siçandrı imdi.

Arix çıxıb, qışdan ayrılması yox  
Noxtalanıb yerə çekilməsi yox,  
Çoxdan ki ölüdür, dirilmesi yox\*\*,  
Bir dəri, bir sümük, palandır imdi.

Qarğa, quzğun edib cəmdəyin para,  
Üç mildən qalıbdır dişler ağara,  
Umsux etdin məni, qoydun avara,  
Dedim, yəqin, bir şir, aslandır imdi.

Yaş gönün duzlayıb satmışam pula,  
Əvvəlki qaydada düşmüşəm yola,  
Dedim ki, dostluqda bircə nə ola,  
Qoymusan könlümü virandır imdi.

Na bilim, belə də nehs olur məger,  
Düş yola, gəzgilən hər şamū səher!  
Qurbani, sevdiyin atdırsa əgər,  
Söylə, at yerişli Qurbanı dır imdi\*.

## BƏHANƏDİR BU

Dedim: Dilbər, getmə, bir dem damışaq,  
Dedi: Sözün yoxdur, behanədir bu!  
Dedim: Bir nezər qıl aşiq halına,  
Dedi: Əcəb deli, divanədir bu!

Dedim: Ey vay, halım yaman olubdur,  
Dedi: Qəmdən belim kaman olubdur.  
Dedim: Vallah, sinən meydan olubdur,  
Dedi: Mən bilmənəm, xəzanədir bu!

Dedim: Qoy gözümə qırvım tellerin,  
Dedi: Lazım deyil vəhşi güllərin.  
Dedim: Sən bizimsən, biz də əllerin,  
Dedi: Çəkin burdan, biganədir bu!

Dedim: Sana aşiq olan can budur,  
Dedi: Sənin eşqin axar bir sudur.  
Dedim: Cavan ömrüm çürüyüb gedir,  
Dedi: Əbəs sözdür, əfsanədir bu!

Dedim: Mən Qurbanam yarın adına,  
Dedi: Elə sensən düşən yadına.  
Dedim: Men ha yandım eşqin oduna,  
Dedi: Eşqə yanın pərvanədir bu!

\* Məndən bəhs eləyib, gecələm deyən

\*\* Çoxdan ki ölçüsündür, dirilmesi yox

\* Söylə, at yerişli qurbanı dindi

## DEYİBDİR

Cəbinin təcellə, cəmalın günəş,  
Küll şeyün halik<sup>\*</sup> – Allah deyibdir.  
İki qabe-qövsin, qurratüleynin  
Bilməzəm qanıma nə susayıbdir!

Cəbrayıl gəlibdi erş-i-əladan,  
Gəldi xəber verdi lövhi-ülyadan.  
Cəmalın şövqinə ta sürəyyadan  
Ay şəbxun eyləyib, gün ilgayıbdir.

Sana dostum dedi rəbbülaləmin,  
Onun hökmündədir erş ilən zəmin,  
Cəbrayıl, Mikayıl, İsrafil, Əmin,  
Fırıştələr qulluğunda nayibdir.

Cəmalın şövqindən nəzl oldu aye,  
Heç aşiq düşməsin bu təmənnaya,  
Məlekələr çıxanda ol tamaşaya,  
Dedilər, bu nə nur, nə ecayıbdir!

Vilayət yiyesi, ey kerəm kanı,  
Dünyavü axirət dariülemanı,  
Qurbani, bəşərsən, həddini tanı,  
Məlaik üzünə durmaq ayıbdir!

## HANDADI

İbtida eyleyib girdim meydana,  
Şagirdlər ustası görün handadı\*\*,  
Pünhani dərdlerim çoxdu canımda\*\*\*,  
Dürrü gövhərlərim hələ kandadı.

\* Hər şey mehv olacaqdır (Qurandan).

\*\* Şagirdlər ustası görün handadı

\*\*\* Pünhani dərdlerim çoxdu canımda

Nazlı yar əlindən gör sine dağam,  
Sürəyya tek yatmamışam, oyağam,  
Şahindən ayığam, qazdan sayığam,  
Gözlerim gözləyir, sübhü dandadı.

Sana qurban olum, ya həzrət Əli,  
Sailə bəxş etdin qatarla malı,  
Yetim Qurbanının fikri, xəyalı,  
Hələ deyə bilməz pərim handadı.

## ŞAH

Yer, göy yox iken bir nezər qıldın,  
Əritdin gövhəri, dürr eylədin, şah!  
Yox yerdən alemi bərqərar etdin\*,  
Cəmalın qəndildən nur eylədin, şah!

Getirdin kəlamı cümlə cahane,  
Qırxları göstərdin ehli-ürfanə\*\*,  
Peyğəmber xitabın gətdin dəhane,  
Həbibin söhbətin şir eylədin, şah!\*\*\*

Dirili Qurbanı götürdün indi\*\*\*\*,  
Boynundadır məhəbbətin kəməndi,  
Derya üzündə oynadır səməndi,  
Özün Cəbrailə per eylədin, şah!

\* Yox yerdən alemi müxtəsər etdin

\*\* Qırxların gördüyü ehvali-ürfanə

\*\*\* Həbibin söhbətin şir eylədin, şah

\*\*\*\* Dirili Qurbanıya götürdün indi

## ZÜLFÜN

Gündüzün mehridi, gecenin mahı,  
Qüdret üçün sırrı-ilahi zülfün.  
Ucun tutan geder həşri-behişte,  
Möminlərin püştü, pənahi zülfün.

Şəmsi mat eylədi cəmalın şövqi,  
Səni gərcək artı qəmərin zövqi\*  
Göyde məleklerin səndən yox fərqi\*\*,  
Nurdan sene çəkmiş küləhi zülfün.

Qurbani der: Gözüm, yuxudan oyan,  
O min bir adı gol etgilən bəyan,  
Sərasər yazılıb ayeyi-Quran,  
Katiblər şəhər edir, ənahi-zülfün.

## PƏRİM

Özün şah, aşikar adın heqaiq,  
Önünce cilovdar Mikail, Perim!  
Dua əfsunudu fırıştə zülfün,  
Cəmi bəlalardan təfail, Perim!

Özün naseh, kelamında imamət,  
Secdə eler ona gündə temamət,  
Əcəb növrəstədi, xub qəddü qamət,  
Əcəb şəhla, eceb şəmail, Perim!

O mehram sirrına əyyarlığım yox,  
Iqrarına, bil ki, inkarlığım yox,  
Mənim səndən qeyri, heç bir yarım yox,  
Canü baş yoluna ha qail, Perim!

\* Dəridə qalmadı qəmərin zövqü

\*\* Katibin əşyi ki, cənnətin ləvqı

Qurbani qurbanı şahın dərinə,  
Dərvish bilər xırqə nedir, dəri ne.  
Ağam qiya baxdır, atdır dərinə,  
Yetmiş il bənd etdi Cəbrail, Perim!

## YETİŞDİM

Laməkan şəhrindən gəldim cana mən,  
Canlar ehli bir canana yetişdim.  
Əldən əle, qabdan qaba süzüldüm,  
Qetər idim, bir ümmənə yetişdim.

Bir gözelin əleyində ələndim,  
Bəli dedim, bəlasına bələndim\*,  
Yeri, göyü yaradandan diləndim,  
Gövhəri axtardım, kana yetişdim.

Qurbani der: Göz gözlədim, göz aldım,  
Səmax<sup>1</sup> oldum, ağılməndən söz aldım,  
Düz tərpəndim, mərufumu tez aldım,  
Ədəb götdüm, yol-ərkana yetişdim.

## HARALAR MƏNİM

Aləmi-röyada yarımı gördüm,  
Göründü gözüme haralar mənim!\*\*  
Qara bağım şan-şan oldu, dəlindi,  
Baş verdi sinəmdən yaralar mənim!

Şeyda olub gülşenimdə ötmədi,  
Canan gəlib göz öündən getmədi,

<sup>1</sup> Sumağ

\* Bəli dedim bəlasına bələndim.

\*\* Göründü gözüme oralar mənim

Ha aradım, əlim yara yetmədi,  
Günbegün irəngim saralar mənim!

Əvvəl başdan belə yazılıb yazı,  
Kimlər gedər, dünya, səndən irazi!..  
Şahim şəfaətçi, haq özü qazı,  
Qurbaniyəm, işim aralar mənim.

### O BURCA

Haqqım əmr eyledi, gəldim dünyaya,  
Gözüm açdım, mail oldum o burca.  
Arif oldum, haq kələmin oxudum,  
Əlif qəddim dal yazılmış o burca.

İşmin xəbər aldum, dedi Vəlidi,  
Göydə gəzen Cəbrayıldı, peridi,  
Qapıcısı Şahi-Merdan Əlidi,  
Məhəmməd meraca gedər o burca.

Qurbani der: Arayıban tapmışam,  
Qırxlar məclisindən bir pay qapmışam,  
Kebədisə, men də birin yapmışam,  
Min könüldən bir yol gedər o burca.

### DEDİLƏR

Yatmışdım, üstüme geldi ərenlər,  
Səfil, ne yatmışan, oyan, dedilər.  
Oyandım, qəflətdən açdım gözümü,  
Al, abi-kövərdən iç, qan, dedilər.

Oyandım qəfletdən, açdım gözümü,  
Ərenlər payinə sürtdüm üzümü,

Dindirdilər, haq söylədim sözümü,  
Doxsan min kəlməmə boyan dedilər.

Qurbani, batıbsan qəm dəryasına,  
Ovçunun məskəni dağ arasına,  
Bir seyqəl versənə könül pasına,  
Aşıqi məşuqə qurban dedilər.

### BU İŞƏ

Qadir Allah, səndən budur dileyim:  
Aman Allah, imdad eyle bu işə!  
Sendən başqa yoxdur mənim köməyim,  
Aman Allah, imdad eyle bu işə!

Bismillah eyledim, girdim meydana,  
Ümidim bağladım Şahi-Merdana,  
Məcnun kimi məni qoyma divana,  
Aman Allah, imdad eyle bu işə!

Qurbani der: Əslim qaradağlıdı,  
Yar üzündən ürək düyüñ-dağlıdı,  
Zülm eyleyen vəzir namərd oğluđu,  
Aman Allah, imdad eyle bu işə!

### YA MİNƏL-ƏTA

Bir kimsəne geldi mənim üstüme,  
Yazılı şənине ya minel-əta!<sup>1</sup>  
İmam ola, damad Əhmədi-Mürsəl,  
Doldurub camini eyledi əta.

Tərəhhüm eyledi abi-kövərdən,  
Onunçun keçmişəm can ilə sərdən,

<sup>1</sup> Ey bəxşış sahibi olan

İstədim mətləbim payı-Qənbərdən,  
Kəramət eyledi mənə bir buta.

Eşq əlindən namus, arım qalmadı,  
Nə bir səbrim, nə qərərim qalmadı,  
Qurbaniyəm, ixtiyarım qalmadı,  
Dönmüşəm kamana, qəddimdi düta.

### MÖMİNLƏR GƏRƏKLİ

Bir şəhərə vardım, başı mərəhli,  
Məhşər günü möminlərə gərəkli.  
Altı guşəlidid, bircə dirəkli,  
Hayana baxıram, qibləgahı var.

Bir şəhərə vardım, uğradım şaha,  
Ərənler sərdarı o qibləgaha.  
Qurbani der: Çünkü batın günahı,  
Qəzası mümkündü, sərdə gahı var.

### ƏLİ

Damandə qalmışam, yetiş dadımı,  
Özünü Xeyberə yetirən Əli!  
O dem zülfüqarı çəkən zəbanə,  
Dinsizləri dincə getirən Əli!

Neçə il zülfüqar ne yerdə qaldı!  
Neçə min ənbiya səndən dərs aldı!..  
Üzündə niqabi bir ərəb geldi,  
Özü öz tabutun götürən Əli!

Şiətek eylemə Əli, Veliyə,  
Şahi-vilayətə, nuri-Celilə,  
İşarət eylədi göydəki günə,  
Günü günortadan qaytaran Əli!

Mənim pirim kövser üstə saçıdı,  
Möminlərin yeri cənnet bağdı.  
Qurbanının bu gün müşkül çağdı,  
Cəmi müşkülləri bitirən Əli!

### YA MURTUZA ƏLİ

Bu gün bir nurani kimsənə gördüm,  
Görçəyim çağırıldı: "Ya Murtuza Əli!"  
Sıdnən çağırısan, tez yetir dada,  
Dillerde söylənir: "Ya Murtuza Əli!"

On bir oğlu var idi, bir anası,  
Nur ilə doluydu onun ezası.  
Məğribdən Məşriqə gelir sedası,  
Dillerde söylənir: "Ya Murtuza Əli!"

Nurani dediyin – nuri məsfətdi,  
Mədine dediyin – bizim tərəfdi.  
Qurbani der: Ağam əslili ərebdi,  
Ağalar ağası, ya Murtuza Əli!

### YARATDI

Haq-taala könlündə fikir eyledi,  
Əzəl başdan bu dünyani yaratdı.  
Öz adı bir iken həzar eyledi,  
Çəkdi sudan öz eyvanı yaratdı.

Haq-taala qoyub ədalət divan,  
Yoluyla getməyən olar bədgüman,  
Aləmə çirovqan<sup>1</sup>, ulduza düşman  
Ayı, günü, şıraslanı yaratdı.

<sup>1</sup> Çıraqban, işıqdı

Qurbanı-qurbanı haqqın özünə,  
Gecə-gündüz yuxu getməz gözüne,  
Perdəsi çekilib ərşin üzünə,  
Göylər bulud, ol dumani yaratdı.

### DEDİM “BƏLİ”Dİ

Oturmuşdum Təktüklümün<sup>1</sup> başında,  
Ocaq qıraqında, pirin tuşunda,  
Mana bədə verdilər sefer ayının beşində,  
Aldım nuş eylədim, dedim “bəli”di.

Şair idim, şairliyini bilmirdim,  
Ağlayırdım, göz yaşımlı silmirdim,  
İndiyedek iştadımı bilmirdim,  
İndi bildim Şahi-Mərdan Əlidii.

### ÇEKİBDİ

Xorasanda qızıl günbəz ağası!  
Gözüm senin intizarın çekibdi.  
Haqq buyurdu, həbib getdi meraca,  
Ona peşkəş ol Quranı çekibdi.

Haqq buyurdu Şiri-ezəm Heydərə,  
Şəhadət barmağın saldı Xeyberə,  
Şəmameynən getdi ol Şəhrizərə,  
Ağam orda boran, qarı çekibdi.

Xoş o kimseyə ki, yata yuxuda  
Cəbrayıł üstünə gətirə nida.  
Ağam Şahi-Mərdan özü davada  
Kafer üstə zülfüqarı çekibdi.

Yoxdu bu dünyada bele namidar,  
Qurbanının canı yolunda nisar,  
Ağam Şahi-Mərdan Duldülə süvar,  
Seməndinə qəm cidarı çekibdi.

### MƏMƏLƏRİN

Xəbər getsin, şah qoruğu talansın,  
Xəste cismim yar başına dolansın,  
Düymələ köksünü, qoy daldalansın,  
Qəzəbnakdı, edər qan məmələrin!

Məmən qiymətlidi, bazara getməz,  
Özünə qərradı, şaha baş əyməz.  
Arası meydandı, baş-başa dəyməz,  
Baxır bir-birinə yan məmələrin.

Söyle görüm nə bağçanın barisan,  
Almasısan, heyvasısan, narısan!  
Tifil Qurbanının nazlı yarisan,  
Qəndinən yoğrulub bal məmələrin.

### AY OĞLAN

Şirin yuxusuna qurban olduğum,  
Gözlerin aç, mehribanım, ay oğlan!  
Bu həsrət gözlərim baxsın gözüne,  
Təzelənsin din-imanım, ay oğlan!

Kenardan baxmaqla doya bilmirəm,  
Üzüm üzün üstə qoya bilmirəm,  
Xuban yanımdadı, deye bilmirəm,  
Aç gözünü, çıxdı canım, ay oğlan!

Artırma könlümün dərdü-sərini,  
Yaxşı var, yaman var, bunda görünү.  
Başına dolandır məzəlum Perini,  
Aç gözünü, yox təvanım, ay oğlan!

<sup>1</sup> Diri dağında yer adı

## CANDAN EYLƏDİ

Pencerədən hayıl-mayıł baxan yar,  
Baxan dilbər məni candan eylədi.  
Xun ciyerim eşq oduna yaxan yar,  
Yaxan dilbər məni candan eylədi.

Neynirəm şekəri, yemirəm qəndi,  
Lebərin ver əmim, üreyim yandı.  
Yel atdı rübəndi, məmən göründü,  
Məmən, dilbər, məni candan eylədi.

Qorxum yoxdu sultanından, xanından,  
At oxların peykan olsun canından.  
Tifil Qurbanının axan qanından, –  
Axan qanlar məni candan eylədi.

## Fəcnistər

### YAR ALA MƏNİ

Dedim, Pərim, yandım eşqin oduna,  
Demədim, ateşden yar ala məni.  
Dedim, şəfa üçün loğmana gəldim,  
Demədim, oxbayıb yarala məni.

Dedim, niye terse döndü baxdı<sup>1</sup> yar?  
Demədim, çölleri geze, bax diyar<sup>2</sup>.  
Dedim, aşiqinə ola baxdiyar,  
Demədim ha sata yar ala<sup>3</sup> məni.

Dedim, Qurbaniyəm, bir gül<sup>4</sup> istədim,  
Demədim, buluddan bir gül<sup>5</sup> istədim.  
Dedim, əllerindən bir gül istədim,  
Demədim, çatdırınsın yar ala<sup>6</sup> məni.

### YARA YÜZ

Gözel adam, gel Allahı sevərsən,  
Daldalanma, bir də görkəz yara yüz<sup>7</sup>.  
Yastana gör yarın astanasında,  
Qulluq eyle, xidmət eyle yara yüz!<sup>8</sup>

<sup>1</sup> Tərs baxdı

<sup>2</sup> Diyara, çöllərə bax

<sup>3</sup> Hiyləye

<sup>4</sup> Gültüs

<sup>5</sup> Od, ateş

<sup>6</sup> Alaq, ot-encor

<sup>7</sup> Üzünü göstər

<sup>8</sup> Cox

Sağdan vurdu, soldan çıktı sağ elim,  
Sağ qoşundu, sol ləşkərdi, sağ elim,  
Nagümanam mən bu dərddən sağalım,  
Təbib birdi, dərd min birdi, yara yüz.

Qurbani der: Munda gəldim yar üçün,  
Kes, kes, kabab doğra bağrim, yar için,  
Yar odur kim, yardan sonra yar üçün  
Zülf dağıda, yaxa yırtı, yara yüz<sup>1</sup>.

### BİR DƏ YAZ

Gecə-gündüz bulud keçir havalar,  
Belə getməz, elbet, gəli bir də yaz.  
Oxuyar bülbüllər muğam, havalar,  
Sızıldışır yaram, aman, bir də yaz<sup>2</sup>.

Bulud olan qalxar havada gezer,  
Aşıq olan yarın bağrını ezer,  
Qevvas olan girer dərində üzər,  
Bir dərin var, bir dergə var, bir dayaz.

Qurbani gül dəste bağlar oxuna,  
Sinəm buta yarın müjgan oxuna\*,  
Bir namə yaz, hər divanda oxuna,  
Görən desin, var əllərin, bir də yaz!

### BİR DALA

Əlif qəddin, bey qamətin, sey saçın,  
Necə benzər hərf içinde bir dala!<sup>1</sup>  
Hər muyaşa min gövhərdi tay saçın,  
Qəvvas olan yek dəryada bir dala!<sup>2</sup>

Qəvvas olan dəryalara dalıbdi,  
Sərraf ləli qiymətində alıbdi.\*  
Çün bülbüllü ara yerde görübdü,  
Zağı görüb, dolanıbdi bir dala.<sup>\*\*</sup>

Süsənlisen, sünbüllüsən, yara, sən!<sup>4</sup>  
Tİgi alib bağrim başın yarasan.<sup>\*\*\*</sup>  
Qurbani der: Canı verdin yara sən,  
Haçaq olur, biz də verək bir dala!<sup>5</sup>

### AY ƏSƏR İNDİ

Səhər-səhər bir gözələ uğradım,  
Ondan dəydi mənə ay əsər indi.  
Ağlım zail oldu, halım digərgün,  
Nə ki var əndamım ay əsər indi.

Bahar olcaq dağlar ay lalələndi!  
Bulud zülf üzünə ayələləndi<sup>6</sup>,

<sup>1</sup> Ərəb elifbasında "dal" hərfində

<sup>2</sup> Dəryaya cuma, suya baş vura

<sup>3</sup> Geriye qayıdıb, budağa dolambah

<sup>4</sup> Ey yar, sən

<sup>5</sup> Daldaya, xəlvətə çəkilək

<sup>6</sup> Quran ayələri kimi yayıldı

\* Sərraf ləli qiymətində bilibdi.

\*\* Zağı gör-gör dolanıbdi bu dağa.

\*\*\* Tacı alib bağrin başı yarasan.

<sup>1</sup> Üzünü cira, yırtı

<sup>2</sup> Kes

\* Sinen buta bari – müjgan oxuna

Biznən mey içənlər ayələləndi<sup>1</sup>,  
Tökülüb sədrüvə aye, sərindi.

Örtübü başına şal qəza işin,  
Qoymuyun danniya el qəza işin,  
Qurbani der: Get-gör ol qəza işin,  
Tərlan avın almış, aye, sar indi?

## İNDİ

“Ayn” “lam” içinde, “sin” arasında<sup>2</sup>,  
Yar mənə gönderdi bir cəviz indi.  
Aylar, illər həsrətini çekdiyim,  
Lütf eyle ləbimə bircə üz indi<sup>3</sup>.

Gözəllər yiğilib qıya baxanda<sup>4</sup>,  
Zülfü dal gərdəndə qıya baxanda<sup>5</sup>,  
Nigar pencerədən qıya baxanda<sup>6</sup>,  
Ömrümün rişəsin bircə üz indi<sup>7</sup>.

Gözəllər oturmuş göz bulağında<sup>8</sup>,  
Sürmə tək qovruldum göz bulağında,  
Hicran dəryasında, göz bulağında<sup>9</sup>,  
Qurbani, çalxanıb bircə üz indi.

## XAL-XALA

Yazıcılar yazıları yazanda,  
Bizim də yazımı yazdı xal-xala<sup>1</sup>.  
Cəfa çekdim, can çürütdüm, yar sevdim,  
İnsafdırımı, mən almayam, xalx ala<sup>2</sup>?

Göydə bir ulduz var, adı Talibdi,  
Sən gözelin dərdi məni alıbdı.  
Əlimi sinəndə şahmar çalıbdı,  
Dərman dedim, buyurdular xalxala<sup>3</sup>.

Qurbaniyəm, mən də bir tağ yetirdim,  
Onun suyun dağdan, daşdan getirdim.  
Zəhmət çekdim, tər şəmamə yetirdim,  
İnsafdırımı, şəmaməni xal xala<sup>4</sup>?

## PƏRİM

Bu gün bir gözelin seyrinə vardım,  
Tutubdu dəstində ağ lame, Pərim!  
Bu gözəllik sana kimdən verildi?  
Ver əlinlə bir dəm ağ lame, Pərim!

Doldurğinen nargiləni, təzələ,  
Gül irəngim solub döndü xəzelə,  
Ağ nazik əlinlə qoysan məzare,  
Onda da üstündə ağlama, Pərim.

Qurbani yar deyer oda, ateşə,  
Oxu vacibəti oda, ateşə,  
Cəbrayıl qərq oldu oda, ateşə,  
Dərs alıb olardan, ağlama, Pərim.

<sup>1</sup> Daha dərinliklərə vardılar

<sup>2</sup> Misranın mənası “əsəl” – “bal” deməkdir

<sup>3</sup> Dodağıma üz toxundur

<sup>4</sup> Çəpeki, gözlerini süzərək baxanda

<sup>5</sup> Dal gərdəndə qırvım zülfe işaretidir

<sup>6</sup> Gözlerini qayıb baxanda

<sup>7</sup> Üzmək – qoparmaq mənasında

<sup>8</sup> Göz qarşısında

<sup>9</sup> Quyu, su quyu, derinlik mənasında

<sup>1</sup> Hərf-hərf, nöqtəbenöqtə

<sup>2</sup> Xalq ala, başqaçı ala

<sup>3</sup> Bitki adı

<sup>4</sup> Xallamaq, xal salmaq mənasında

# Qıflıbandır

## KAFŪ LAMŪ KAF

Dost bizi buyurdu xidmət-şərifə,  
Dedik ki, baş üstə, kafū lamū kaf<sup>1</sup>.  
Fitne qasılı, cadu gözlü sevdiyim  
Çoxların eyləyib heyü lamū kaf<sup>2</sup>.

Sidqi dürüst olan yetişər haca,  
Kimse də kimsəye etməz iltica,  
Məhəmməd ki qədəm basdı meraca,  
Pişvazına geldi mimü lamū kaf<sup>3</sup>.

Mehdi görər qoşununun sanını,  
İnsan üçün qurar haq mizanını.  
Bir gül alar Qurbanının canını  
Bir gözləri cəllad kafū lamū kaf<sup>4</sup>\*.

## DÖRDÜ NƏ?

On altı gözəlin seyrinə vardım,  
Gözüm düşdü gözəllerin dördünə.  
Altısı bedxasyət, dindirmək olmaz,  
İkisi mehriban, de, bəs dördü nə?

Ay ağalar, dərdim yaman artıbdi,  
Çərxı-fələk elden daşım atıbdi,  
Səkkiz şeydi, bu dünyani tutubdu,  
Abü ateş, xakü baddı, dördü nə?

Qurbani sözlerin eyledi tamam,  
Gözünün evini alıbdi duman,  
Səkkiz şey gelibdi insana ənam,  
Ağıl, mərfət, həves, kamal, dördü nə?

## NEÇƏDİ

O kimdi ki, dünyaya gəlməmişdən,  
Onların şəkili vardı behiştə?  
Adəm də eyledi onlara səcdə,  
Onların hesabın bilsən neçədi?

Aduvu qoymusan sən də ustakar,  
Nə üstündə alem olub bərqrər?  
İblis niyə oldu bəlaya düçar,  
Onun səbəbini bilsən neçədi?

O nedə ki, ildiründən yeyindi?  
Senin danışdığını bütün öyündü.  
Bu meydanda indi sənin toyundu,  
Abdulla xan göydəni sürüsə necədi?

<sup>1</sup> Gelek

<sup>2</sup> Həlak

<sup>3</sup> Məlek

<sup>4</sup> Kelek

\* Bir gözəni cəllad beyü lamū kaf

# Deyişmələr

## MİRZALI XAN İLƏ DEYİŞMƏ

**Qurbani**

Könül qalxdı Bərdə sarı yeridi\*,  
Orda bir ölkə var, adı Gəncə hey!..  
Gözelləri, məhbubları, xubları,  
Xub batıblar mala, mülkə, gəncə hey!..\*\*

**Mirzalı xan**

Başına döndüyüm gülüzlü oğul,  
Dərd çəkməyə heç kim olmaz məncə hey!  
Gözel sevib, abdal olub çəsibsan,  
Tayın yoxdu soltanca hey, xanca hey!

**Qurbani**

Qarınclar yuvasını qayırdı,  
Gözel kəklik balaların doyurdu,  
Fələk vurdı gözü yaşılı ayrdı,  
Aram düşüb nazlı yordan gencə<sup>1</sup> hey!

**Mirzalı xan**

Yatmaq üçün gözlerinin xabı var,  
Dərd çəkməyə mən yazığın tabı var,  
Hər adamın tayı-tuşu, babı var,  
Tutmaq olmaz hər yetənlə pəncə hey!

**Qurbani**

Qurbani der: Vüsələna ermədim,  
Əl uzadıb qonçə gülün dərmədim,  
İran gəzdim, Turan gəzdim, görmədim,  
Gözəllikdə, məhbubluqda onça hey!

**Mirzalı xan**

Mirzahiyam, eldən getdi varımız,  
Kimlər çeker namus ilə arıımız?  
Çünki olduq xeyrə, şərə yarı biz,  
Gəlsən bölek borcu səmmən təncə hey!

## MUSTAFA İLƏ DEYİŞMƏ

**Mustafa**

Cavan oğlan, nə məkandan gəlirsən,  
Səbəb nədi, de, düşmüsən çöle sən?  
Gözel sevib, abdal olub çəsibsan,  
Mən baxıram, nabələdsən yola sən.

**Qurbani**

Başına döndüyüm, ay pırı qoca!  
Bir peri salıbdı çöllərə məni.  
Nə günüm günüdü, nə gecəm gecə,  
Bir peri salıbdı çöllərə məni.

**Mustafa**

Mal istəsən, dövlətim var, varım var,  
Namusum var, qeyrətim var, arım var.  
Oğul olsan, gözüm üstə yerin var,  
Bir qızım var, ona həmdəm olasən.

<sup>1</sup> Gen düşmək

\* Könül qalxdı, mərdə sarı yeridi

\*\* Xub batıblar mala, mülkə, Gəncə hey

### **Qurbani**

Xəber alsan, budu sözümün düzü,  
Sızıldayır yaram, səpmə gel duzu.  
Cavad xan bacısı, Ziyad xan qızı,  
O pəri salibdi çöllərə məni.

### **Mustafa**

Mustafa, bil, ilqarında bütündü,  
Yeri, oğul, mənzilinə yet indi.  
Axtarıb Pərini tapmaq çətindi,  
Duam budu: sevdiciyini alasan.

### **Qurbani**

Qurbanının dərdi olub ziyada,  
Allahı çağırram, yetişər dada.  
Bir gözel sevmişəm fani dünyada,  
O pəri salibdi çöllərə məni.

## **PƏRİ İLƏ DEYİŞMƏ**

### **Pəri**

Derdin alım, esmer oğlan,  
Dur gel qoynuma, qoynuma!  
Yazlıq canım sana qurban,  
Dur gel qoynuma, qoynuma!

### **Qurbani**

Ala gözlü nazlı Pəri!  
Yox, Perim, gələ bilmərem.  
Sənə qurban canū sərim,  
Yox, Perim, gələ bilmərem!

### **Pəri**

Otağına qədəm basdıq,  
Qəsdim budu qatam dostluq.  
Salım döşək, qoyum yastıq,  
Dur gel qoynuma, qoynuma!

### **Qurbani**

Nigar pəncərədən baxar,  
Üzüyün barmağa taxar,  
Məkr elər, evimiz yixar,  
Yox, Pərim, gələ bilmərem!

### **Pəri**

Mən Pəriyəm, boyum bəstə,  
Zülfüm dal gerdəndə dəstə.  
Yerin sallam sinəm üstə,  
Dur gel qoynuma, qoynuma!

### **Qurbani**

Özüm gördüm ərənleri,  
Mənə bədə verənleri.  
Qurbanının nadan yarı,  
Yox, Pərim, gələ bilmərem!

## **DƏDƏ YEDİYARLA DEYİŞMƏLƏR**

### *I deyişmə*

### **Dədə Yediyar**

Məndən salam olsun cavan aşağı,  
Əzəl-əzəl hansı şəhər salındı?  
De kimə can geldi, qəlem çalındı,  
Neçə min il dünya ləmyesir qaldı?

## Qurbani

Al cavabin verim, Dədə Yediyar!  
Əzəl-ezəl Kufə şəhri salındı.  
Adəmə can gəldi, qələm çalındı,  
Yetmiş min il dünya ləmyesir qaldı.

## Dədə Yediyar

Nədən hasil olub Düldülün səngi?  
Neyə bənzər idi onun irəngi?  
Cənabi əmirin əzəlki cəngi,  
Əzəl zülfüqarın bəs kimə çaldı?

## Qurbani

Daşdan hasil olub Düldülün səngi,  
Göy mahuda bənzər onun irəngi.  
Cənabi əmirin əzəlki cəngi –  
Əzəl zülfüqarın Əntərə çaldı.

## Dədə Yediyar

Nədən hasil oldu İsrafil suru?  
Kim camal göstərdi, yandırdı Turu?  
Hansı peyğəmbərin alınında nuru,  
Onu kim görçeyin müsəlman oldu?

## Qurbani

Nurdan hasil oldu İsrafil suru,  
Haq camal göstərdi, yandırdı Turu.  
Məhəmməd peyğəmbər – alında nuru,  
Xədicə görçeyin müsəlman oldu.

## Dədə Yediyar

O kim idi, durdu kimin qəsdində?  
O kim idi, bade tutdu dəstində?  
O kim idi, bir kəlmənin üstündə  
Kimin biglərini harada yoldu?

## Qurbani

Əzrayıldı, şirin canın qəsdində,  
Mələklerdi, bade tutdu dəstində.  
Cənab əmir bir kəlmənin üstündə  
Müaviyənin bigin Dimeşqdə yoldu.

## *II deyişmə*

## Dədə Yediyar

Səndən xəber alım, Aşıq Qurbani,  
O nədir ki, göydən haça gəlibdir?  
Neçə min peyğəmbər gəlib dünyaya?  
Əfzeli, mürsəli necə gəlibdir?

## Qurbani

Al cavabin deyim, Dədə Yediyar!  
O – qələmdir, göydən haça gəlibdir.  
Yüz iyirmi dörd min peyğəmbər gəldi,  
On iki imamdır, vecə gəlibdir\*.

## Dədə Yediyar

O kim idi, onu vursun yol bürkü?  
Kim idi, qəhrindən atdırı lökü?  
Behiştəki tur ağacının kökü,  
Neçə min, neçə min, haça gəlibdir?\*\*

## Qurbani

Yoldan çıxanları vursun yol bürkü,  
Peyğəmbər qəhrindən atdırı lökü\*\*\*.

\* On iki imam hemi əfzəl, hemi mürsəl vecə gəlibdi

\*\* Neçə min yarpaq, neçə min budaq, neçə min, neçə min haça gəlibdir?

\*\*\* İbrahimxəlil peyğəmbər sanlin qəhrindən atdırı lökü

Behiştdeki tur ağacının kökü.  
Seksən min, seksən min haça gəlibdir\*.

### Dədə Yediyar

O nədir ki, olmaz onun çarası?\*\*  
O nədir ki, heç tutulmaz yarası?  
İsmayıla gələn qoçun anası\*\*\*  
Hansı ayda, gündə qoça gəlibdir?

### Qurbani

O – ölümdür, olmaz onun çarası,  
O – pis sözdür, heç tutulmaz yarası.  
İsmayıla gələn qoçun anası\*\*\*\*  
Çərşenbe günündə qoça gəlibdir.\*\*\*\*\*

### III deyişmə

### Dədə Yediyar

Məndən salam olsun, cavan aşağı!  
Alnımızda yazı nə irəng idi?  
Yazdırın kim idi, yazan kim idi,  
Əlinde qələmi nə irəng idi?

### Qurbani

Al cavabin verim, Dədə Yediyar!  
Alnımızda yazı al irəng idi.  
Yazdırın Allahdı, yazan ol əmir,  
Əlinde qələmi al irəng idi.

### Dədə Yediyar

Nə günü yapıldı Kəbənin daşı?  
Neçə min il yoldu dünyanan başı?  
Yer altdakı göy mahinin göz yaşı,  
Sərində tükleri nə irəng idi?

### Qurbani

Çərşenbe günü yapıldı Kəbənin daşı,  
Yetmiş min il yoldu dünyanan başı.  
Yer altdakı göy mahinin göz yaşı,  
Sərində tükleri səfid rəng idi.

### Dədə Yediyar

Ustaddan dərs alan heç olmaz naşı,  
Özəlcə meydana kim geldi qarşı?  
Ərşdəki xoruzun neçədir yaşı,  
Serində ciqqası nə irəng idi?

### Qurbani

Qurbani meydanda heç olmaz naşı,  
Əmir Əntər geldi meydana – qarşı.  
Seksən min il idi xoruzun yaşı,  
Başında ciqqası ağ irəng idi.

### IV deyişmə

### Dədə Yediyar

Ref-ref ile yeddi bürcdən keçərəm,  
O necə dəryadı – abi-zəmhəri?  
Xitab olub ərsi, kürşü yerişə,  
Neçə şeydi bu dünyanan gövheri?

\* Seksən min yarpaq, seksən min budaq, seksən min haça gəlibdir  
\*\* Dədə deyər; o nadir ki, olmaz onun çarası?  
\*\*\* İsmayıla gələn qoç qızı unun anası  
\*\*\*\* İsmayıla gələn qoç qızı unun anası  
\*\*\*\*\* Çərşenbe günündə, şəban ayında qoça gəlibdir.

## Qurbani

Rəf-ref ilə yeddi bürcdən keçərəm,  
O – elm dəryasıdı – abi-zəmhəri.  
Xitab olub ərşİ, kürşü yerişə,  
Dörd kitabdı bu dünyanın gövhəri.

## Dədə Yediyar

O nədir ki, heç bulunmaz çarası?  
O nədir ki, heç sağalmaz yarası?  
O kim idi, uzaq düşdü arası,  
Torpağa qarışdı müşkү ənbəri?

## Qurbani

O – ölümdür, heç bulunmaz çarası,  
O – pis dildir, heç sağalmaz yarası,  
Şəddad idi, uzaq düşdü arası,  
Torpağa qarışdı müşkү ənbəri.

## Dədə Yediyar

Yediyar deyər: O kim idi oxur dürrü kəlamı,  
O kim idi, kimdən gətdi salamı?  
O kim idi, əvvəl çaldı qələmi?  
O kim idi, bu dünyanın ləngəri?

## Qurbani

Qurbani deyər: Cənab əmir oxur dürrü kəlamı,  
Cəbrayıldı, haqdan gətdi salamı,  
Vəssəlamin əvvəl çaldı qələmi,  
Məhəmməddi bu dünyanın ləngəri.

## ŞIRVANLI DOSTU İLƏ DEYİŞMƏ

### I deyişmə

#### Şirvanlı Dostu

Səndən xəber alım, Aşıq Qurbani,  
O necə dəryasıdı – abi-zəmhəri?  
Xitab oldu, ərşdən, kürşdən yerişdi,  
O nədir ki, bu dünyanın gövhəri?

#### Qurbani

Al cavabin deyim, məndə qalmasın,  
Elm dəryasıdı – abi-zəmhəri.  
Xitab oldu, ərşdən, kürşdən yerişdi,  
Dörd kitabdı bu dünyanın gövhəri.

#### Şirvanlı Dostu

O nədir ki, olmaz onun çarası,  
O nədir ki, heç tutulmaz yarası?  
O kim idi, uzaq düşdü arası,  
Torpağına qatdılara müşk-ənbəri?

#### Qurbani

O – ölümdü, olmaz onun çarası,  
O – pis sözdü, heç tutulmaz yarası.  
Şəddad idi, uzaq düşdü arası,  
Qatdılara torpağına müşk-ənbəri.

### II deyişmə

#### Şirvanlı Dostu

O nədir ki, alçaqlardan axayır?  
O nədir ki, yerden göye baxayır?

O nədir ki, nərdivana qalxayır?  
O nədir ki, nərdivandan enər, hey!..

### Qurbani

O – sudur ki, alçaqlardan axayır,  
O – insandır, yerdən göye baxayır.  
Cavanlıqdır, nərdivana qalxayır,  
Qocalıqdır, nərdivandan enər, hey!..

### Şirvanlı Dostu

O nədir ki, gecə, gecə çox olur?  
O nədir ki, gün dəyməmiş yox olur?  
O nədir ki, el dəyəndə ox olur?  
O nədir ki, el dəyməmiş dolar, hey!..

### Qurbani

O – uruhdu, gecə, gecə çox olur,  
O – ulduzdu, gün dəyməmiş yox olur,  
O – kiprikdir, el dəyəndə ox olur,  
O – gözdür ki, el dəyməmiş dolar, hey!..

### Şirvanlı Dostu

Dostu deyər: Kimdir dəstində bade?  
O kimdir ki, boyun əymez Quranə?  
O kim idi, ömrünü verdi bade?  
O kim idi, harda töylə bular, hey?

### Qurbani

Qurbani der: Əli dəstində bade,  
O – şeytandi, boyun əymez Quranə,  
O – insandır, ömrünü verdi bade,  
Əzrayıldı, ərşde töylə bular, hey!..

## “QURBANI” DASTANINDAN QARI İLƏ QIZIN DEYİŞMƏSİ

### Qarı

Başına döndüyüm gülüzlü cavan,  
Gel alma qızımı – sarıdır, sarı!  
Səndən ötrü bəsləmişəm bu canı,  
Gel alma qızımı – sarıdır, sarı!

### Qız

Meymun nəfəsinə bənzər nəfəsi,  
Tökülübüdü eti, qalib nəfəsi.  
Xəstəyə dermandı qızın məməsi,  
Gel alma anamı – qarıdır, qarı!

### Qarı

İşvə məndə, qəmzə məndə, naz məndə,  
Aşıq öldürməyə şirin söz məndə.  
Öpmək üçün buxaq məndə, üz məndə,  
Gel alma qızımı – sarıdır, sarı!

### Qız

Qarılarda işvə, qəmzə, naz olmaz,  
Bir gülünən bahar olmaz, yaz olmaz.  
Günü keçmiş qarı gəlib qız olmaz,  
Gel alma anamı – qarıdır, qarı!

### Qarı

Məhbəniyam, çox ixtilat qatarəm,  
Gecə-gündüz işvə, qəmzə sataram,  
Yar deyib qoynuma alıb yataram,  
Gel alma qızımı – sarıdır, sarı!

### Qız

Əsmərem, özümü sana bildirəm,  
Ağladıban göz yaşını sildirəm.  
Küsülü olsan da, səni dindirəm,  
Gel alma anamı – qarıdır, qarı!



## Divanilar

### OLA

Fələk, sənle vuruşmağa bir qabil meydan ola,  
Tut əlimi, fürsət sənin, kaş belə ehsan ola.  
Getmiş idim mürşüdümə dərdimə dəva qıla,  
Mən nə bilim, mən gəlincə xak ilə yeksan ola.

O şahın kəlmeyi-kəlamin zikr etmek gerek,  
Tabutu sərv ağacından, kəfəni yarpaq gerek.  
Tez yuyun, tez götürün ki, məzara çatmaq gerek,  
Bar-ilahim, necə qıydın, bir belə cavan öle.

Ey könlüm, geygilən qarayı, xəndan eylemə!  
Bar-ilahi, böyük xanədani viran eylemə!  
Haq-taaladan səda gəldi: "Qurbani, çox qəm yemə!  
Heç ola bilməz xanədani-Şəfi viran ola!"

### GƏRƏK

Kufə əhli bihəyalar şərni, həyanı atdılar,  
Adəm olan yoldan çıxıb, bir-birin aldatdılar.  
Qazılara rüşvət verib, şəri batıl etdilər,  
Bu divan ki, divan deyil, ədalət divan gerek.

Axşam olcağın məşriqdə batdı şəms, doğdu qəmer,  
Yer üzüne qülqülə düşdü ki, ta oldu səher.  
Ağlım itirdim, əlim titrər, göz ağclar, ser əsər,  
Pirim girib ol niqabə, getməyeydi cavan gerek.

Gerek biçarə Qurbani, sən bu cəbrə dözsən,  
Əl uzadıb o yasəmən bağdan bir gül üzəsən.  
Yaşın yetirdin əlliye, indi üz tut yüzə sən,  
Əslimiz türəbidəndir, məskənimiz kan gerek.



## Qitalar

### ĀINE MAST<sup>1</sup>

Ceng ba xud, sühl ba düşmən təriqə dine mast,  
Kaferü mömin həmə yekrəng dər aine mast.

Əz dəmə sərde səbükmeğzan zica key mirevim,  
Tudeye əbra gübəre daməni təmkine mast.


Bəhse həftadü do millət həq bovdər kişə eşq,  
Her ke in fəhmid nure dideye həq bine mast.

\* \* \*

.....  
Əzabdan yüz üç keçəndə  
Əcəl camın içdi şahim,  
Bu dünyadan köçdü şahim.

<sup>1</sup> Sətri tercüməsi:

Özü ilə (əz nöqsanları ilə) mübarizə, düşmənlə sühl bizim əsas yolumuzdur,  
Kafer ilə mömin – hamısı bizim nəzərimizdə eynidir.  
Yelbeyinlərin soyuq nəfəsi ilə yerindən olmaları.  
Hadisələr qubarı (tozu, torpağı) bizim təmkin etməyimizi ağırlasdırırmışdır.  
Eşq aləmində yetmiş iki millatın sözü haqqdır.  
Hər kəs ki bunu anladı, bizim haqqı gören gözümüzün nurludur.



# Bayatilar

Əzizinəm bu dağdan,  
Quşlar uçar budaqdan.  
Qurbanı köç edibdir,  
Bu arandan, bu dağdan.

\* \* \*

Hesretindən yanaram,  
Axtararam – araram.  
Perini tapmasam mən,  
Diridə soraqlaram.

\* \* \*

Pərim bağda gül avlar,  
Sərim bağda gül avlar,  
Qurbanı vurub təlxələr,  
Canın alıb zərdablar.

\* \* \*

Bu yerlərin aranı,  
Tutubdu dağ aranı.  
Pəri üçün Qurbanı  
Gəzər eli-obanı.

\* \* \*

Əzizim, Diriye mən,  
Qurbanam Diriye mən.  
Tarmar olsun bu yer,  
Dönərem Diriye mən.

\* \* \*

Əzizim Diri dağı,  
Silinsin sine dağı.

Ov üçün yararlıdır  
Bizim bu Diri dağı.

\* \* \*

Əzizim Diri dağı,  
Sinəmdə oğul dağı.  
Ele oğul istərem,  
Sile məndən bu dağı.

\* \* \*

Əzizim Diri dağı,  
Duman, gəl bürü dağı,  
Xudan bir körpü salıb,  
Arxası Diri dağı.

\* \* \*

Qurbanı, çaldı məni,  
Oda yar saldı məni.  
Qoymadı murad alam,  
Təlx ilan çaldı məni.

\* \* \*

Bağrim başı egyptare,  
Ten egypten egyptare.  
Mehşəridir Qurbanın,  
Yar qalandə egyptare.

\* \* \*

Əzizim, Diri dağı,  
Olmasın diri dağı.  
Kimdir ölümən qorxan,  
Zülümdür diri dağı.

\* \* \*

Vurubdu təlxə məni,  
Şəms etmə xalxa məni,  
Aləm gəlse, elac yox,  
Sal südə çalxa məni.



## BƏYAN EYLƏDİ

Şükür dərgahına qadir Allahın,  
Məhəmməd dinini bəyan eylədi.  
Sidqnən çağırsan, saqiyi-kövsər  
Hamı dərdlilərə dərman eylədi.

Fatimeyi-Zəhra – xatuni-mehşər,  
Şəfaqət babamız Zübeyni-Zəber,  
Abidin, Baqirin, ol imam Cəfər,  
Hər kim inam etdi, səbab eylədi<sup>1</sup>.

Museyi-Kazıma olmuşam mail,  
Onun hörmətinə şad oldu sail.  
Qərib ağam verdiyinə mən qail,  
Eylə ki, ahunu azad eylədi.

Yaz ayında lalə bürüyer dağı,  
Həmişə səbz olsun möminlər bağı.  
Doqquzuncu imam Məhəmməd Tağı,  
On iki imam (ağayan [?]) eylədi.

Gel sene ərz edim yoldan, ərkandan,  
Qiymətli gövərlər bilinir kandan.

<sup>1</sup> Bu və sonrakı üç bənddə 12 imamın: İmam Həzərat Əli Əleyhis-səlam, İmam Həsən Əleyhis-səlam, İmam Hüseyin Əleyhis-səlam, İmam Zeynal-Abidin Əleyhis-səlam, İmam Mühəmməd-Baqır Əleyhis-səlam, İmam Cəfər-Sadiq Əleyhis-səlam, İmam Museyi-Kazım Əleyhis-səlam, İmam Əliyyün-Rza Əleyhis-səlam, İmam Mühəmməd Təqi Əleyhis-səlam, İmam Əliyyən-Neqî Əleyhis-səlam, İmam Həsən-Əşgəri Əleyhis-səlam və İmam həzəret Mehdi Sahib-ez-zəman Əleyhis-səlamın adı çəkilir və ya onlara işarə edilir.

Həsən Əşgərdən, Sahibzamandan  
Elmi-imaməti təmam eylədi.

Söylə, ver cəvabı, sen olma dilgir,  
Üsuliddin beşdir<sup>1</sup>, deyim birbəbir.  
Əvvəli tövhiddi, Allahı bil bir,  
İkinci bir adil divan eylədi.

Bivəfa dünyada ömr gedir bada,  
Üçüncü nübüvvət düşübdür yada.  
Yüz iyirmi dörd min peyğəmberzada  
Məhəmməd xətmini zəman eylədi.

Dərd əlindən saralıban solmuşam,  
Ah çəkibən dəryalara dalmışam.  
Dördüncü imamdır, yəqin bilmışəm,  
On iki imamı ağayan eylədi.

Dünyaya geləndə könlüm oldu şad,  
Hər qonan, hər keçən qurur bir bünyad.  
Axır aşkar oldu üçüncü miad  
Ruzü həstü həftü bəyan eylədi.

Ölümü sal yada, qılma imdadı,  
Firuiddin ondu<sup>2</sup>, yoxdu xilafi.  
Oruc tut, namaz qıl, ver xüms-zəkatı,  
Həcci-cəhan, nəfsi-iman eylədi.

Xuda bilir ömrümün nə bağlı,  
Əmr be məruf, nəhyəz, münkir çağrıdı.  
Tevella, təbərra ruh yiğnağıdı,  
Altmış üç məsail sual eylədi.

<sup>1</sup> Tohid, ədl, nübüvvət, miad, imamat nezərdə tutulur.

<sup>2</sup> Namaz, oruc, həcc, cihad, xüms, zəkat, əmr be məruf, nəhyəz-münkir (pis işlərdən çəkindirmek), tevella (Allah dostlarını dost tutmaq), təbərra (Allah düşmənlerini düşmən hesab etmək) nezərdə tutulur.

Müqəddimat yeddidi<sup>2</sup>, yoxdu xilafı,  
Əvvəli töhrətdi, abü müzafı.  
Füzüm, yəyüm, qüsul – eyni kafi,  
İzhamı pak, sidqi pünhan eylədi.

Havada gəst cılər Süleyman taxtı,  
Yeddidi, iras bil, qıvlannın vaxtı.  
Mehəmmədə geldi Quranın xətmi,  
Tövratı Musaya əyan eylədi.

Müqarimat səkkizdi<sup>2</sup>, namazdı ehram,  
Əvvəli qiyamət, qiraət tamam.  
O rüku, təşəhhüd súcudü səlam,  
İsmayıł vacibi qurban eylədi.

Sən görgünən bu dünyanın işini,  
Sevgi irab edir könül quşunu.  
Vacib bildim şəkkiyyatın beşini<sup>3</sup>,  
Beş səfi kələmə bəyan eylədi.

Nə mürəkkəb, nə cismi, nə canı var,  
Heç kimse nə bilmir, nə məkanı var.  
Nə veziri, şəriki, həmşəni var,  
Beyqafil nurundan bünyad eylədi.

O səkkiz cənnətin biri bağıdı,  
Altmış üç məsəlin biri bağıdı,  
Merifətullahdı, biri saqıdı,  
Altinci qüsl<sup>4</sup> bizi asan eylədi.

Qüsli-meyyit, məsti-meyyit, cənabet,  
Heyzü nifas, istehazə təmamət,

İstehazə, bilin, olub üç babət –  
Üçdəki vacibi-zənan eylədi.

Mütefəsirə, kəsirə, qəlil,  
Xudayə, sən bizi eylemə zəlil!  
Kəbəni tikdirdi İbrahimxəlil,  
Qibləni də islam inam eyledi.

Qurbanı, abidal söyləməz yalan,  
Hesənə, Hüseynə canımız qurban.  
Yusifin nəsibi yeddi il zindan,  
Misirdə bir ali sultan eylədi.

<sup>1</sup> Vacibi qüsler nəzərdə tutulur: cənabet qüslü, heyz qüslü, nifas qüslü, istehazə qüslü, meyite toxunma qüslü, meyite verilən qüslü, nəzir verməklə bağlı qüslü

<sup>2</sup> Yəqin ki, müsəlmanlıqda murdar hesab edilən səkkiz şeyin: sidik, nəcis, cəmdek, qan, it, donuz, şərab və pivo nəzərdə tutulur.

<sup>3</sup> Namazın rükləri: niyyət, tekbiratıl-ehram, qiyam, rüku, səcdə nəzərdə tutulur.

<sup>4</sup> Meyite verilen qüslü

## MÜXTƏLİF ŞEİRLƏRDƏN NATAMAM PARÇALAR

\* \* \*

Bu dünyaya geldi neçə alışan,  
Gel sənə söyleyim nişanbanişan.  
Tur dağında min bir kəlmə danışan  
Musanı da Allah özü öldürdü.

.....  
Bu dünyaya geldi neçə min canlar...

\* \* \*

Mən haq aşiqiyəm, haq yola mail,  
Kitabım Qurandır, olmuşam qail.  
Ey mənim sultanım, Şah İsmayıł,  
Dərdimin əlindən fəryadə gəldim.

\* \* \*

Bir ah çekdim, ahüm getsin havaya,  
Manşıq<sup>1</sup> olsun həm ulduza, həm Aya,  
Bir od düşsün yar əyleşən saraya,  
O da yansın, mənlə bərabər olsun.

\* \* \*

Bostan ekdim, tər şamama yetirdim,  
Onun suyun dağdan, daşdan getirdim,  
Gözəlimi bu dünyada itirdim,  
Onu tapan heç rastkar olmasın.

\* \* \*

Urmunun yolları düzüm-düzümdü,  
Urmu karvanının yükü üzümdü.  
Gülsənəmim mənim iki gözümdü,  
Xəber verin hardadı yarım gələ.

## QEYD VƏ İZAHALAR

Qurbanı şeirləri 20-ci illerin sonlarından başlayaraq, ardıcıl şəkilde aşağıdakılardan daxil edilmişdir. İlk dəfə şeirlərinin ayrıca kitab halında neşrine çox az diqqət yetirilmişdir<sup>1</sup>. İlkin toplamalar S.Mümtaz ("El şairleri", 1927) ve H.Əlizadənin ("Azerbaycan aşıqları", 1929) adları ile bağlıdır. Daha geniş materialı Ə.Axundovun "Gence" şəhərində Aşıq Qara Mövlayevdən yazıya aldığı "Qurbanı" dastan verir. Ə.Axundov bu dastandakı şeirlər esasında "Azerbaycan aşıqları və el şairleri" (c. I, 1983) kitabına ilk dəfə şairin 74 şerini daxil etmişdir. Bu, Qurbanının şeirlərinin bu vaxtadək en böyük toplusudur.

Biz toplama, tədqiq və araştırmalar prosesində Qurbanının şeirlərinin daxil edildiyi bütün topluları, "Qurbanı" dastanının mövcud versiya və variantlarını və cüngləri nəzərdən keçirmişik. Bunlardan əlavə, dastanın Aşıq İsfendiyar Rüstəmovdan (Gədəbəy rayonu), Aşıq Məsim Seferovdan (Şəmkir rayonu), Aşıq Müseyib Nəsibovdan (Göyce mahalı) və Aşıq Əhməd Sadaxlıdan (Qazax rayonu)<sup>2</sup> aldığımız variantları da esas götürmüüşük. Bütün bu məcmuə və dastan variantlarında xeyli yeni şeir müəyyən edilmişdir. Qurbanının doğma yurdu Diri dairesində Misir kişidən (Cəbrayıł rayonu, Göyərçin Veysəlli kəndi) əldə etdiyimiz şeirləri topluya daxil etmişik.

Qeydlərdə aşağıdakı şərti ixtisarlardan istifadə edilmişdir:

SM-27 – Azerbaycan ədəbiyyatı. El şairleri (topluyanı S.Mümtaz). B., Azərnəşr, 1927.

SM-28 – Azerbaycan ədəbiyyatı. El şairleri (topluyanı S.Mümtaz). B., Azərnəşr, 1928.

HƏ-29 – Azerbaycan aşıqları, c. I (topluyanı H.Əlizadə). B., 1929.

SM-35 – El şairleri (topluyanı S.Mümtaz). B., Azərnəşr, 1935.

A-57 – Aşıqlar. B., 1957 (tərtib edən S.Axundov).

QM-61 – Xalq dastanları, c. I. B., 1961 ("Qurbanı" dastanının Gence şəhərində Aşıq Qara Mövlayevdən yazıya alınmış variansi).

<sup>1</sup> Biri Azerbaycan, digeri rus dilində cəmi 2 kitab çap olunmuşdur: Qurbanı. 55 şeir. B., 1972 (tərtib edən A.Dadaşzadə); bizim tərtib etdiyimiz: Qurbanı. B., Yazıçı, 1984 (rus dilində).

<sup>2</sup> Aşıq Əhməd Sadaxlının söylədiyi variansi bize prof. M.Həkimov, Müseyib Nəsibovun söylədiyi variansi filologiya elmləri namizədi Elxan Məmmədov vermişdir.

<sup>1</sup> Nişane

QM-65 – Azərbaycan dastanları, c. I. B., 1965 (“Qurbani” dastanının Aşıq Qara Mövlayevdən yazılıya alınmış variantı. Bu variant əvvəlkindən bir qədər fərqlənir).

AH-65 – Azərbaycan dastanları, c. I. B., 1965 (“Qurbani” dastanının Cəbrayıł rayonunda Aşıq Humaydan yazılıya alınmış canlı versiyası).

AD-72 – Qurbani. 55 şeir (tərtib edəni A. Dadaşzadə). B., 1972.

ƏA-83 – Azərbaycan aşıqları və el şairleri, c. I. B., “Elm”, 1983 (tərtib edəni Ə. Axundov).

İR – Aşıq İsfendiyar Rüstəmovdan (Gedebey) alınmış variant.

MS – Aşıq Məsim Səfərovdan (Şemkir, Keçili kəndi) alınmış variant.

MN – Aşıq Müseyib Nəsibovdan (Göyçə mahalı, Cil kəndi) alınmış variant.

ƏS – Aşıq Əhməd Sadaxlıdan (Qazax rayonu) alınmış variant.

MK – Misir kişinin – 96 yaşlı Almemmedov Misir Behbud oğlunun (Cəbrayıł rayonu, Goyerçin Veyselli kəndi) söylədikləri.

## GƏRAYLILAR

### 1. Dolana-dolana

ƏA-83; səh. 20.

QM-61-de I bəndin 2-ci misrası: *Sağı dolana-dolana* (səh. 163).

İR-de I bəndin 3-cü misrası: *Göydə bulud gərdiş eylər*. II bəndin 1-ci misrası: *Biri ağa, biri nökər*. II bəndin 4-cü misrası: *Gülü dolana-dolana*.

Son bənddən əvvəl əlavə iki bənd də var:

Bazarda satular güllər,  
Aralıqdan getsin pislər.  
Bostançı şamama bəslər,  
Tağı dolana-dolana.

Biri molla, biri qazi,  
Haq olar sizden irazi.  
Qılallar peşvah namazı  
Təsbeh dolana-dolana.

Son bəndin 3-cü misrası: *Növbə gəldi bizə yetdi*.

### 2. Olmaz

ƏA-83; səh. 21.

QM-61-də dörd bəndlidir. III bənd belədir:

Yola get dervişler ilə,  
Haqqə layiq işlər ilə,  
Xoş avaz, gülüşlər ilə  
Beh-bazar eyləmək olmaz!

QM-65-də 1 bəndin 3-cü misrası: *Yixiban könül evini* (səh. 21).  
Burada şerin Qazax və Şemkirdən toplanmış variantı:

Nazlı derviş, naz eyləmə,  
Belə naz eyləmek olmaz.  
Pünhan sözümüz vardı səna,  
El içində demek olmaz.

Dərdim söyle bilənlərə,  
Dərd başına gelənlərə;  
Hər üzünə gülənlərə  
Etibar eyləmək olmaz.

Derviş ol dervişler ilə,  
Haqqə layiq işlər ilə;  
Heç sinanınmamışlar ilə  
Düz rəftər eylemək olmaz.

Qurbani der: getir meze,  
Köhne dərdim oldu təzə;  
Dərd biləni dərd bilməz  
Giriftar eyləmək olmaz.  
(səh. 295)

Yene orada şerin Cənubi Azərbaycandan toplanmış variantı:

Ala gözlü nazlı derviş.  
Belə naz eyləmek olmaz.  
Budu, geldi bahar fəslı,  
Mürkü zar eyləmək olmaz.

Yoldaş ol dervişlerinen,  
Haqqın bir düz işlerinen.  
Hər sinanmışlarından  
Beh-bazar eylemək olmaz.

Derdini de bilənləre,  
Derd başına galənləre.  
Hər üzüne gülenləre  
Açıb sırr demek olmaz...

(səh. 296)

AD-72-də Qazax və Şemkirdən toplanmış variant verilmişdir.  
İR-de ilk mışalar:

Naz eylemə nazlı derviş,  
Bələ naz eylemək olmaz.

II bənd:

İşin nədir işlerinen?  
Yola var dərvişlerinen.  
Hər sinanmamışlarından  
Beh-bazar eylemək olmaz!

MN-də I, II bəndlər:

Doğru danış, doğru söyle,  
Belə kar eylemək olmaz.  
Yixıbsan köylüm evini,  
Mürkü zar eylemək olmaz.

Yola var yoldaşlarınınan,  
Haqqa sığar işlerinen.  
Heç sinanmamışlarınınan  
Beh-bazar eylemək olmaz.

IV bəndin ilk misrası: *Qurbaniya doldur məzə*.

### 3. Allatlı məni

ƏA-83; səh. 21-22.  
QM-61-də beş bəndlidir. II ve III bəndlər:

Göydə bulud yana durdu,  
Məlekler de səna durdu.  
Üzrү camaat buyurdu,  
Qəm culğadı, tutdu məni!

Mən cənnətin narı idim,  
Alagöz xumarı idim,  
Yüz ilin bımarı idim,  
Yar geldi sağaltdı məni!

HƏ-29-da da beş bəndlidir.  
QM-65-də üç bəndlidir. II bəndin 2-ci misrası: *Qurbanam sonam telina*  
(səh. 51).

### 4. Gəldim

ƏA-83; səh. 22.  
QM-61-də ilk misra: *Yar səni hökmdar bildim*.  
II bəndin ilk mışaları:

Xallarındı şimşek xanı,  
Mənəm gözlerin qurbanı.

Son bəndin sonu:

Sinəmdi çarşı bazarmı,  
Şəkərnən nobada gəldim.

İR-de variantı:

Ala gözü nazlı perim,  
Mən bir umudvara gəldim.  
Eşitdim bağman olubsan,  
Alma, heyva, nara gəldim.

Xalların həvəsim xaldı (?),  
Ləblərin gövher mədəni.  
Sinəndi ettar dükeni,  
Ne əcəb bazara gəldim!

Qurbanın düşdü güzəri,  
Artıb canım ahi-zarı.  
Sinəndi çarşı bazarı,  
Buz tapmadım, qara gəldim.

ƏS-də son bənd:

Düşüb Qurbanın güzəri,  
Artıbı dərdi, azarı,  
Qoynundu çarşı bazarı,  
Uca dağdan qara gəldim.

#### 5. Gəlirəm mən

ƏA-83; səh. 23.

QM-61-də II bəndin 3-cü misrası: *Qürbat elə salmayaydın*. III bəndin 3-cü misrası: *Qurbanini zara qoydun*.

QM-65 və AD-72-də son bəndin 3-cü misrası: *Qurbani biçara qoydun*.

ƏA-83; səh. 23-24.

QM-61-də son bəndin 3-cü misrası: *Gələn Qurbanının yarı*.

QM-65-də IV bəndin 2-ci misrası: *Yalav-yalav yanır üzü*.

AH-65-də üçbəndlilik variantı:

Əyninə geyib qırmızı,  
O gündən yandırıb bizi.  
Bu gələn vəzirin qızı,  
Bundan sonra Pərim gəlsin!

Dağlar başı oldu dumana,  
Münkürdən heç getməz güman,

Bu gələn axsaq Şah-Xuban,  
Qoyun gəlsin, Pərim gəlsin!

Bir quş gelir zarı-zarı,  
Çixin yollarından bari;  
Bu gələn Qurbanının yarı,  
Qoyun gəlsin, Pərim gəlsin!

Misir kişinin söylədiyi variant:

Əyninə geyibdə ağı  
Sinəmə çəkibdi dağı,  
Bu gələn Misrin axşağı,  
Yeri, sen deyilsən babum, haray!..

Əyninə geyib qırmızı,  
Gün kimi yandırıb bizi,  
Bu galən Qarabeyli Əhməd vezirin qızı,  
Yeri, sen deyilsən babum, haray!..

Bir quş gelir zarı-zarı,  
Duraq çıxaq yola sarı,  
Bu gələn Qurbanın yarı,  
Sənsən menim babum, haray!..

#### 6. Pərim gəlsin

Yenə bedbəxt olan menəm,  
Pərim gəlsin burdan keçsin.  
Bu gələn şahzadə Sənəm,  
Pərim gəlsin burdan keçsin.

Əslinin yanı Kərəmdi,  
Üreyim dərdli, vəremdi.  
İndi gələn baş hərəmdi,  
Pərim gəlsin burdan keçsin.

Dağların başı dumandı,  
Dindirmə, halim yamandı.

MS-in söylədiyi variant:

Bu gələn çolaq Xonamdı,  
Pərim gəlsin burdan keçsin.

Bu işi qayran fəlekdi,  
Əlindeki boş əlekdi,  
Bu gələn keçəl Məlekdi,  
Pərim gəlsin burdan keçsin.

Tura yollanan Musadı,  
Destinde tutub hasadı.  
Bu gözəl telli Nisadı,  
Pərim gəlsin burdan keçsin.

Qurbani olub sərsəri,  
Eşqindən olmuşam dəli,  
Bu gələn alagöz Pəri,  
Pərim gəlsin burdan keçsin.

## 7. Dilber

ƏA-83; sah. 24-25.

QM-61-də I bəndin 3-cü misrası: *Ləblərini ver ağızma*. II bəndin son misrası: *Bu mən, dilber, bu sən dilber*. IV bəndin son misrası: *Aşağından küsən dilber!*

AH-65-de üçbəndlilik variantı:

Durum dolanım başına,  
Aşağından küsən dilber!  
Ləblərini sal ağızma,  
Qoy bir alım busən, dilber!

İtirmişəm maralımı,  
Dərd çəkməyən saralımı?  
Gündüz kesən qərarımı,  
Gece yuxum kesən dilber!

Qurbani özü də beydi,  
Naz-qəmzən canıma deydi,  
Nə dedim xetrine deydi,  
Bu mən, dilber, o sən, dilber!

QM-65-də Qazaxdan toplanmış variansi:

Durum dolanım başına,  
Aşağından küsən dilber!  
Üzüm qoyum üzün üstə,  
Nə mən dinim, nə sən, dilber!

İtirmişəm maralımı,  
Bir sinəsi yaralımı,  
Gündüz sebrü qərarımı,  
Gece yuxum kesən dilber!

Eşq atəsi yanır canda,  
Mən yantram, sən də yan da!  
Bu zülm olmaz müselmənda,  
Kafərmisən, nəsən, dilber!?

Qurbani özüne bəydi,  
Nazü qəmzən qəddim əydi,  
Nə söz dedim sənə deydi?  
Bu mən, dilber, o sən, dilber!

(səh. 301)

Respublika Əlyazmaları İnstitutunda mühafizə olunan bir cüngdə (cüng 103, B-1327/3900) şeir üç bəndlidir. İlk bəndin 3-cü misrası: *Ləblərini ver ağızma*. II bəndin 2-ci misrası: *Ağ sinəsi yaralımı*. Son bəndin ilk misraları:

Qurbani əzəldən begdi,  
Bəni qəmzələrin əgdi.

## 8. Güle-güle

ƏA-83; sah. 20.

QM-61-də I bəndin 2-ci misrası: *Dedim dərdim güla-güla*. 3-cü bəndin ilk misrası: *Qurbanıyəm, hörməmişəm*.

## 9. Tez-tez

ƏA-83; səh. 21.

QM-61-də I bəndin son iki misrası:

Budu, məni çox incidir,  
Sizildəşir yara tez-tez.

Oğul-uşaq olsun naçaq,  
İstədiyin gətirməsin!

Son bəndin ilk misraları:

Qurbani qaldı burada,  
Böyük Allah yetsin dada.

## 10. Qadasın aldığım

ƏA-83; səh. 22-23.

QM-61-də II bəndin son misrası: *Məsmə, qadasın aldığım.*

## 11. Yetirməsin

ƏA-83; səh. 24.

SM-28-də “Adsız və toxəllüssüz şeirlər” içərisində getmiş variantı:

Yeri, vəzir, qarğamışam,  
Haq işini bitirməsin.  
Göydən min bir belə ense,  
Birin səndən ötürməsin.

Birdən olasan sən naçaq,  
Gözlerinə batsın bıçaq.  
Aylən olsun səndən qaçaq,  
Əkdigin bar gətirməsin.

Bərk nüzlə ensin başına,  
Sonra tökülsün dişinə,  
Gələn tüpürsün neşine,  
Molla görse götürməsin,  
Mehlənizdə it hürməsin.

(səh. 185-186)

Seni görün, Qara vezir,  
Haq işini bitirməsin.  
Göydən min bir belə gəlse,  
Birin səndən ötürməsin.

Beş barmağın bıçaq olsun!  
Gözlerinə sancaq olsun!  
Balaların qaçaq olsun!  
Qapında itin hürməsin!

Qurbani də çıxdı taxta,  
Qan qusasan laxta-laxta!  
Əzrayılın gələn vaxtda  
Üstündə Quran olmasın!

(səh. 93)

MS-də:

Vəzir, səna duam budur,  
Haq diləyin bitirməsin.  
Göydən min bir belə gəlse,  
Birin səndən ötürməsin.



Əyleşibsən ağ otaqda,  
Qan qusasan laxta-laxta.  
Seni görün ölen vaxtda  
Dilin kəlmə gətirməsin.

Qaranlıq olsun eşiyn,  
Odunan dolsun beşiyin,  
Dağılsın evin-eşiyn,  
İşin iras gətirməsin.

Bu variant SM-35-də təkrar edilmişdir.

QM-61-də ikinci bənd:

Evindən düşəsən qaçaq,  
Şağ gözünə batsın bıçaq,



Derdin olsun sənin naçaq,  
Gözlərinə batsın bıçaq,  
Qohumların olsun qaçaq,  
El cinazan götürməsin.

Sən mana olubsan xayın,  
Dəstinde tutubsan yayın,  
Qurbanının haqq-sayıñ  
Bar-ilahum itirməsin.

## 12. Şad elərlər

**QM-61;** səh. 176.

**SM-27-de:**

Sizin yerde adət bu imiş,  
Qəmgin könlü şad eyərlər.  
Yeyərlər nan ile nəmək,  
Bir gündə bərbad eyərlər.

Yeri gör sən bu fəlegin devrini,  
Men çekmişəm cəfa ilən cevrini.  
Yaziq Qurbanının sımq könlünü  
Gahi qəmgin, gahi de şad eyərlər.  
(səh. 137)

## 13. Var

**QM-61;** səh. 176.

## 14. Gedim

**AH-65;** səh. 308.

## 15. Şah Xətayı

Şəri ilk dəfə prof. V.Vəliyev çap etdirmişdir (bax: "Qaynar söz çəşməsi", 1981, səh. 91). V.Vəliyev kimi, biz də bu şəri Aşıq Mikayıł Azaflıdan yazıya almışıq. Şeirdə Qurbanı üslubu, demek olar ki, hiss olunmur.

## 16. Keçdi

Şeir Cəbrayıl rayonunun Goyərçin Vəysəlli kənd sakını 90 yaşlı Misir kişidən yazıya alınmışdır. M.H.Təhmasibin "Azerbaycan xalq dastanları" kitabında yaxın variant verilmişdir:

Ərisin dağların qarı,  
Töküsün çaylara sarı,  
Buradan keçər Qurbanı yarı,  
Qoymun, xanlar, yarım keçdi,  
Üzü gülzərəm keçdi.

Bu dağların başı bütün,  
Ürəgimin başı tütün,  
Qoymun, xanlar, yarım keçdi,  
Gözü intizarum keçdi.

Dağ başında maral gəzər,  
Tellərini darar gəzər,  
Yarım məndən kənar gəzər,  
Qoymun, xanlar, yarım keçdi,  
Xurma gözlü yarım keçdi.

(səh. 373-374)

## 17. Ağacdandır

S.Paşayevin "Azerbaycan folkloru və aşiq yaradıcılığı" (1989) kitabından götürülmüşdür.

## 18. Qaldı

Şeir Misir kişidən yazıya alınmışdır. İlk bəndlərini eldə etmək mümkün olmadı.

## QOŞMALAR

### 1. Bənəvşəni

ƏA-83; sah. 31-32.

SM-27-də şeir işbənddən ibarətdir – III və IV bəndlər yoxdur. I bəndin 3-cü misrası: *Ağ nazikəlinlə bir dəstə bağla.*

QM-65-də de işbəndlidir. II və III bəndlər başqa bəndlərlə qarışdır:

Başına döndüyüm, bağa gel, bağa!  
Üzün hörmətindən bağa nur yağı.  
Dəste-dəstə derib taxar buxağa,  
Bənəfşə qız iyler, qız bənəfşəni.

Səhər olcaq ne bülbüllər oğuşdu,  
Hökəm olundu, süleymanlar yerişdi.  
Qurbani der: Gülün vaxtı sovuşdu,  
Daha iyəmərik biz bənəfşəni.

I bəndin son misası: *Tər sinəm üstünə düz bənəfşəni.*

QM-65-də "Aşqlar" kitabından götürülmüş variantı:

Əlləri kəsilmiş bədəsil xoryat,  
Şənə kimlər dedi üz bənəfşəni?  
İndi ki dərirsən, der dəstə bağla,  
Tər buxaq altında düz bənəfşəni.

Tanrı seni xoş camala yetirmiş,  
Şəni görən aşiq ağlın itirmiş.  
Məlekələrmi dermiş, göydən gətirmiş,  
Heyf ki, deriblər az bənəfşəni.

Qurbani der: Kənlüm bundan sayrıdı,  
Nə etmişəm, yarım mendən ayndı?!  
Ayrlıqmı çekib, boynu ayrıdı,  
Həç yerde görmədim düz bənəfşəni.

### 2. Sevinsin

ƏA-83; sah. 45.

QM-61-də II bəndin 3 və 4-cü misraları:

Beynişan oğlanlar, şahzadə qızlar,  
Onlarla danışan diller sevinsin.

Son bənd də fərqlidir:

Qurbani der: Mən geymenem narıncı,  
Yar da yara necə baxar zarıncı?  
Almanın, heyvanın, narı, turuncu,  
Onları bəsləyen əllər sevinsin.

QM-65-də I bəndin son bəyti:

Başı ağ lələkli, gülgez yanaqlı,  
Telləri dağıdan yellər sevinsin.

II bənd QM-61-də olduğu kimidir. III bənd yene fərqlənir:

Qurbani der: Mən yemərəm narıncı,  
Yar yara baxarmı bele zarıncı?  
Almanın, heyvanın, narı, turuncu,  
Onları oynadan əllər sevinsin!

### 3. Namidarıdır

RƏİ, cüng 103, B-1327/3900, sah. 22a. Əlyazma XX əsrin evveline aiddir.

QM-61-də variantları:

I variant:

Bir pərizad gördüm sizin ellərdə,  
Bil ki, cismü canı namidarıdır.  
Günəş nişanəli, qəmər misalı,  
O, cahan xubinin cülvədarı...

Dost bilse yarının geldiyin neylər?  
Yar yolunda qara bağlarını teylər!  
Min naz ilə yarın pişivaz eylər,  
Gözəllər şuxının sitəmkardı!

**II variant:**

Usta, bir qız sevdim sizin diyarda,  
Cəm gözəlliyyin o, meyyarındı.  
Maşallah, aydı, hem gündü şoləsi,  
Mömin kimsələrin qibləgahıdı.

Canan bilsə gəldicəyim, can eylər,  
Canını dost yolunda ərməğan eylər.  
Qası cəllad, qəmzələri qan eylər,  
Mələkələr şahının sitəmkardı.

Mənim dərsim əlifdədi, beydədi,  
Bir gözəl sevmişəm, cana faydadı.  
Desələr, Qurbani, bu nə sevdadı,  
Söylə, bir Pərinin yadigarıdı.

**QM-65-də** də həmin variantlar vardır. I variantda II bəndin 3-cü misrası:  
*Nasihat qəmzənə ver ki, qan eylər.* II variantda I bəndin 2 və 4-cü misraları:  
*Cəm gözəllərin o sardardı; Mömin kimsələrin sababkarıdı.*

**AH-65-də** variantı:

Usta, sizin yerdən gözəl qız sevdim,  
Cəm gözəllər onun sebebkarıdı.  
Alma yanaqlıdı, laçın caynaqlı,  
Şirin can şikarı, şirin sözlüdü.

Canan bilsə gəldiyimi can eylər,  
Canını canına ərməğan eylər.  
Qəzəbkardı, qəmzələri qan eylər,  
Mələkələr şahidi, sitəmkardı.

Ala gözlü Pərim zülfü şeydadır,  
Quranda oxunan əlif, beydadır.  
Desələr, Qurbani, bu nə sevdadır?  
Alagöz Pərinin yadigarıdı.

**QM-65-də** üç variantı verilmişdir.  
**Qazaxdan toplanmış variantı:**

Usta, bir qız sevdim sizin ellərdə,  
Cəm gözəllər onun səbəbkarıdı;  
Alma yanaqlıdı, qəmer üzlüdü,  
Laçın qaynaqlımnın can şikarıdı.

Usta, sənə zərər etmez bu sözler,  
Bağında açılar gülü nərgizlər;  
Canan intizardı, yolumu gözlər,  
Gözü yollarının intizardı.

Canan gelməyimi bilsə can eylər,  
Canını canana ərməğan eylər.  
Qəzəbnakdı, qəmzələri qan eylər,  
Mələkələr şahının sitəmkardı.

Ala gözlü Pərim zülfü şeydadı,  
Quranda yazılan əlif-beydədi;  
Qurbani, sərində bu nə sevdadı?  
Alagöz Pərimin yadigarıdı.

**Laçın variantı:**

Bir pəri sevmişəm, sizin ellidi,  
Gözəlliyi hamiya nümunvandı;  
Şux göz, mina gərdən, incə bellidi,  
Gecə-gündüz işi ahü zarındı.

Əcayib gözəldi, nə xoş dilbərdi,  
Camalına cümle aləm əfsərdi,  
Ağzında dişləri ləlü gövhərdi,  
Sinesi dağların təzə qarındı.

Qurbani der: Zülfün ucu xeyetdi,  
Qurandaki qülhüvvallah ehətdi.  
Desələr: "Sərində bu nə halətdi?"  
De ki, bir Pərinin yadigarıdı.

### Cənubi Azerbaycan variantı:

Bir gözəl sevmişəm Döv ellərində,  
Hurinin, pərinin xoş göftərdi.  
Aydı məşşətəsi, gündü məşəli,  
Xublar sərdarının cümlə vəndi.

Varmı mənim kimi cana qəsd edən?  
Öz-özünnən seyrağıbı dost edən?  
Əmibəni ləblərindən məst edən,  
Əmumeyə lebləri həməvarıdı.

İki qaşın arası dü heyyadı,  
Quranda oxunan qülhüvəllədi,  
Desələr: "Qurbani, sərində nə sevdadı?"  
Deyərəm: "O da Pərimin bir yadigarıdı".

### ƏA-83-de:

Bit pərzad görmüşəm sizin ellərdə,  
Çün cismü canımın namidəndi.  
Güney nişanlı, qəmər misallı,  
O, cahan xubinin cilvedarıdı.

Dost bilər yarının geldiyin, neylor?  
Yar yolunda qara bağrını teylər.  
Nəsihət qəmzənə ver ki, qan eylər,  
Gözəller şuxının sitəmkəndi.

Menim dərsim əlifdədi, beydədi,  
Bir gözəl sevmişəm, cana faydadı,  
Desələr: "Qurbani, bu nə sevdadı?"  
De ki, bir pərinin yadigarıdı.

### MN-de:

Usta, bir qız sevdim sizin diyardan,  
Cəmi gözəllərin o da yaridi.  
Aydı maşallası, gündü şölesi,  
Məlekler şahının sitəmkəndi.

Men gəldiyim bilsə, can qurban eylər,  
Canını yolunda erməğan eylər.  
Qəmzəsi cəlladdı, nahaq qan eylər,  
Tərlan qaynaqlıdı, can şikarıdı.

Menim dərsim əlifdədi, beydədi,  
Gözəli sevmek də cana feydədi,  
Desələr: "Qurbani, bu nə sevdadı?",  
Söylə: "Bir pərinin yadigarı".

### İR-de:

Usta, bir yar sevdim sizin diyarda,  
Cəmi gözəllərin səbəbkəndi.  
Aydı məşəlesi, gündü şölesi,  
Məlekler şahının qibləgahı.

Bilər men gəldiyim, canan can eylər,  
Canın dost yolunda erməğan eylər.  
Qaşları həramı, qəmzeləri qan eylər,  
Tərlan qaynaqlının can şikarıdı.

Menim dərsim əlifdədi, beydədi,  
Bir gözəl sevmişəm, qaşı meydədi.  
Desələr: "Qurbani, bu nə sevdadı?",  
Söylərəm: "Pərimin yadigarı".

Aşıq Mosim Səfərovdan alınmış variant da əsasən İR-dəki kimidir.  
Yalnız I hənd bir qədər ferqlidir:

Usta, bir qız sevdim sizin diyarda,  
Küll ələmlərin barabarı.  
Aydı maşallası, gündü şölesi,  
Menim tək qəribin vəfadarı.

### 4. Olmaz

Azərb. Resp. MƏDİL, fond 228, siyahı 2, inv. vah. 31, daxili sıra 1, sah. 20.  
Əlyazma XIX əsrin sonu, XX əsrin əvvəllorinə aiddir.

**QM-61-də:**

Ey Salatın, aşıqların sərində,  
Sənin zülfün kimi bıştab olmaz!  
Camalına, Pəri, müştaq olalı,  
Bidar olub, gözlərində xab olmaz!

Misir şəhri derlər, ona gəlmisəm,  
Yusif-Kənan sevdasına girmisəm,  
Mən fəlek ayını göydə görmüşəm,  
Yerdə sənin kimi mahitab olmaz!

Qurbanı der: Budu səndə nəzərim,  
Mən səni sevmisəm, gülüzlü yarım.  
Ta sən sağ ol, şirin dilli nigarım,  
Mən ölsəm, bu aləm heç xarab olmaz!

**QM-65-də QM-61-də olduğu kimidir.** I bəndin son misrası: *Bidar olan gözlərimdə xab olmaz*. II bəndin 2-ci misrası: *Misir şəhri derlər, ona varmışam*.

**AD-72 və ƏA-83-də QM-65-dəki variantdır.**

**MS-də:**

Başına döndüyüm, ay qəşəng Pəri,  
Sənin hüsnün kimi mahitab olmaz!  
Bir aşiq əzəldən sevse camalın  
Necə yatar, didəsində xab olmaz!

Daim şərabında əzab olmasa,  
Haq-taaladan bize qəzeb olmasa,  
Şeytan aralıqda, kəzzab olmasa,  
Dünyada axradək inqilab olmaz.

Qurbaniyəm, səndə çoxdu nəzərim,  
Zahirde, batində sən menim yarım.  
Ta sən ölmə, şirin dilli nigarım,  
Mən ölmeknən dünya heç xarab olmaz.

Verdiyimiz osas variantdakı ikinci bəndin bu şere və ya "Dar olmaz" şerini aid olduğu dəqiqlişdirilmelidir.

**5. Dəyər sana**

**ƏA-83; seh. 28.** Başqa variantlar əsasında bəzi dəyişikliklər edilmişdir.

**QM-61-də** I bəndin son misrası: *Bil ki, seyrağıbdan söz dəyər sana*.  
II bənd:

Gel görüm, gel görüm kimin yarisan?  
Hansı bir iyidin vəfadarsan?  
Belkə də dayanmış dağlar qarisan,  
Şəhərin günüşi tez dəyər sana.

Son bəndin 2-ci misrası: *Əl uzadib açım yaxan düyməsin*.

**QM-65-də QM-61-dəki variantdır.** Əlavə olaraq aşağıdakı variant da verilmişdir:

Sallana-sallana çıxdı hamamdan,  
Asta yeri, gözəl, sənə göz dəyər.  
Seyrağıblar tənə-tənə sözləri,  
Yayın bədnəzərdən, sənə göz dəyər.

Yavaş get, yavaş get, kimin yarisan?  
Hansı bəxtəverin xırıdarisan?  
Kolgədə bəslənmiş quzey qarisan,  
Sabahın yelləri tez dəyər sənə.

Qurbanı der: Heç kas yarın öymesin,  
Açılmاسın çarın-çarpaz düyməsin.  
Dəstələ telini, yerə deyməsin,  
Yer elə tozlanar, toz dəyər sənə.

(seh. 87-88)

**QM-65-də Laçın, Kəlbəcər və Qazaxdan toplanmış variantı:**

Sallanıban çıxdı gülşən bağından,  
Asta yeri, gözəl, göz dəyər sana.  
Seyrağıbin tənə-tənə sözləri,  
Yayın bəd nəzərdən, tez dəyər sana.

Yavaş get, yavaş get, kimin yarisan?  
Hansı bəxtəverin vəfadarsan?

Kölgede bəslənmiş quzey qarışan,  
Sabahın yelləri tez dəyer sana.

Qurbani der: Heç kəs yarın öyməsin,  
Açsın yaxasının bəyaz düyməsin,  
Dəstələ zülfünü, yere dəyməsin,  
Yollar qubarlanar, toz dəyer sana.

**AD-72**-də I bənd:

Sallana-sallana gedən Salatın,  
Gəl bələ sallanma, söz dəyer sana.  
Al-yaşıl geyinib durma qarşında,  
Yayın bədnezerdən, tez dəyer sana.

#### 6. Qızların

**ƏA-83**; səh. 44-45.

**QM-61**-də I bəndin 3-cü misrası: *Şamaxı şəddəli gərdən tutanda*.

**QM-65**-də II bəndin 2-ci misrası: *Sənəyin doldurub burdan ötəndə*.

Həmin misra **AD-72**-də də eyni şəkildədir.

#### 7. İstərəm

**SM-28**; səh. 130.

**SM-35**-də II bəndin 3-cü misrası: *Qoynunda isinə nazik əlləri*. Son bəndin 2-ci misrası: *Zail oldu aşığının kamalı*.

**QM-61**-də I bəndin son misrası: *Mənə ola etibarı istərəm*. II bəndin 2-ci misrası: *Şəkərdən, nabatdan şirin dilləri*. II bəndin 3-cü misrası: *Qoynunda isinə nazik əlləri*. III bəndin son misrası: *Həm də ola bənzəri istərəm*. Son bəndde: *Zail oldu aşığının kamalı*. **AD-72** və **ƏA-83**-də də eyni fərqlər vardır.

#### 8. Kənarında

**ƏA-83**; səh. 26.

Azərb. Resp. MƏDİL, fond 533, siyahı I, saxlama vahidi №63, səh. 16-də (Əfəndiyev Ziyəddin Yusif oğlunun fondu, "Cüngi-bəyaz", 1917-ci il) şerin variantı:

Bu gün bir pərinin seyrinə vardım,  
Əlinde şanası tel kənarında.  
Siyah zülfələr həlqə-həlqə, çinbeçin,  
Pərçüm edib, ...bel kənarında.

Qapına gəlmİŞƏM, sailəM, sail,  
Haq verən paya qailəM, qail.  
Pərimin yüzində bir cüt şəmail,  
Gümüş bazməndləri qol kənarında.

Qapına gəlmİŞƏM, mən de hazırlam,  
Haq verən dərdə dərman yazıram.  
Bir tərlən itirmİŞƏM, gəzirəM,  
Ovlaram, gəzərəM yol kənarında.

Qurbani deyər: Metləbine varmadım,  
Əl uzadıb qonça gülün dərmədim,  
İranı, Turanı gəzdim, görmədim,  
Pərim kimi gözəl el kənarında.

**QM-61**-də:

Bu gün bir gözəlin seyrinə vardım,  
Alnında şanası tel kənarında.  
Qırvırm-qırvırm, həlqə-həlqə, çinbeçin,  
On dörd zülfün gördüm bel kənarında.

GəlmİŞƏM qapına sailəM, sail,  
Hər nə versən ona olaram qail,  
Pərimin boynunda heykel-həmayil,  
Lülə bəzməndi var qol kənarında.

Başına örtüdü şalü tirməçə,  
Telinin üstündən vurubdu ercə.  
Qorxuram yarımlın karvani keçə,  
Mən baxım yollara yol kənarında.

Qurbani der: Vüsəlinə varmadım,  
Əl uzadıb qonça gülün dərmədim,  
İran gəzdim, Turan gəzdim, görmədim,  
Pərimtək bir gözəl el kənarında.

MS-də:

Bir bəlük periler seyrə varanda,  
Əlinde şanəsi tel kənarında.  
Dəstə-dəstə, halqa-halqa, çinbəçin,  
Qurşayıb tirmesin bel kənarında.

Başına örtübdü şalü tirməçə,  
Qoynunda görmüşəm qızıl ənberçə,  
Qorxuram gözolin karvanı keçə,  
Ol səbəbdən durdum yol kənarında.

Bir buse almadım yarın dilindən,  
Baş tapmadım yarın fitne-felindən,  
Qurbaniyəm, bivəfanın elindən  
Bayqu kimi qaldım çöl kənarında.

#### 9. Yeridl

ƏA-83; seh. 34.

Dastan variantlarında rast gelmedi. Şeir bütövlükde ve xüsusən II bənd “Namidatih” şerline çox yaxındır.

#### 10. Görmüşəm

ƏA-83; seh. 35-36.

QM-61, QM-65 və AD-72-də eyni variantdır, cüzi fərqlər var.

#### 11. Vermərəm səni

ƏA-83; seh. 32.

QM-61-də I bəndin 3-cü misrası: *Neylərəm bostanı...*

II bəndin 3-cü misrası: *Tamaşaşa galər cəmi Gürcüstan.*

AH-65-də:

Başına döndüyüm, ey Perizada!  
Can içinde cana vermərəm səni.  
Neynirəm bostanı, neynirəm bağı,  
Yüz bağa, bostana vermərəm səni.

Dağlarda maralsan, düzlərdə ceyran,  
Ata gözlerinə mən özüm heyran.  
Ordubad, Naxçıvan, Şamaxı, Şirvan,  
Güllü Gürcüstana vermərəm səni.

Qurbani der: Can içinde can gəlir,  
Gözlerimdən yaş yerinə qan gəlir,  
Üzünü görməyə Süleyman gəlir,  
Külli Süleymanıa vermərəm səni.

#### 12. Ləblərin

SM-28; seh. 131-132.

QM-61 və ƏA-83-də II bəndin 1-ci misrası: *Şeri-gözəl mən söylərəm şanına.* III bəndin 3-cü misrası: *Ağ bədəndə incə bel, gül məməli.* IV bəndin ilk misrası: *Tər qonçasan axır xarın olmasa.*

AD-72-də SM-28-dəki variantdır.

#### 13. Gedirəm

QM-61; seh. 133.

AH-65-də şeir bir aşıqla deyişmə şəklindədir. Aşıq dalbadal Qurbaniyə aşağıdakı iki bəndlə müraciət edir:

Xab içinde yatan, ey cavan oğlan,  
Söylə görüm nə məkandan gəlirsən?  
Ya hürüsən, ya perisən, ya qılman,  
Ya işasan, həft asmandan gəlirsən?

Nə olubdu eşq başından aşıbdı?  
Nə sevdadı eşq oduna düşübən?  
Yoxsa sən də Qasim kimi yanıbsan,  
İndi keçib başı candan gəlirsən?

Qurbanının cavabı:

Aşıq, sorma mənim eşqi-halımı,  
Baş götürüb Gəncə deyin gedirəm.  
Zülmü qurtarmasın görüm zahmın,  
Baş götürüb onca deyin gedirəm.

Ülkərdən de göydə Mərrix qəlbidi,  
İki dünya padişahı bir Əldi,  
İsmim Qurbanidi, kəndim Diridi,  
Qaradağdan Qarabağa gedirəm.

AH-65 variantına göre Qurbanı Qasımı cavabında belə bir qoşma da deyir:

Bir müddətdi cələy-vətən olmuşam,  
Eşqə düşüb, Gəncə deyib gedirəm.  
Qəvvəs kimi dəryalara dalmışam,  
Eşqə düşüb, onca deyib gedirəm.

Yuxumda içmişəm onun badası,  
Eşitmışəm men də onun sadası,  
Men alıram nazlı yarın qadası,  
Baş götürüb, onca deyib gedirəm.

Qurbanı der: Budu sözün ezelı,  
Yarı görçək cavan ömrüm təzəli,  
Gəncədə sevmişəm belə gözəli,  
Mətbəimdi, məncə deyib gedirəm.

(səh. 308-309)

Misir kişidən aldığımız varianta əsasən Qurbanı anası ilə deyişir. Təəssüf ki, Qurbanının sözleri natamam olduğu kimi, anasının sözləri də natamamdır:

### Qurbanı

Ana, halaş eytə, südün emmişəm,  
Yad eleyib bir diyaro gedirəm.  
Kəsilibdi tamam səbrü qərarım,  
Həkim deyib o loğmana gedirəm.

### Anası

Bir oynağan qaşlı, bir ay qabaqlı,  
Bir püstə dəhanlı, nəşrin buxaqlı,  
Bir şahi sonalı, bir şahibazlı,  
Şəhrin bilib, o Gəncəyə gedirəm.



### Anası

Mollan Məhəmməddi, gelib səfərdən,  
Başına alıbdı əmmaməz zərdən,  
Haq saxlaşın səni xofyü xətərdən,  
Qəsd eləyib şirin cana gedirən.

### 14. Pəri üçün gəlmışəm

QM-61; səh. 157-158.

SM-28-də:

Başına döndüyüm, qurban olduğum,  
Vallah, billah, Pəri üçün gəlmışəm.  
Yanıb eşq oduna büryan olduğum,  
Vallah, billah, Pəri üçün gəlmışəm.

Heç çıxmadım nazlı yarın köşküne,  
Bulanmadım ənberinə, müşküne,  
Şahi-mərdən həzrət Əli eşqinə  
Vallah, billah, Pəri üçün gəlmışəm.

Qızılğülü dəstə-dəstə dərən var,  
Dəribəni tirmə üstə sərən var,  
Qurbanı der: Onu mana verən var,  
Vallah, billah, Pəri üçün gəlmışəm.


SM-35-də bu variant verilmişdir. Son bəndin 2-ci misrası: *Dəribəni tirməm üstə sərən var*.

QM-65-də I bəndin ilk misrası: *Başına döndüyüm Gəncənin bayı*. II bəndin ilk misrası: *Kiçiklərdən xəta, böyükdən ata*.

QM-65-də şərin Qazaxdan və Şamaxordan toplanmış bir variantı verilmişdir. Bu variant SM-28-ə uyğundur. Cüzi ferqləri var.

II bəndin 3-cü misrası: *Məhamməd peyğəmbər, Əli eşqinə*.  
III bənd:

Qızılğülü dəstə-dəstə dərən var,  
Dəribən de məhərbaya sərən var.  
Qurbanı der: Onu mənə verən var,  
Vallah, billah, bacım üçün gəlmışəm.  
(səh. 298-299)



AH-65-de:

Başına döndüyüm, ey Abdulla xan!  
Mətəb budu: Pərim üçün gelmişəm.  
Namiyəm, nadanam, həm də cavanam,  
Mətəb budu: Pərim üçün gelmişəm.

Əyninə geyibdi pust ilə dəri,  
Qurbani yolunda qoyub can, səri.  
Gizlini Nigardı, aşkarı Pəri,  
Metləb budu: Pərim üçün gelmişəm.  
(səh. 91-92)

AD-72-de SM-35-deki, ƏA-83-de QM-61-deki variant verilmişdir.

### 15. Heyran elədi

QM-65; səh. 42.

QM-61-deki bundan az fərqlənir. I bəndin 3-cü misrası: *Bunca ki gözəli  
bulmadı könül.* II bəndin 3-cü misrası: *Bir təklif eylədi, getdi içəri.*

QM-65-de Qazax, Şemkir və Laçından toplanmış variant:

Bu gün bir Perinin seyrinə vardum,  
Məni camalına heyran eylədi.  
O nazik elilə tutdu əlimdən,  
Gezdirib bağında seyran eylədi.

Sənəm bağçasında oynar gülünən,  
Qalaydım yanunda aynan, iliyən,  
Yar bizi saxladı min bir dilinən,  
Əylədib üç gecə mehman eylədi.

Ağır mərəkəlim, ağır qonaqlım,  
Ziver küleçəlim, Gəncə papaqlım,  
Bir naqafıl baxdı aslan qabaqlım,  
Cam zabanımı candan eylədi.

Keçmək olmaz bu dünyanın malından,  
Doymaq olmaz yarın xəttü xalından,

Ay doğdu Pərimin gül camalından,  
Görcək tamam ellər bayram eylədi.

Əslı xanzadadı, ismidi Pəri,  
Qurbani yolunda qoyubdu səri.  
Özü təklif etdi, girdik içəri,  
Üzdən bir cüft busə ənam cylədi.

MS-de:

Hatəm bağçasında bir gözəl gördüm,  
Məni camalına heyran eylədi.  
Təklif buyurdu ki, dur gel otağa,  
Danışban mennən səhbət cylədi.

Yar, əməydim ləblərinin balından,  
Göz görməm yarın xəttü xalından,  
Bir ay doğub yarın məh camalından,  
Bizim ellər görcək bayram eylədi.

Hatəm bağçasında oynar gülünən,  
Əyləşəydim yar yanında ilinən.  
Qurbanini yüz min şirin dilinən  
Bir gözəl apardı, mehman eylədi.

İR-de:

Hatəm bağçasında bir gözəl gördüm,  
Məni camalına heyran eylədi.  
Əyləndim ki, mən də qalam yanında,  
Gezdirdi bağları seyran eylədi.

Yar geyinib yaşılhənnən, alınnan,  
Öpən olmaz onun xəttü xalından,  
Bir ay doğub onun məh camalından,  
Bizim ellər gördü, bayram eylədi.

Kecabəsin gördüm altı dayaqlı,  
Əcəb qanacaqlı, qərib qonaqlı.  
Mən gələndə baxırdı ay qabaqlı,  
Dindirdikcə məni candan eylədi.

Hətəm bağçasında oynar gülünən,  
Gəldim qapısında qalam ilinen.  
Tifil Qurbanının şirin dilinən  
Əyleyib bir gecə mehman eylədi.

Dərin-dərin dəryalara dalmışam,  
Şirin canım eşq oduna salmışam.  
Desələr, Qurbani, nəye gəlmisəm,  
Müxtəsəri, yar almağa gelmişəm.

MN-de:

### 16. Almağa gelmişəm

QM-61; səh. 159-160.

QM-65-də II bəndin 2-ci mürsəsi: *Mən ölündə kimlər onu yöncüdü?*

QM-65-də Qazax və Tovuzdan toplanmış variant:

Səfil-səfil gəzdim dağ ətəyində,  
Bu yaylaqdan qar almağa gelmişəm.  
Ari kimi bal üstündə sizlaram,  
Zənbur mənəm, bar almağa gelmişəm.

Bu görükən Savalanın dağlığı,  
Seyraqlılar tamam mənlə yağıdı.  
O Perinin qoynu cənnət bağlığı,  
Müşteriyem, nar almağa gelmişəm.

Ağalar ağası, şahların şahı,  
Odu mərd iyidər püstü, pənahı,  
Qurbanıyəm, budu sözün kütahı,  
Müxtəsəri, yar almağa gelmişəm.  
(səh. 299-300)

İR-de:

Səfil-səfil düşdüm dağ kənarına,  
Sizin dağdan qar almağa gelmişəm.  
Ari kimi bal üstündə sizlaram,  
Zənbur kimi şan almağa gelmişəm.

Perimin zülfəleri Kəbənin küncü,  
Hər haramnan deyse, yaram çox inci,  
Ağız püstə, göz piyalə, diş inci,  
Sizin dağdan qar almağa gelmişəm.

Bahar fəsli, yaz ayları geləndə,  
Yaylaqlardan qar almağa gelmişəm.  
Könlüm quşu dövr eleyir bağları,  
Zənbur mənəm, şan almağa gelmişəm.

Yarımın qaşları Kəbə küncüdü,  
Mən geləndə ala gözlər yonəndü.  
Ağız sədəf,dür-dəhamı incidi,  
Sərraf mənəm, dürr almağa gelmişəm.

Gece-gündüz mən ha çəkitəm ahu,  
Yetiş sen dadıma, ey qibləgahı.  
Qurbanıyəm, budur sözün kütahı,  
Müxtəsəri, yar almağa gelmişəm.

### 17. Ondan öldür

QM-65; səh. 39.

QM-61-de verilen variant bununla eynidir. Cüzi forqları var. I bəndin 3-cü mürsəsi: *Sən ol tanrı, mənə səbəbnak olma*. II bəndin ilk mürsəsi: *Qəm evliyəm, dindirməsan dinnərəm*. II bəndin son mürsəsi: *Apar qız qoynuna sal, ondan öldür*. Son bəndin 2-ci mürsəsi: *Ta ölüncə o qızə mən qurbanam*.

### 18. Deyərsən

Aşıq Məsim Səfərovdan yazıya alınmışdır.

QM-61, QM-65, AD-72 və ƏA-83-də üçbəndlidir və eyni variantdır.  
QM-61-də:

Şahi-xuban, mənim ərzi-halımı,  
Əlbət-əlbət, nazlı yara deyərsən!  
Xəstə düşdüm, qaldum onum kuyində,  
Üzü dönmüş sitəmkara deyərsən!

Səni o görçeyin, əlbət, dindiri,  
Aşiq məşuqunu oda yandırı,  
Dərdim anbar-anbar, dərmanı qurtarı,  
Mən qalmışam nə avara, deyərsən!

Qazanmadıq bu dünyanın malını,  
Geyinmədik yaşılımı, almı,  
Dərdli Qurbanının ərzi-halını  
Yalvara-yalvara yara deyərsən!

(seh. 149-150)

**QM-65**-də II bəndin 3-cü misrası: *Dərdim anbar-anbar, dərmanum biri.*

**AD-72**-də ikinci bənd:

Səni o görçeyin əlbət dindirdi,  
Aşiq məşuqunu oda yandırdı,  
Dərdim anbar-anbar, dərmanum birdi,  
Mən qalmışam nə avara, deyərsən!

**ƏA-83**-də II bəndin 2-ci, 3-cü misraları: *Aşiq məşuqunu oda yandırdı;*  
*Dərdim anbar-anbar, dərmanum Pəri.*

**QM-61**, **QM-65** və **AD-72**-də son bəndin 3-cü misrası: *Dirli Qurbanının ərzi-halını...*

**QM-65**-də Qazaxdan toplanmış variant:

Sizə qurban olum, xan cəlladları,  
Mənim bu dərdimi yara deyərsiz!  
Canan xəbəralsa ərzi-halımı,  
Könülü qəmgin, günü qara deyərsiz!

Yetəniz Pərimin xaki-tahına,  
Könülü səcdə qılar haq dərgahına,  
Otağından çıxar seyrəngahına,  
Yanıncıq tez vara-vara deyərsiz.

De ayrılıq Qurbanını öldürer,  
Saralıban gül rengini soldurar,  
Pəri xanum sizni nə növ dindirər,  
Pərvanə dərdini nara deyərsiz!  
(seh. 298)

**AH-65**-də ikibəndli variant:

Ay Şah-Xuban, menim ərzi-halımı,  
Geder olsan, nazlı yara deyərsən.  
Xəstə qaldım, yandım onun kükündə,  
Üzü dönmüş beiqrarə deyərsən.

Axıb-axıb dəryalara dolmuşam,  
Saralıban gül rəngi tek solmuşam.  
Qurbanıyəm, indi dustaq olmuşam,  
Üzü dönmüş xoş Nigara deyərsən.

(seh. 92)

## 19. Üzüldü

**QM-61**; seh. 148-149. Başqa mənbələrdə rast gəlmədi.

## 20. Bilmədinmi sən

**QM-61**; seh. 153.

**QM-65** və **AD-72**-də təkrarlanan misra: *Yar, mənim gəldiyimi bilmədinmi sən?*

## 21. Yar

**QM-61**; seh. 150. Başqa mənbələrdə rast gəlmədi. Hiss olunur ki, şair yarımcıqdır: ilk ve son bəndləri yoxdur.

## 22. Bu qızın

Aşiq Məsim Sofarovdan yazıya alınıb.

## 23. Gətiri

**ƏA-83**; seh. 33.

**QM-61**-də rədif “gətirir” şəklindədir: *İrəngin dağlardan lala gətirir.*

## 24. Sənə qurban

QM-61; səh. 194.

“Azərbaycan aşıqları və el şarları” (c. I, 1983) kitabında qoşma müəyyən fərqlərlə Aşıq Abbas Tufarqanlıının şeirləri içerisinde verilmişdir (səh. 82). Maraqlıdır ki, burada möhür bəndində aşığın adı yoxdur:

Qadasın aldiğüm, nədən melulsan?  
Əgər lal isənsə, dil sənə qurban!  
Gümüş neşər ilə tökdün qanımı,  
Nazik ellerinle sil, sənə qurban!

Mal gedər otlayar dağın içinde,  
Piltə şölə verər yağın içinde,  
Bağbani dindirdim bağın içinde,  
Dedi: Süsən, sünbü'l, gül sənə qurban!

Başına döndüyüm, gözləri xəndan,  
Turunclar baş verib çıxıb yaxandan.  
Dedim: Gözəl, bir busə ver o xaldan.  
Açıqlandı, dedi: Al sənə qurban!

## 25. Açılmış

QM-61; səh. 151.

SM-28-də variantı:

Xam hərəm bağımı seyran eylədim,  
Sanasan bağçada güller açılmış.  
Üreyimden götürüldü dərd ilən qübar,  
Xoş göftar və şirin dillər açılmış.

Hasıl oldu Qurbanının dileyi,  
Təməmaram səltəm, bilməzəm bəyi.  
Mirvari qolbağı, şümşad bileyi,  
Dal gərdəndə siyah tellər açılmış.

## 26. Ras gəldim

QM-65; səh. 65.

QM-61-də I bəndin son misraları: *Almasın, heyvasın dərdim, düşürdüm;*  
*Könül istədiyi nara ras gəldim.* II bəndin 3-cü misrası: *Sinəni bənzətdi şonqar yuvası.* III bəndin 3-cü misrası: *Yeddisinə bağda güzar eylədim.*

## 27. Gəzə-gəzə mən

QM-61; səh. 153.

QM-65, AD-72 və ƏA-83-də eyni variantdır. ƏA-83-də III bəndin 3-cü misrası: *Bir əlində fanus, yanında xuban.*

SM-28-də:

Altı yol gəlmişdim, bununla yeddi,  
Öldüm bu bağçanı gəzə-gəzə mən.  
Dedim (bir) yar sevdim, unudub getdi,  
Öldüm bu bağçanı gəzə-gəzə mən.

Peri səna qurbəndi, Dirili Qurban!  
Yolunda qoyubdu o baş ilə can.  
Bir əlimdə fanus, yanında Xuban,  
Öldüm bu bağçanı gəzə-gəzə mən.  
(səh. 136)

## 28. Xoş gəldi

QM-61; səh. 152.

QM-65-də son bəndin 3-cü misrası: *Saldın bağa külli cəmi dostların.*  
ƏA-83-də də eyni variantdır.

## 29. Deyiləm

QM-61; səh. 190-191.

Əvvəlki iki bəndi QM-65-də də verilmişdir (səh. 306).

### 30. Pəri

ƏA-83; səh. 27-28.

QM-61-de II bəndin ilk misraları:

Əvvəlcə oxuduğumu yazardım,  
Gəzməmişdim, qədəmini azardım.

### 31. Ürəyimdə

QM-61; səh. 180.

ƏA-83-de II bənd:

Məhəbbət bir dərya, keçə bilmirəm,  
Ayrılıq şərbətin içə bilmirəm,  
Sırr sözüm yadlara aça bilmirəm,  
Gedər qiyamətə dağ üreyimdə.

(səh. 27)

HƏ-29-da:

Bimürvətin, bünsafın balası,  
Mən səni söymüşəm sağ üreyimdə.  
Həsrət çəkdim ortalıqda gül əkdir,  
Qara nöqtə qoydun ağ üreyimdə.

Mərifetsizin şərbətin içə bilmərəm,  
Şəriət bir dəryadır, keçə bilmərəm,  
Sırr sözüm yadlara aça bilmərəm,  
Gedər qiyamətə dağ üreyimdə.

Qurbani qurtarmaz qom bəlasından,  
Göz doymaz gözlərin təmənnasından,  
Qiyamət odunnan, eşq havasından  
Əridi, qalmadı yağ üreyimdə.

### 32. Pəri

Aşıq Məsim Səfərovdan yazıya alınmışdır.

İR-de variantı:

Sədəni eşitdim geldim buraya,  
Deyirler dərs alır Qurana Pərim.  
Bəzirganlar mətah töküb bazara,  
Sövdagərlər gelir meydana, Pərim.

Danış, danış, mən eşidim dillerin,  
Görse bülbul fəğan eylər güllərin.  
Rumü Qeysərdə yoxdu xallarm,  
Kaşər görse gələr imana, Pərim.

Qurbaniyem, ay qız, yandırma bizi,  
Sədan alıb Mərənd ilən Tebrizi,  
Sevməm səndən qeyri bir özgə qızı,  
Eşqindən olmuşam divana, Pərim.

### 33. Pəri

QM-65; səh. 62.

QM-61-de:

Bir alma göndərdim, üstü mixəkli,  
Almadı almanı bağrı daş Pəri.  
Eşq oduna yandım-yandım, kül oldum,  
Od tutub alışdım el-ataş, Pəri!

Bülbüл aylığı sıtemdi gülə,  
Güləbatın düzüb süsən sünbülə.  
Altından nimtənə, üstdən silsiliə,  
Düzübsən gerdənə daşa-qası, Pəri!

Qurbani damı-bəlayə qalandı,  
Yar yolunda şirin canı talandı.  
Göz önünde ecəl quşu dolandı,  
Can gedir, cəsedle halallaş, Pəri!  
(səh. 181)

MS-de qoşma QM-65-e uyğundur. I bənddə *alınaz* deyil, *alma* işlənmişdir. II bəndin son misrası: *Sərəndazın atıb başabaş Pəri*. Son bəndin son bəyti:

Yer, göyü yaradandan diləndim,  
Qurbanı gedərkən halallaş, Pərim!

Həm də burada rədif “Pəri” deyil, “Pərim”dir.

#### 34. Nədəndi

SM-28; seh. 132-133.

SM-35-de tekrar edilmişdir (seh. 222).

QM-61-de I bəndin ilk misrası: *Ey nazənin sənəm, bu gen dünyada*. 3-cü misra: *Gər sənin adına deyilib şahbaz*. II bəndin son misrası: *Sölsəsinə kinli baxmaq nədəndi?*

ƏA-83-de son bəndin 2-ci ve 4-cü misraları:

*Qurbanidi, bir şey istər, sevdiyim,*  
*Söylə görüm bəs bu yaşmaq nədəndi?*

AD-72-de II bəndin 3-cü misrası: *Öz əlinlə yandırğıñın çırığı*.

#### 35. Sayalanıbdır

HƏ-29; seh. 3.

QM-65-de:

Nəzakət vaxtında, xublar çağında,  
Baxdım yar yanağı sayalıbdı.  
O alma yanağı, bülür buxağı,  
O zehri zülfəri halqalanıbdı.

O zehri zülfəri, köksündə çepres,  
Zer zərbab üstündən, etlasi çerkəs,  
Yaxası müressə, çatqısı Gülgez,  
Çarqatının ucu sürməlenibdi.

Qurbaniyem, dərdim etdim hekayət,  
Kimlərdən eyleyim kime şikayət?  
Pərim bir görünə, edəm ziyarət,  
Canım yar yolunda cefalanıbdı.

Bu variantta aid qeydlərdə deyilir: “Bu da çox pozulmuş qoşmalardandır. Birinci bəndin birinci misrası, eləcə de ikinci bənd, görünür, çox pozulmuşdur” (seh. 301).

Pozulmuş olsa da, QM-61-e nisbəten bu variant bir qədər səlisdir. Məsələn, QM-61-in 2 və 3-cü bəndlərinə diqqət yetirmek kifayətdir:

O zehri-zülfərin, kokes kemər kəs,  
Zer zərbab geyibdi, atlas-çerkəs,  
Yaşlı müyəssər, çitqası gülgez,  
Çarqatının üzü sürməlenibdi.

Qurbaniyem, dərdim edim hekayət,  
Kimlərin elindən edim şikayət?  
Pərimi görəndə edim ziyarət,  
Canım yar yolunda cefalanıbdı.

#### 36. Yetince

QM-61; seh. 174.

QM-65-de son bəndin 1-ci misrası: *Qurbanı, sözlərin yara asta söyle*. 3-cü misrası: *Bir ac qarın doydur, yar az tasa eyle*. Bu hal AD-72-de də belədir.

ƏA-83-de birinci misra: *İsteyirsən galib mənə yetəsən*. Son bəndin 1-ci misrası: *Qurbanı, sözlərin yarasta söyle*.

MS-de:

İsteyirsən galib mənə yetəsən,  
Ayaq götür ta ki mənə yetince.  
Ömür bağçasının gülün dərdilər,  
Dost bağınnə kənarına yetince.

Her kəs nə iş tutsa gələr başına,  
Əl aparmaq olmaz haqqın işinə,  
Suyu gələr çatar novun başına,  
Hesrət çəkər ta ki pərə yetince.

Qurbanı, sözlərin bir asta söyle,  
Sızıldışır yaram, yar, asta söyle.  
Bir ac qarın doydur, bir ehsan eyle,  
Nagah-nagah könüllərə yetince.

Aşıq Əhməd Sadaxlıda qoşmanın rədifi “dəyinçə” sözüdür:

Budur, şah, qapına dada gəlmisəm,  
Yüz min yolun kənarına dəyinçə.  
Könlüm evin qonça gülün dərdilər,  
Dost bağının kənarına dəyinçə.

Qurbanı, sözünü rastına söyle,  
Sızıldar yaralar, yara asta söyle.  
Bir ac qarın doydur, bir ehsan eyle,  
Nagah-nagah könüllərə dəyinçə.

### 37. Gıl fızı

ƏA-83; səh. 41.

İlk dəfə QM-61-də çap olunmuş (səh. 194) və azacıq təkmilləşdirilməklə ƏA-83-də verilmişdir; absb şəklində I bənd yoxdur. Bundan əlavə, hazırkı ilk bəndi cinas əsasında qurulduğu halda, digər bəndlərində cinasdan istifadə edilməmişdir.

QM-61-də I bəndin 2-ci misrası: *Qara zülfün qoy tökülsün tel üzə*.

### 38. Gelin

QM-61; səh. 135.

ƏA-83-də eyni variantdır (səh. 46).

### 39. Nə sinə bağlar

QM-61; səh. 190.

Eyni şəkildə QM-65-də verilmişdir (səh. 306).

### 40. Gürcünün

AH-65; səh. 85, 309.

İki bəndi dastanın Humay variantında, bir bəndi isə həmin varianta aid qeydlərdə verilmişdir. Sonrakı bəndlərdən görünür ki, I bəndin 2 və 4-cü misraları fərqli imiş.

### 41. Olar inqilab

QM-61; səh. 194.

### 42. Üzmə sən barı

AH-65; səh. 94.

### 43. Göründü

Aşıq Museyib Nesibovdan yazıya alınmışdır.  
MS-də variansi:

Xublar küçəsində bazar eyledim,  
Muraz bağçasının barı göründü.  
Əl uzatdım yarın baxcasın açam,  
Səyyad, Savalanın qarı göründü.

Qaşları qehr eyler ayılan güne,  
Gözlerin kaforı getirər dincə,  
Məmələrin şəhrət, o yaylaq sinə,  
Gözümə Gürcüstan narı göründü.

Qaşların qaradı, kirpiyin oxdu,  
Gözlerin tafadı, İramı yuxdu,  
Ay tek bədirlenib, gün kimi çıxdı,  
Tifil Qurbanının yarı göründü.

### 44. O zahmdadı

Aşıq Məsim Səfərovdan yazıya alınmışdır.

### 45. Qiymədəndir

Aşıq Məsim Səfərovdan yazıya alınmışdır.

#### 46. Sellənir

SM-27; seh. 229.

Cüzi fərqlərlə QM-61, QM-65, AD-72 və ƏA-83-də də verilmişdir.

QM-61-de III bəndin 2-ci misrası: *Ər isən kəs naməddən əl, dilən.* IV bəndin 2-ci misrası: *Xalq içrə hifz edər namusun, arın.*

QM-65-de II bəndin 2-ci misrası: *Qayitsa arturar dərdim təzə əldən.*

ƏA-83-də rədif: *selləni, gülləni, bəlləni...*

Qurbani der: Gözüm yaşı töküldü,  
Həzrət Əli o emrde vekildi,  
Rize-rize oldu, qiyma çekildi,  
Qara bağım bıçağında saqının.

(seh. 137)

QM-65 və AD-72-de ilk misra: *Başına döndüyüm, alagöz Pəri!*  
İR variantı:

Başına döndüyüm alagöz Pəri,  
İşin qurmuş otağında saqının.  
Çahar iqlim bir-birine vurulu,  
Qanlar oynar buxağında saqının.

Ayilən gün bir-birine çatılı,  
Səvdiciyim yağa, bala qatılı.  
Doğram-doğram olub məzə tutulu,  
Qara bağım bıçağında saqının.

Qurban deyər: Bu dərd mənde qalınca,  
Canım çıxdı yar xətrim almınca,  
Payız gecəleri seher olunca,  
Çəşmim yağı çırağında saqının.

#### 47. Bağlaşın

QM-61; seh. 177.

QM-65-de II bəndin 2-ci misrası: *Canan gəlib göz evimdən ötmədi.*

AD-72-de son bəndin 3-cü misrası: *Desələr, necə oldu o binəva, de.*

ƏA-83-də III bəndin 3-cü misrası: *Desələr necoldu o beynava da.*

QM-65, AD-72 və ƏA-83-də 2-ci misra: *Yara deyənən yaralarım bağlaşın.*

#### 48. Göndər

Aşıq Museyib Nesibovdan yazıya alınmışdır.

#### 49. Saqinin

QM-61; seh. 164.

İlk defə Salman Mümtaz tərefindən çap olunmuşdur. SM-28-de üçbəndlidir:

Varmı menim kimi bir qanu dolmuş,  
İçki qurmuş otağında saqinin!  
Cümlesini bir-birinə çalıcı,  
Qanlar oynar ayağında saqinin!

Humay kimi dövr edirəm havada,  
Babam öldü, yetim qaldım yuvada.  
Bir eli əllerde, ağızı duada,  
Bir eli də ayağında saqinin.

#### 50. Qal olu

ƏA-83; seh. 48.

QM-61-de ilk bəndin 3-cü misrası: *Səni bir bələyə giriftar eylər.* II bəndin ilk misrası: *Qırxlar məclisində söylənir adım.* 3 və 4-cü misralar: *Su yerinə qan içici cəllədam, Bilmək olmaz, üryan qılinc dal olu.* III bənd:

Camalda Yusifsən ibni Yequbun,  
Alemə şəms olub hüsnü həbibin.  
Ala gözlü, şirin sözlü məhbubun  
Zənəxdanı dörd şöləli xal olu.

Son bəndə:

Güneş ne yandırıb, qemer ne yaxar,  
Qətrelər oynayıb ümmənə axar,

Qurbani der: kim şahına kəc baxar,  
Onun kamalına tez zaval olu.  
(səh. 160-161)

QM-65-de ilk bəndin son misraları:

Səni min bələyə giriftar elər,  
Bilmək olmaz, qəbzəsində el olu.

QM-65-de qoşmanın Qazax və Tovuzdan toplanmış bir variantı da verilmişdir. Üçbəndli bu variant **ƏA-83**-ə çox uyğundur. I bəndin son misrası: *Bilmək olmaz, qəmzəsində al olu.*

Qoşma ilk dəfə **SM-28**-də verilmişdir. **ƏA-83** bu variantla eynidir. Bir neçə söz dəyişdirilmiş, III bənd əlavə edilmişdir.

Bu variant **SM-35**-də de tekrar edilmişdir. Yalnız II bəndin son misrası dəyişdirilmişdir: *Sağ əlində əlif qəddim dal olu.* Həm də rədif “olu” şəklində salınmışdır.

Bu variant olduğu kimi **AD-72**-yə daxil edilmişdir (səh. 26).

İP-də variantı:

Dedim, könül, sevmə xublar xubunu,  
Onu her müyində min-min qan olu.  
Demək olmaz, səni salar bələyə,  
Demək olmaz, qəmzəsində el olu.

Hüsnü Yusifdi, camalı Züleyxa,  
Cahanda günsədi o məh camalın.  
Bir uzun boylu, bir sona məhbubun  
Zənəxdam dörd şöleli xal olu.

Selmi rəvantək hər yana axar,  
Keçən aşiqleri zindana töker,  
Qurbani der: Hər kimi şaha kəc baxar,  
Onun kəm ağlına tez zaval olu.

Göründüyü kimi, variant çox qüsurludur.

## 51. Bidad eylədim

**SM-28**; səh. 133-134.

Bu variant **SM-35** və **AD-72**-də də olduğu kimi verilmişdir. **AD-72**-de son bəndin 2-ci misrası: *Seyraqıblar həm sağında, solunda.*

QM-61-de:

Qəm əlində sine yırtdım, baş açdım,  
Hicr əlində dadü bidad eylədim.  
Özüm öz əlimlə yıldım evimi,  
Müddeiler evin abad eylədim.

Tökmi-hesret sinem üsta ekdiydim,  
Gözümün yaşıyla bəhra yetirdim.  
Cəfa çekdim, derd xırmanı götürdüm,  
Onun adın töhmətabad eylədim.

Gözlerimdən zərrə-zərrə yaş kəsdim,  
Yar yolunda üz döşədim, baş kəsdim,  
Şirin sevdim, Ferhad kimi daş kəsdim,  
Onu Bisütunda abad eylədim.

Gözeller yığılmış sağü solunda,  
Fəlek məni qoymuş min derd əlində,  
Qurbani der: Bivəfalar yolunda  
Heyf, cavan ömrüm bərbəd eylədim.

(səh. 151)

QM-65-de son bəndin misrası: *Mələklər yığılmış sağü solunda.* 3-cü misra: *Qurbani der: Bivəfə yar yolunda...*

**ƏA-83**-də **SM-28**-dəki variantdır, müəllif **QM-61**-dəki II bəndi de əlavə etmişdir.

MS-də:

Ayaq alar bicadınan, dadınan,  
Yar, qapında dadü bidad eylədim.  
Özüm öz əlimlə yıldım evimi,  
Müddeiler könlünü şad eylədim.

Gözlerimdə qətrə-qətrə yaş kəsdim,  
Üz döşədim, yar yolunda baş kəsdim.

Şirin sevdim, Bisütunda daş kəsdim,  
Şahzadə adımı Fərhad eylədim.

Şahzadələr şahın dutub qolunda,  
Şairlər oxuyar sağü solunda.  
Qurbaniyəm, bivəfa yar yolunda,  
Heyf, cavan ömrüm bərbəd eylədim.

## 52. Məndən

SM-28; səh. 134.

Eyni şekilde SM-35-de de çap edilmişdir.

QM-61-de variantı:

Duran dağlar, senle hemdərd olmaram,  
Dağlar, əsirgədin qarı da mendən!  
Seyrağıbin tənə-tənə sözləri  
Vurdu cüda saldı yarı da mendən!

Bu köynəyin, bu yaxası, bu bağı,  
Bu sinəmin bu düyüünü, bu dağı.  
Bağban idim, mən becərdim bu bağı,  
Bağban əsirgədi narı da mendən!

Bu dünya dediyin bir boş elekdi,  
Haqqın min bir adı dildə gerəkdí,  
Qurbanı der: Çerxi dönmüş felekdi,  
Cəbr ilə ayrıldı yarı da mendən.

(səh. 185)

QM-65-de son misra: *Cəbr ilə ayrıldı Pəri da mendən.*

Aşıq Hüseyin Şəmkirlinin qoşmaları içerisinde de aynı rədifi qoşma vardır. Həmin qoşmanın I, II bəndləri Qurbanı qoşmasının QM-65 variantı ile çox uyğundur (ba x : "Azerbaycan aşıqları ve el şairleri", c. I, 1983, səh. 305-306). Görünür, Şəmkirlinin de belə bir qoşması olmuş (son bənd bunu təsdiq edir) və aşıqlar həmin qoşmaların bəndlərini qarışdırmışlar.

## 53. Qal indi

QM-61; səh. 136.

ƏA-83-de eyni variantdır. Son misra: *Agla, canan deyib ağla, qal indi!* "Azerbaycan aşıqları ve el şairleri" (c. I, səh. 107-108) kitabında Xəstə Qasımın qoşmaları içerisinde verilmiş "Qal indi" Qurbanının bu şerinin bir variantı kimidir:

Obalarmız səf-səf olub yüklenir,  
Başı ala qarlı dağlar, qal indi!  
Biz içmədik abi-kövser suyundan,  
Soyuq sular, ter bulaqlar, qal indi!

Bivəfasan, heç görmedin vefan, yar!  
Tifil iken çox çəkmişəm cəfan, yar!  
Mən ölündə kimlər sürər sefan, yar?  
Fərş döşənmiş ağ otaqlar, qal indi!

Bivəfasan, vefan yoxdu dünyada,  
Aşnanın sırrını verərsən yada,  
Şamamanı derdirirsen xoryada,  
Sebze-bostan, sarı taqlar, qal indi!

Xəstə Qasım, tamam oldu sözlerim,  
Eşq ucundan kabab oldu gözlerim,  
Qerib yerde, yad ölkədə gözlerim,  
Vətən deyib ağla, ağlar qal indi!

Qurbanının şerində dağlara ardıcıl müraciət var, dağların vəfasızlığından səhbet gedir, bu variantda isə birdən-birə obyekt deyişir və aşiq sevgilisinin vəfasızlığından gileylenir. Qurbanı özünün vətəndən, dağlardan ayrı düşdüyüni qeyd edir, burada isə obaların "səf-səf olub" köçmesindən danışıılır. Görünür, Xəstə Qasımın da eyni rədifi şəri olmuş, lakin aşıqlar onu olduğu kimi mühafizə edə bilməmiş və Qurbanının şəri ilə qarışdırılmışlar.

## 54. Qaldı

Aşıq Məsim Səfərovdan yazıya alınmışdır.

## 55. Mənim

SM-27; səh. 230.

QM-61-de:

Mürşidi-kamilim, şah oğlu şahim,  
Bir ərzim var qulluğuna, şah, mənim.  
Əziz başın üçün oxu naməmi,  
Agah ol halımdan gahbagah mənim.

Yığılıban bir araya gəldilər,  
Şirin canım eşq oduna saldılar,  
Döydülər, söydülər, yarı aldılar,  
Axıtdılər göz yaşım billah mənim.

Dərin-dərin deryalara boyladı,  
Xəncər aılıb qara bağın teyledi.  
Oğlu ölmüş vezir qəza eylədi,  
Getməz damağımdan dudi-ah mənim.

Talib olan dərsin alar pirindən,  
Qəvvas olan dürr götürər dərindən,  
Gözü yaşılı keçdim Xudafirindən,  
Yüküm oldu qəmū hicran, ah, mənim.


Oxuyur bülbüller, budu geldi yaz,  
Qurbaninin canı yolunda niyaz,  
Sərim sədəgədi, üzüm payendəz,  
Candan qeyri yoxdu bir metah mənim.  
(səh. 187)

QM-65-də I bənd:

Mürşüdü kamilim, Şix oğlu Şahim,  
Bir ərzim var qulluğuna, şah, mənim.  
On bir aydı sər tövləndə bəklədim,  
Olsana dərdimə bir agah mənim.  
(səh. 69-70)

AH-65-də:

Mürşidi-kamilim, Şix oğlu, Şahim,  
Bir ərzim var qulluğuna, şah mənim!



Oxu ərizəmi, bil sən derdimi,  
Dərdimdən olginan bir agah mənim.

Bir ab çekdim, geldi ahım dərindən,  
Ağlım, huşum oynar, keçər sərimdən,  
Körpü düşdü, keçdim Xudafirindən,  
Mürşüdümsən, yetir dərməna məni.

Yay olanda gün əritməz qarımı,  
Men sənə bağlıdım ümidivarımı,  
Olimdən aldılər Pəri yarımı,  
Mürşüdümsən, yetir yarıma məni!

AH-65-də bu variantın 3-cü bəndindən əvvəl bir bəndlik başqa bir qoşma  
verilmişdir:

Qış gedibən, yaz ayları gələndə,  
Dağlar damanından qar ister könül.  
Huri, peri, melekleri görəndə,  
Xəsteyəm, onlardan nar ister könül.

(səh. 96)

Ümumən, bu bəndlər çox pozuqdur.

QM-65-de Qazax ve Tovuzdan toplanmış variant:

Ay mürşidim, kamim, dinim, imanım,  
Bir ərzim var qulluğuna, şah, mənim.  
Sendən qeyri kime gelir gümanım?  
Olmursan dərdimdən bir agah mənim.

Aşıq odu məşuqunu isteyə,  
Təbib gərək dərman etsin xəstəyə;  
On bir aydı sər toylanda xəsteyəm,  
Yetmirsən dərdimə gahbagah mənim.

Bir ab çekdim, ahım geldi dərindən,  
Ağlım, huşum oynar, gedər sərimdən,  
Körpü düşdü, keçdim Xudafirindən,  
Bundan qeyrəz yoxdu bir metah mənim.

İxləs kemərini qurşadılar belime,  
Həqiqətdən su bağlandı gölümə,



Mərifətdən bir yol düşdü elimə,  
Düşübdü elimə doğru rah mənim.

Əli dedim, əleyindən ələndim,  
Bəli dedim, bəleyinə bələndim,  
Yeri, göyü yaradandan diləndim,  
Düşübdü elimə bir metah mənim.

Qurbaniyəm, dedim deyib ağlıyam,  
Fəleyin əlindən sinədağıyam,  
Qaradağlı Mirzalı xan oğluyam,  
Yetiş kəməyimə, gözəl şah, mənim!

(səh. 304)

XIX əsrin sonlarına aid bir cüngde (hicri 1313, miladi 1894) – RƏİ, cümlə 113, A-221/539 – şərin iki bəndi qeydə alınmışdır:

Şair olan dərsin alır pirindən,  
Baş açmadım seyrağının sırrindən,  
Qolubağlı keçdim Xudafirindən,  
Üzüm gülmez, heç açılmaz, ah, mənim.


Qurbanı der: Bahar olur, gəlir yaz,  
Göllərdə üzüsür ördek ilə qaz.  
Sərim təvelladır, yüzüm payendaz,  
Yoxdur bundan qeyrəz bir metah mənim.

(səh. 85b)

ƏS-de:

Mürşüdüm, kamilm, dinim, imanım,  
Bir ərzim var qulluğuna, şah, mənim.  
On bir aydı ser tövləne bəklerəm,  
Agah ol dərdime, qiblegah, mənim.

Heç bilmirəm, nə xəyalə daldılar,  
Könlüm evin zülmətlərə saldılar,  
Döydüler, söydüler, yarımlı aldılar,  
Keçmədi elimə doğru, şah, mənim.



Abdal olan dərsin oxur derindən,  
Qevvas olan ləli seçər düründən,  
Gözü yaşılı keçdim Xudafirindən,  
İşim oldu qəməq hican, ah mənim.

Ötüşür bülbüller, budu, gəldi yaz,  
Qurbanının canı yolunda niyaz.  
Sərim sadaqadır, üzüm payendaz,  
Yoxdur bundan qeyri bir metah mənim.

### 56. Gəlmişəm

QM-61; səh. 188.

Aşıq Məsim Səfərovdan aldığımuz variant:

Məşəqqət dağlardan, uzaq yollardan,  
Əlbette ki, bir murada gəlmisəm.  
Eşqin sitemindən, çərxin əlindən,  
Bir şahım var, ona dada gəlmisəm.


Fəraigət otaqda otduğum yerde,  
Oxuyub mətləbə yetdiyim yerde,  
Bir şirin yuxuda yatdıığım yerde,  
İçiriblər mana bada, gəlmisəm.

Tərk olmuşam vətənimdən, elimdən,  
Bülbül idim, ayrı düşdüm gülüməndən,  
Qurbaniyəm, Qara vezir əlindən,  
Şah oğluna şikayətə gəlmisəm.

ƏS-de:

Məşəqqət dağlardan, uzaq yollardan,  
Aşıb-aşıb bir murada gedirəm.  
Pervane tek dolanıram şamlara,  
Səməndər tek yana-yana gedirəm.

Belemi olur qəribərin güzəri,  
Günü-gündən artır dərdi, azarı,



Aldılar elimden gülüzlü yarı,  
Bir şahin var, ona dada gedirəm.

Seyda bülbül el götürmez gülündən,  
Sonalar xecidir siyah telindən.  
Qurbaniyəm, Qara vezir əlindən,  
Şah oğluna şikayetə gedirəm.

Göründüyü kimi, bu variantda redif də fərqlidir.  
Aşıq Əhməd Sadaxlıdan aldığımz başqa bir variantda qoşma dastana daha  
çox uyğunlaşdırılmış ve deyişme şəklində salınmışdır:

### Qurbanı

Məşəqqət dağlardan, ayaz gecədən,  
Men aşiqəm, bu murada gedirəm.  
Eşqin sitemindən, dövran əlindən,  
Halim olubdur ziyada, gedirəm.

### Anası

Məşəqqət dağlardan, uzaq yollardan,  
Aşıbgınan bir murada gedirən.  
Dolanırsan pervane tək şamları,  
Səməndər tek yana-yana gedirən.

### Qurbanı

Fəraigət-fəraigət otduğum yerde,  
Oxuyub elmimə çatdığınım yerde,  
Alemi-röyada yatdığınım yerde,  
İçiriblər mana bade, gedirəm.

### Anası

Sidqənən çağrarsan: ya Şahi-Heyder!  
Düldülün sahibi Ağeyi-Qənbər!  
Üstündə yar olsun saqiyi-kövsər,  
Sənə içiribdi bade, gedirən.

### Qurbanı

Qurbanının budu sənə düz sözü,  
Yerin çıçayıdı, göyün ulduzu,  
Gəncə şəhərində Ziyad xan qızı,  
Pəri kimi növcavana gedirəm.

### Anası

Dağların başından eskik olmaz qar,  
Sən gelincə mən çəkerəm intizar.  
Sənə dua etsin anan Növbəhar,  
Eyləsin yolunu cada, gedirən.

### 57. Dönübdü

SM-28; səh. 136.

QM-61-də eyni variantdır. Yalnız son bəndin ilk misraları:

Biz de qonaq olduq varlı Osmana,  
Yunis tək lap dağıq qərqi-ümmana.  
(səh. 185-186)

ƏA-83-də II bənd düşüb. Son bəndin 2-ci misrası: *Yunis tək mat qaldıq bəhri-ümmana*.

### 58. Ayrı

QM-61; səh. 154-155.

HƏ-29-da:

Qərib bülbül fəğan eylər, dad eylər,  
Bir gülrüxsar yasəməndən ayrı.  
Ağılım başımdan oldu tağayır,  
Şəhəlayı ayrılmaz cəməndən ayrı.

Sənin dost yolunda verməyə başın var,  
Bir sözün deməyə sirdəşin var,

Sənin elin, günün, qardaşın var,  
Mənim bir kesim yox, yar, səndən ayrı.

Aşıq Qurbanam, bil, axır zamandır,  
Yardan aynılı halim yamandır,  
Sənin sinən mənə dindir, imandır,  
Sənsiz ölüm necə vətəndən ayrı?

Aşıq Məsim Seferovdan aldığımız variant da yuxarıdakı variant kimi çox pozuqdur:

Sebahı bülbüller eyleyer feğan,  
O sarı güllerin səməndən ayrı.  
Nicat verməz qoncasını görmeyə,  
Tab etməz şəqaiq çəməndən ayrı.

Senin boy içinde boydaşların var,  
Sir sözün deməyə sirdaşların var,  
Elin var, günün var, qardaşların var,  
Yox menim kimsənəm, yar, səndən ayrı.

Bu vaxtında ixtilata dəm olmaz,  
Müsəib ölməsə, ömür kən olmaz.  
Ağıl başdan getdi, daha cəm olmaz,  
Üzündə telleri əsəndən ayrı.

Qurbanı der: Dünya aman-amandı,  
Aynınlıram yerdən, cana sitamdı,  
Bu gün ayrıldı, axır zamandı,  
Qorxuram ki, düşəm, yar, səndən ayrı.

### 59. Ellərə doğru

ƏA-83; səh. 40.

QM-61-də:

Uçdu, köç eyledi könül karvanı,  
Mayalar düzülüb yollara doğru.  
Naşı ovçu kesib ov berəsini,  
Marallar sayışır çöllərə doğru.

Alçalsın dağların, görülsün köçül,  
Cənneti-məvadı qoynunun içi,  
Müetter zülfəri, müsələlə saçlı,  
Hərdəm şitab eylər bellərə doğru.

Sevdiyimin iyid imiş atası,  
Əskik olmaz qoç iyidin xatası,  
Qaşı kaman, sine onun butası,  
Qatı yay çekilir qollara doğru.

Bağçalarda qurudulur barama,  
Naşı təbib merhəm eylər yarama,  
Dedim, Pərim, zülfərini darama,  
Könül gəşte çıxar xallara doğru.

Qurbaniyəm, nalem yandırır daşı,  
Üstüme gelməsin təbibi-naşı,  
Ümməna dönübdü gözümün yaşı,  
Qalxıban aşıxır sellərə doğru.

(səh. 182-183)

**QM-65**-də II bəndin son misrası: *Marallar ürküşüb çöllərə doğru*. III bəndin 2-ci misrası: *Əskik olmaz heç iyidin xatası*. (səh. 64)

**AD-72**-də eyni variantdır. II bəndin 1-ci misrası *Şəhərdən yüklenir nazlimin köçü*. (səh. 27)

**HƏ-29**-da:

Bu gün könül karvanı köç eylemiş,  
Qəfələr yetişir yollara doğru.  
Naşı avçı kəsmiş av berəsini,  
Marallar sekşir çallara doğru.

Hayif, yoxdur söyüdüyümüzün atası,  
Əysik olmaz qoç iyidin xatası,  
Qaşı yaydı, sənəm onun butası,  
Qatı yay gürz ister qollara doğru.

Alçaq olsun dağın, görünüşün köçün,  
Cənnətülmevadır, yar, qoynun içi,  
Əbrisiş tellerin, müsələlə saçın,  
Hərdəm səcde qılır bellərə doğru.

Qurbani yandırar dağınan daşı,  
Üstümə gelməsin təbibi-naşı,  
Abi-neysan olsa çeşmimin yaşı,  
Qarışar deryaya sellərə doğru.  
(səh. 4)

İsmayıllı Hikmətin “Azerbaycan ədəbiyyatı tarixi” (c. I, Bakı, Azərnəşr, 1928) kitabında əsas varianta çox yaxın bir variant çap olunmuşdur; (səh. 39-40) II bəndin son misrası: *Hərdəm seyda qılır bellərə doğru*. III bəndin 3-cü misrası: *Qaşın kaman, sənəm onun təbəsi*.

ƏS-də:

Könül qalxdı, köç eyledi karvanım,  
Yüklenib barxanam yollara doğru.  
Naşı ovçu kəsib ov bəresini,  
Sayışır marallar çöllərə doğru.

Əyilsin dağları, görünsün köçü,  
Cənnətülməvədir, yar, qoynun içi.  
Əbrisim telləri, surmeyi saçı,  
Herdən seyda qılır bellərə doğru.

Qurbaniyəm, ahüm yandırır daşı,  
Üstümə gelməsin təbibi-naşı,  
Ümmənəna qarışın gözümün yaşı,  
Axıban qarışın sellərə doğru.

#### 60. Oyada məni

QM-61; səh. 175.

QM-65, AD-72 və ƏA-83-də cinsi variantdır.

QM-65-də son misra: *Baxışı yandırar ay oda məni*. ƏA-83-də son misra: *Baxışı yandırar ay o da məni*.

#### 61. Dar olmaz

QM-61; səh. 166-167.

SM-27-də:

Qəm çekmə bu qədər, divanə könül,  
Həmisi ruzigar böylə dar olmaz.

On bir ay çəkəsen zimistan qəhrin,  
Necə güldür çevrəsində xar olmaz.

Her adam öz yerində durub-oturmaz,  
Ağın zaye verməz, fəhmin itirməz.  
İgidlər könlüne şikvə getirməz,  
Necə dağdır quzeyində qar olmaz!

Siyah zülfü darağ ilə dara gör!  
Öz könlünü öz dərdinə dara gör!  
Qurbanı der: Bir neçəsin dara gör!  
Özgə bağda belə heyva, nar olmaz!

(səh. 230-231)

Aşıq İsfəndiyar Rüstəmovdan aldığımiz variant:

Ağlama, ağlama, qəm yemə, könlüüm,  
Həmisi ruzigar böylə dar olmaz.  
Doqquz ayda çəkdim zimistan qəhrin,  
Əsil gülün meynəsində xar olmaz!

Gözəl şahdan bize qəzəb olmasa,  
Dəmin ataşından əzab olmasa,  
Ortağıda çuğul-kəzzab olmasa,  
Dünya bəhrəm yeyüb, inqilab olmaz.

Sensən Qurbanının gülüzlü yarı,  
Qurbət eldə qalsa, artar əzabı,  
Sağ olsun dünyada telli Nigari,  
Bir mən ölməyinən el xarab olmaz!

ƏS-də:

Qəm çekmə, qəm çekmə, divanə könül,  
Həmisi ruzigar beylə dar olmaz.  
Doqquz ay çekmişən zimistan dağın,  
Əsil gülün çövrəsində xar olmaz.

Gözəl şahdan mana qəzəb olmasa,  
Dəmi-atəşindən əzab olmasa,  
Ortağıda çuğul gəzməsə, olmasa,  
Dünya rəhbər olar, inqilab olmaz.

Sənsən Qurbanının vəfali yarı,  
Sendən qeyri yoxdu bir umudvari,  
Sağ olsun dünyada telli Niyari,  
Bir mən ölməginən el xarab olmaz.

## 62. Tapılmaz

ƏA-83; seh. 52-53.

## 63. Canım hey

QM-61; seh. 149.

Aşıq Məsim Səferovdan aldığımız variant:

Ellər getdi yaylasına yayladı,  
Bayqu tek viranda qalan mən oldum.  
Çaylar coşqın oldu, yollar işləmez,  
Qevvas tek deryaya dalan mən oldum.

Dedim, kənül, gel en eşqin atından,  
Heç xəberin yoxdu intizarından,  
On altı dilberin ol həsrətindən,  
Məh kimi saralıb solan mən oldum.

Qurbanı, engəbut tek canın asmando,  
Canan hayandadı, can da o yanda,  
Yequb kimi çox ağladım Kənanda,  
Yusif tek zindanda qalan mən oldum.

## 64. Alma

QM-61; seh. 171.

QM-65-də qoşmanın Tovuz variantı:

Üç ay yaydan gedib, payız geləndə,  
Məst olub sığışmaz budağa alma.  
Lale, bənəfşədən artıq deyilsən,  
Versin ay hüsünə qadağa, alma!

Çiçeklərin açar yazlar, baharlar,  
Gözəllik nişanı tamam səndə var.  
Danəsi xirdaca, özü güllü nar,  
Düzəyim birbəbir otağa, alma!

Biçara Qurbanı bağın əzərsən,  
Men dözen sitəmə sen də dözərsən,  
Adətindi, əldən-ələ gəzərsən,  
Yoxdu sana qoruç, qadağa, alma!

Aşıq İsfendiyar Rüstəmovdan aldığımız variant:

Üç ay yayı keçib, payız olanda  
Məst olub sığınmaz bu tağa alma.  
Laledən, qonçədən artıq deyilsən,  
Versənə nöhsünə qadağa, alma!

Səni yaradıbdı Cəlilü Cabbar,  
Hüsünən kitabında olsan kirdigar,  
Özü xirdacadır, dənəsi gülhar,  
Narınan düzdürüm otağa alma.

Sən ki Qurbanının canın üzərsən,  
Qaşların oynadıb, gözün süzərsən,  
Adətindir, əldən-ələ gəzərsən,  
Yoxdu sana qoruç-qadağa, alma!

## 65. Görməsin

QM-61; seh. 162.

ƏA-83-də: I bəndin 3-cü misrası: *Kaş ölüydim bu günlərə qalınca. Son*  
*bəndin 2-ci misrası: Ah, necə vətəndən oldum dərbədər!*

ƏA-83; seh. 50.

## 66. Gülermiş

AH-65; seh. 309.

## 67. Dolanım

## 68. Gərək

HƏ-29; səh. 3.

## 69. İmdı

SM-35; səh. 219.

SM-28-də:

Tərif etdiyin ol səmənd atın  
Kelləmənqo tutub, yarmandır imdi.  
Nah, mixi tökülüb, çox pis gündədir,  
Ay Nuru bəy, bir ölü siçandır imdi.

Ariq çıxıb qışdan, irilməsi yoxdur,  
Noxtalanıb bir yere çekilməsi yoxdur.  
Çoxdanın ölüsüdür, dirilməsi yoxdur,  
Bir dəri, bir sümük, palandır imdi.

Qarğa-quzğun edib cəmdeyin yara,  
Üç mildən qalibdir dişlər ağara,  
Umsuğ etdim məni, qoydun avara,  
Dedim, yəqin, bir şir, aständır imdi.

Yaş gönün duzlayıb satmışam pula,  
Əvvəlki qaydada düşmüşəm yola.  
Dedim dostluqda bircə nə ola,  
Qoymuyasan, könlüm virandır imdi.

Nə bilim, belə də nəhs olur məger!  
Düş yola gezgilən hər şamū sahər,  
Qurbani, sevdiyin atdırsa eger,  
Söyle ki, at yerisi Qurbanıdir imdi.

QM-61-də ilk bəndin 2-ci misrası: *Kəlləmənqo tutub yaşmandı indi.*  
I bəndin 4-cü misrası: *Ayğırın bir ölü siçandır indi.* II bəndin ilk misraları:

Ariq çıxıb qışdan, ayrılməsi yox,  
Noxtalanıb yere çekilməsi yox.

IV bəndin son misrası: *Qoymusan könlümü bicandır indi.*

AD-72-də II bəndin ilk misrası: *Arix çıxıb qışdan, ayrılməsi yox.*

ƏA-83-də I bəndin son misrası: *Ayğırın bir ölü siçandır indi.* Son bəndin ilk misrası: *Nə bilim, belə də nəhs olur məger?*

QM-61, AD-72 və ƏA-83-də son misra: *Söyla, at yerisi Qurbanıdir indi.*

## 70. Bəhanədir bu

SM-28; səh. 132.

QM-61-də I bəndin 3-cü misrası: *Dedim: Bir nəzər sal aşiq halına.*

Burada qafiyeler *budu, sudu, gedi* şəklindədir.

ƏA-83-də ilk misra: *Dedim: Dilbər, getmə, bir də danışaq.* III bəndin 4-cü misrası: *Dedim: Cavan ömrüm çürüyüb budu.* Son bəndin ilk misrası: *Dedim: Qurbanıyəm yarın adına.*

## 71. Deyibdir

RƏİ, 1775-ci ilə aid cüng 75, B-2692/3646, səh. 11a  
Başqa bir cüngdə:

Cəbinin təcəlla, camalın mezher,  
Küll-şeyün halik – Allah deyibdir.  
İki qabe-qövsün, qürrətüleynin  
Bilmənəm qanıma nə susayıbdir!

Sənin üçün gəldi erş-i-eladan,  
Getdi xəber getdi qülhüvəyyadan,  
Camalın təfsirin ta süreyyadan  
Ay şuxun eyləyib, gün ilgayıbdir.

Ey vilayet tacı, kərəmin kamı,  
Sənsən bu dünyanın darül-əməmi,  
Qurbani, bəşərsən, həddini tanı,  
Mələyik yüzüne durmaq ayıbdir.

(RƏİ, cüng 103, B-1327/3900)

Azərb. Resp. MƏDİL, fond 533, siyahı 1, saxlama vahidi 63, səh. 203-də  
şerin variantı:

Cəbinin təcəllası, camalında sər,  
Aləm küll-şeyün – Allah deyibdir.

İki qabe-qövsi qürrətüleyn,  
Bilməzəm qanıma nə susayıbdir.

Getdi vəhy getirdi rəbbüləmdən,  
Tahir peyğəmberdən, diirri-keləndən,  
Xəttət xətt çekəndə dammış qələmdən,  
Görən deyər: xaldır, ne əcaibdir!

Cəmalın göründü qəsri-həyadan,  
Ərşən nida gəldi, qülhüveyyadan,  
Men səni sevmişəm həyyü həyadan,  
Ay şövqün eyliyüb, gün ilgayıbdir.

Sənde vardır bu alemin hikməti,  
Onunçun eylərlər səna hörməti.  
Dürrü zəbərcətdən abi-rehləti...  
Sədəfli... nə quçayıbdir!

Başına döndüyüm, yaradan qəni,  
Axiret mülkine darülemləni,  
Qurbani, bəşərsən, həddini tamı,  
Melekler yüzinə durmaq ayıbdir.

QM-61-də.  
I variant:

Cəbinin tecəlla, camalın günəş,  
Külli şeyin halillah deyibdi.  
İki qabi-qövsün qürrətəl-eyni,  
Bilmirəm qanıma nə susayıbdi?

Tebessüm eyleyir herdən nazərin,  
Mərifət anladıb mənasın bilin.  
Ya müşk-ənberdi siyah kakılın,  
Ya şəbi-yeldadı, ya rəqaibdi.

Elmin mədenisən, kerəmin kani,  
Sənsən bu dünyənin dari-imam,  
Qurbani, bəsdi gəl, həddini tamı,  
Məlaik üzünə durma, ayıbdi!

(səh. 143)



## II variant:

Ruyin təcəlladır, camalın günəş,  
Külli male, külli şalə deyibdir.  
İki qası, gözü, qürrətül-eyni,  
Görəsen qanıma nə susayıbdir?!

O kim idi, geldi ərsi qəlemdən,  
Mana bir xəber ver dürrü keləmdən.  
Xətt-xətt çekəndə damdı qəlemdən,  
Sinendəki xaldı, ne əcaibdi!

(səh. 189)

QM-65-də QM-61-dəki birinci variant saxlanılmışdır. II bəndin 2-ci misrası: *Mərifət anlayıb, mənasın bilin*. Son bəndin 3-cü misrası: *Qurbani, bəsdi, sən həddini tamı* (səh. 26).

## 72. Handadı

Sm-28; səh. 134-135.

SM-35-də eyni variantdır (səh. 227).


QM-61-də:

İbtida eyleyib girdim meydana,  
Aşıqlar ustadı görün handadı?  
Pünhanı dərdlerim çoxdu canunda,  
Dürrü gövhərlərim hansı kandadı?

Nazlı yar elindən sinesi dağam,  
Süreyya tek yatmadışam, oyağam,  
Şahindən aylıgam, qazdan sayıgam,  
Bu çeşim gözləyir sübhi-dandadı.

Mana bade verib içmişəm, vəli,  
O ne ki buyurub, demişəm bəli.  
Qurbaninin fikri-zikri, xeyali  
Axır ki, metləbi Pəri xandadı.

(səh. 137)



QM-65-də QM-61-dəki variantdır. II bəndin son misrası: *Dü çəşmim  
gözləyir, sübhü dandadı*. Son bəndin ilk misrası da fərqlidir.  
AH-65-de:

İbtidada qədəm basdı meclisə,  
Ustadlar ustadı görüm handadı.  
O qızın dərd-səri çoxdu canımda,  
Göhrəli sözlerim hələ kandadı.

Hezret Əli verdi mənə badəni,  
Canıma saldılar qovğanı, qanı,  
Qurbanının fikri, zikri, xeyali,  
Deye bilməm yənə Pəri xandadı.  
(səh. 91)

QM-65-də Gencədən toplanmış variant:

İbtida qədəmi basdim meclisə,  
Aşıqlar ustadı, görüm, handadı?  
Onun dərdi, qəmi çoxdu canımda,  
Gövhəli sözlerim hələ xandadı.

Şahin-şonqar bir tərlana səyyadam,  
Dövrəsində dolanıram dəmadəm.  
Gence şəhərində mənim iradəm,  
Bilmirəm ki, qismət ne məkandadı.

Mana bade verib hezreti Əli,  
Nə buyurubsa da, demişəm, – bəli.  
Qurbanının fikri, zikri, xeyali,  
Axırı metləbim Pəri xandadı.  
(səh. 295)

“Qoşmalar” (1928) kitabındaki variant SM-28-ə uyğundur. İkinci bəndi:

Nazlı yar elindən nə sinədağam,  
Bərk yuxuya dalmamışam, oyağam.  
Yar nə qədər yaşıyır, men də sağam,  
Dü çəşmim gözleyir sübhü dandadı.

Son bəndin 2-ci misrası: *Sailə bağışla dövləti, malı*. Son misra: *Gecə-  
gündüz butam Pəri xandadı*.

### 73. Şah

SM-35; səh. 217.  
QM-65-de:

Yerlə göy yoxken bir nezər qıldı,  
Əritdi gövhəri, dürr eylədi şah...  
Yox yerdən aləmi bərqərar etdi,  
Cismini qəndilədə nur eylədi şah.

Getirdi kəlamı cümlə cahana,  
Qırxları göstərdi əhli-ürfana,  
Peyğəmbər xitabın gətdi dehana,  
Həbibin söhbətin şur eylədi şah.

Dirili Qurbani, götür, din indi!  
Boynundadır məhəbbətin keməndi,  
Dərya üstə oynadırdı səməndi,  
Özün Cəbrayıl pər eylədi şah!  
(səh. 22-23)

“Şah” redifdli bu qoşma RƏİ-de mühafizə olunan bir cüngdə (cüng 108, B-1335/10541, səh. 3b) qeydə alınmışdır. Təqribən XIX əsra aid olan bu cüngdəki variant S.Mümtazın yazıya aldığı ile tam uyğundur. Əslində, həmin variant ilkin mənbə hesab oluna bilər.

### 74. Zülfün

QM-65; səh. 35-36.  
QM-61-de:

Bu gündüzün mehri, gece vekili,  
Qüdrət üçün sırrı-ilahi zülfün!  
Uca titan gedər heşri-behişə,  
Möminlərin püstü-penahı zülfün!

Şəmsi mat elədi camalın şövqi,  
Səni görəcək ardı qəmerin zövqi,  
Göyde mələkərin səndən yox fərqi,  
Nurdan sana çəkmış kəlahi zülfün!

Qurbani deyər ki, yuxudan oyan,  
Mənə bir adını etginen bəyan.  
Seraser yazılıb ayeyi-Quran,  
Katiblər şərhidi, ənahi zülfün.  
(səh. 153)

MN-de:

Genc üzün mehrabı, sinen mekanı,  
Tökülüb çarsadan küləhi zülfün.  
Üzün gören yəqin gedər behiştə,  
Azad eylər yüz min günahı zülfün.

Qaşların qaradı, gözlerin qəmber,  
Zülfün buyı qoxur müşk ilə enber.  
Xalların türresi məscidü mənber,  
Nurdan sərrafı küləhi zülfün.

Qurbani, yatıbsan qəftətdən oyan,  
Yarın gizli sırrın eyledin bəyan.  
Surade yasındı, ayəde Quran,  
Möminlərin püştü, pənahı zülfün.

### 75. Perim

QM-61; səh. 183, 193.

QM-61-de iki müxtəlif şeir kimi yazıya alınmışdır. Eyni şeirlər olduğu üçün birincinin son bəndi ilə ikincinin evvelki üç bəndini birləşdirib bir şeir kimi verdik. Birinci şeirdən ixtisar olunan bəndlər:

Özü xoş sıfətdi, adı xoş nişan,  
Yeriyir qabaqcə Mikayıl, Perim!  
Fərişə zülfərin tarımar olmuş,  
Açılib gerdəndən həmayıl, Perim!

Qapına gelmişəm, sayılam, sayıl,  
Haq verən paylara man oldum qayıł,  
Qızıl qıtmığından tökdür hemayıl,  
Dünya olsun sana naqail, Perim!

İkinci şeirdən ixtisar olunmuş son bənd:

Qurbani girişmiş, meydanın dərin,  
Oxuyanlar bilir dəryanın dürün,  
Bir qıya baxanda yandırıdı pərin,  
Yetmiş min il qaldı Cəbrayıł, Pəri.

Bu şeirlər müəyyən dəyişiklikle QM-65-də de verilmişdir (səh. 65, 74).  
Birinci şeirdə dəyişiklik. I bəndin son misrası: *Asılıb gerdəndən həmayıl, Perim!* Son bəndin 2-ci misrası: *Dərviş bilər xırqa nadi, dəri nə.*

İkinci şeirde rədif dəyişmiş və düzgün olaraq “Perim” şəklində salınmışdır. İlk misrada “atın” sözü “adın” şəklində düzəldilmişdir. II bəndin ilk misrası: *Özün naseh, kəlamında imamət.* III bəndin ilk misrası: *Mənim səndən qeyri heç bir yarımlı yox.* 4-cü misra: *Canlı bas yoluna ha qail, Perim!* Son bəndin ilk misrası: *Qurbani, girişmişən, meydanın dərin.* 3-cü misra: *Bir qıya baxanda yandırıdı pərin.*

AD-72 və ƏA-83-de üçbəndli şeir verilmişdir.

### 76. Yetişdim

QM-61; səh. 177.

II bəndin ilk iki misrası “Pəri” şərinin III bəndində tekrar olunur, lakin metnə o qədər de uyuşmur. Bizcə, burada yerindədir.

QM-65-de Qazaxdan toplanmış variant:

Bir məleyin eləyindən ələndim,  
Bəli dedi, bəleyində bələndim.  
Ərşə, kürşü yaradanda diləndim,  
Yüz dərd çekdim, bir dərməna yetişdim.

Qurbani der: budu söz müxtəsəri,  
Şah əlindən içdim abi-kövseri.  
Övliyalar, ənbiyalar servəri,  
Pirim olan Şah-Mərdana yetişdim.  
(səh. 302)

QS-de:

Laməkan şəhrindən gəldim məkana,  
Canlar ehli bir canana yetişdim.  
Haqqın min bir adın eyledim zikr,  
Qətərə idim, bir ümmənə yetişdim.

İxtəs kəmərini çaldım belime,  
Həqiqətdən su bağlındı gəlümə.  
Mərifətdən bir yol düşdü elime,  
Yolu tutub yol-erkana yetişdim.

Qurbani deyər keçdi söz müxtəseri,  
Ağamın elindən içdim ab-kövseri,  
Ənbiyalar, övlıyalar mürsəli  
Şah deyib, Şah-Mərdana yetişdim.

#### 77. Haralar mənim

QM-61; səh. 131.

QM-65-deki variant xeyli pozulmuş ve qoşmaya dini don geydirilmişdir:

Əzel başdan yerim biməkan oldu,  
Görünür gözümə haralar mənim!  
Əyyub kimi sinəm şanbaşan oldu,  
Göründü gözümə yaralar mənim.

İslam olan mezhebimiz şərifdi,  
Dərdli olan bu odları görübdü,  
Ala gözlü bir dilberim gedibdi,  
Şahi-Mərdan gəlsa çaralar mənim.

Əvvəl başdan qara gelibdi yazı,  
Kimdi olsun bu dunyadan irazi?!  
Məhəmməddən bize qalibdi yazı,  
Qurbaniyəm, işim aralar mənim.

(səh. 15)

IR-de:

Başına döndüyüm, ay duran eller,  
Gözümə göründü haralar mənim!

Əyyub kimi sinəm başı dəlikdi,  
Cismimə düzüldü yaralar mənim.

İslam olan islamına şərifdi,  
Bu dərdləri gören gözler görübdü.  
Ay ağalar, bir tərlanım gedibdi,  
Qədri-sübhan olsa çaralar mənim.

Ay bu nə qurğudu, ay bu nə yazı,  
Verərəm yolunda canım niyazı,  
Məhəmməd şəfqətçi, haqq özü razi,  
Qurbaniyəm, dərdim aralar mənim.

#### 78. O burca

QM-65; səh. 12.

IR-de:

Tifil iken qulluq etdim ustada,  
Gözüm açdım, meyl eyledim o burca.  
Arif oldum, oxudum haq keləmin,  
Əlif qəddim dal eyledim o burca.

İşmin xəber aldım, dedi: Əlidi,  
Göydə gəzen Cəbrayıldı, pəridi.  
O yer ki var, Şahi-Mərdan yeridi,  
Peyğəmbər meraca gedər o burca.

Qurbaniyəm, arayıban tapmışam,  
Qırxlar meclisindən bir pay qapmışam.  
O yer ki Kəbədir, mən də görmüşəm,  
Hər könüldən min yol gedər o burca.

#### 79. Dedilər

QM-61; səh. 128.

QM-65-de qoşmanın başqa bir variantı da verilmişdir. Həmin variantın II ve III bendləri QM-61-deki kimidir. Yalnız ilk bəndi fərqlidir:

Yatmışdım, üstümə gəldi ərenlər,  
Qafıl, nə yatmışan, oyan, – dedilər.  
Düldülün sahibi, Qənber ağası,  
Bu dövrana şahı-mərdan dedilər.  
(səh. 292)

**QM-65-də Qazaxdan toplanmış variant:**

Yatmışdım, üstümə gəldi ərenlər,  
Qafıl, nə yatıbsan, oyan, dedilər.  
Aləmi-vaygada açdım gözümüz,  
Görünənə Şahı-Mərdan dedilər.

Qafit, nə yatıbsan, qəfletden oyan!  
Oxu sözlerini, sen eylə bəyan!  
Qəlbində nə varsa, eyləmə pünhan!  
Doxsan min kəlməyə inan – dedilər!

Qurbani, giribson qəm dəryasına,  
Ahular çəkilib dağ səhrasına,  
Bir siyəl çəkdilər könül pasına,  
Məğribdən məşriqə ürşan dedilər.  
(səh. 292-293)

**AH-65-də variantı:**

Yatmış idim xabi-qəflet içinde,  
Onda gördüm: oyan, oyan – dedilər.  
Oyandım qəfletdən, açdım gözümüz,  
Min bir kelma mənə bəyan dedilər.

Qefletden ayıldım, açdım gözümüz,  
Xaki-övlüyüyə sürtdüm üzümüz,  
Dindirdilər, haqq söylədim sözümüz,  
Al, abi-kövsərdən iç, qan dedilər.

Qurbani der: çıxdım dağ səhrasına,  
Könlüm qalxdı, düşdü eşq sevdasına,  
Bir siqal verdim könül pasına,  
Məğribdən məşriqə bəyan dedilər.  
(səh. 81)

**İR-de:**

Yatmiş idim bağı qeflet içinde,  
Tifil, nə yatıbsan, oyan, – dedilər.  
Düldülün sahibi, Qənber ağası,  
O dövrana Şahı-Mərdan dedilər.

Yatmışdım qəfletdə, açdım gözümüz,  
Dindirdilər, haqq söylədim sözümüz,  
Ərenlər payına sürtdüm üzümüz,  
Doxsan min kəlməyə bəyan dedilər.

Qurbaniyəm, düşdüm qəm dəryasına,  
Ovçu olan geder dağ binasına,  
Bir siqal çəkdilər könül pasına,  
Al, abi-kövsərdən iç, qan – dedilər.

**80. Bu işə**

**AH-65; səh. 95.**

**81. Ya minal-əta**

**QM-65; səh. 11.**

**82. Möminlərə gərəkli**

Aşıq İsfendiyar Rüstəmovdan yazıya alınmışdır.

**83. Əli**

Aşıq Məsim Səfərovdan yazıya alınmışdır.

**84. Ya Murtuza Əli**

**AH-65; səh. 82.**

### 85. Yaratdı

Aşıq Məsim Səferovdan yazıya alınmışdır.

ƏR-de:

Haqq-teala könlündə fikir eyledi,  
Əzəl sərdən bu dünyani yaratdı.  
İrənginə baxdı, hayif eyledi,  
Sudan çekdi öz eyvanın yaratdı.

Eyvanında nə çadır var, nə direk,  
Hər ne dilek tutsan, olar mübarek.  
İyidin hemdəni xidmətkar gərek,  
Doqquz dəstə məleykəni yaratdı.

Qurbanı qurbanı haqqın özüne,  
Gecə-gündüz yuxu gelmez gözüne.  
Perdəsini çekdi ərşin üzüne,  
Yollar bulud, ol dumamı yaratdı.

### 86. Dedim “bəli”di

Misir kişidən yazıya alınmışdır. İlk bəndini bərpa etmek mümkün olmadı.


### 87. Çekibdi

Aşıq İsfəndiyar Rüstəmovdan yazıya alınmışdır.

### 88. Məmələrin

Aşıq İsfəndiyar Rüstəmovdan yazıya alınmışdır.

Varxiyanlı Aşıq Məhəmmədə aid edilən “Başına dolandı” şerisi (“Azerbaycan aşıqları və el şairləri”, c. I, 1983, seh. 157) Qurbanının bu qoşması ile müqayisədə variant təsiri bağışlayır. Lakin son bənddən görünür ki, Aşıq Məhəmmədin də belə bir qoşması olmuş, aşıqlar bu iki şeri bir-biri ilə qarışdırılmışlar.



### 89. Ay oğlan

QM-61; seh. 152.

Qoşma şairin sevgilisi Perinin dilindəndir.

### 90. Candan eyledi

Aşıq İsfəndiyar Rüstəmovdan yazıya alınmışdır.

ƏS-de:

Hayıl-mayıl pencərəden baxan yar,  
Baxan dilber məni candan eyledi.  
Ay qabaq üstündən qəmzə taxan yar,  
Taxan dilber məni candan eyledi.

Qurban olum sənin kimi hemdəmə,  
Arif olub bir qulaq as bu dəmə.  
Açılıb çarpazı, görünür sına,  
Sinən, dilber, məni candan eyledi.

Bakım yoxdu sultanından, xanından,  
Öldürsələr, qorxum yoxdu canından.  
Ağ əlinlə Qurbanının qanından, –  
Axan qanlar məni candan eyledi.


Abbas Tufarqanının da buna bənzər, lakin tamamilə fərqli qoşması vardır  
(bax: QM-61; seh. 212).

### 91. Öldürdü

Diri dağı: eteyindeki Xələfli kənd sakini, özünü Qurbanının neslindən hesab edən Bilal Yusif oğlu Rzayevdən yazıya alınmışdır. Qoşmanı tam bərpa etmek mümkün olmuşdur.

### 92. Fəryadə geldim

H.Arəslının “Aşıq yaradıcılığı” (1960, seh. 34) kitabından götürülmüşdür. Bəlkə də “Gəlmışəm” qoşmasının bir bəndi imiş.



### 93. Olsun

M.H.Tehmasibin "Azərbaycan xalq dastanları (orta əsrlər)" əsərindən (səh. 373) götürülmüşdür. Natamamdır.

Qurbani der: Bura geldim yar üçün,  
Kes ciyərim, doğra bağrim yar üçün,  
Yar odu ki, yordan sonra yar üçün  
Yaxa yırtı, zülf dağında, yara üz!  
(səh. 179)

### 94. Olmasın

M.H.Tehmasibin yuxarıda qeyd etdiyimiz əsərindən (səh. 373) götürülmüşdür. Natamamdır.

QM-65-də birinci bənd:

Gözel Perim, gel Allahı seversən,  
Daldalanma, bir də görkəz yara üz!  
Astana gör, yarın astanasında,  
Qulluq eyle, xidmət eyle yara yüz!

### 95. Yarım gələ

Bu natamam şeir də M.H.Tehmasibin qeyd etdiyimiz əsərindən (səh. 374) götürülmüşdür.

III bənddə cinas qafiyeler hər üç misrada "yar için" şəklində salınmışdır.

## TƏCNIŞLƏR

### 1. Yar əla məni

Aşıq Mikayıł Azaflıdan yazıya alınmışdır.

Gözel adam, gel Allahı seversən,  
Daldalanma, bir də görkəz yara üz!  
Astana gör, yarın astanasında,  
Qulluq eyle, xidmət eyle, yara üz!

### 2. Yara yüz

SM-28; səh. 135.

QM-61-də:

Sağdan vurdu, soldan çıxdı sağ əlim,  
Sağ qoşunu, sol leşkerdi, sağ ələm,  
Nagümanam mən bu dərdənən sağalam,  
Təbib birdi, dərd minbirdi, yara yüz!

Gözel Perim, gel Allahı seversən,  
Daldalanma, bir də görkəz yara yüz!  
Astaca gir yarın astanasından,  
Qulluq eyle, xidmət eyle, yara yüz!

Qurbani der: bura geldim yar üçün,  
Kes ciyərim, doğra bağrim yar üçün,  
Yar odu ki, yordan sonra yar üçün  
Zülf dağında, yaxa yırtı, yara üz!  
(səh. 8)

Sağdan vurdu, soldan çıxdı, sağ əlem,  
Sağ qoşunu, sol leşkerdi, sağ ələm.  
Bedahətdi mən bu dərdənən sağalam,  
Təbib birdi, dərman min bir, yara yüz!

### 3. Bir də yaz

QM-61; səh. 180.

QM-65-də II bəndin 3-cü misrası: *Qəvvəs olan girər dərində gəzər.*

#### 4. Bir dəla

QM-61; səh. 155-156.

ƏA-83-də son bəndin 1-ci misrası: *Süsənmisən, sünbülmüşən yara sən?*  
3-cü misra: *Qurbani der: Canı verdim yara san.*

#### 5. Ay əsər indi

QM-61; səh. 144.

ƏA-83-də II bənd:

Bahar olcaq dağlar ay lalalandı,  
Bulud zülf üzüne ağ lalalandı,  
Biznən mey içənlər ay lal alandı,  
Tökülüb serinə ay əsər indi!

#### 6. İndi

QM-61; səh. 163.

Aşıq İsfendiyar Rüstəmovdan aldığımız variant:

Ayın lam içinde, sin arasında,  
Yar bize göndərdi bir cöyüz indi.  
Aylar, iller həsrətini çekdiyim,  
Lütf eyle, ləbindən birçə üz indi.

Gözəller yiğilib qiya baxanda,  
Ziya zülfün daldan qiya baxanda,  
Nigar pəncərədən qiya baxanda,  
Ömrümün işgəsin birçə üz indi.

Gözəller oynayır göz bulağında,  
Sürmətek qoyruldum göz bulağında,  
Qüdrət çeşməsində, göz bulağında  
Qurbani çalxanar birçə üz indi.

ƏS-de:

Ayın lam içinde, sin arasında,  
Yar bize göndərib bir cəviz indi.

Aylar, iller həsrətini çekdiyim,  
Lütf eyle ləbindən birçə üz indi.

Durub pencərədən qiya baxanda,  
Apardı ağlımı qiya baxanda.  
Peri xanım gəlib qiya baxanda  
Ömrümün işgəsin birçə üz indi.

Gözəller yiğilib göz bulağında,  
Sürmə tek qovruldum göz bulağında,  
Qüdrət çeşməsində, göz bulağında  
Qurbani, çalxanib birçə üz indi.

#### 7. Xal-xala

QM-61; səh. 175.

#### 8. Pərim

Aşıq Məsim Səfərovdan yazıya alınmışdır. Cox pozulmuş olduğundan  
cinsas qafiyelerin bir qisminin mənasını aydınlaşdırmaq çətindir.

#### QIFILBƏNDLƏR

##### 1. Kafü lamü kaf

QM-61; səh. 137.

QM-65-də II bəndin 3-cü misrası: *Peyğəmbər ki, qədəm basdı meraca...*

##### 2. Dördünə

QM-61; səh. 147-148.

MN-de:

On iki gözəlin seyrinə vardım,  
Nezər etdim gözəllerin dördünə.

Altısı bədxuydu, dindirmək olmaz,  
İkisi mehriban, bunun dördü nə?

Ay ağalar, bu qəm məni tutubdu,  
Çərxi-fəlek daşım eldən atıbdi,  
Sekkiz şeydi, bu dünyani tutubdu,  
Abü ateş, xakü baddı, dördü nə?

Qurbanının dərsin yeritməz qələm,  
Neçə uruf oldu o meclisde cəm?  
Sekkiz şey insana enibdi ənam,  
Ağıl, mərfət, huş, kamaldı, dördü nə?

İR-de:

Bu gün bir məqamə sefər eylədim,  
Gözüm düşdü gözəllerin dördünə.  
Altısı bədxuydu, dindirmək olmaz,  
İkisi mehriban, onun dördü nə?

On iki gözəl bir sehrada yatıbdi,  
Məze içib, qəm öyüne batıbdi,  
Sekkiz şeydi, bu dünyani tutubdu,  
Abü ateş, xakü baddı, dördü nə?

Qurbanı sözünü eyledi tamam,  
Size də xoş gəlsin bu güzel kəlam.  
Sekkiz şey insana yetişdi ənam,  
Ağıl, mərfət, huş, kamaldı, dördü nə?

ƏS-de:

On altı gözəlin seyrinə vardım,  
Gözüm düşdü gözəllerin dördünə,  
Altısı bədxəsyətdi, dindirmək olmaz,  
Altısı mehribandı, bəs dördü nə?

Ay ağalar, dərdim yaman artıbdi,  
Felek eldən-ele daşım atıbdi.  
Sekkiz şeydi bu dünyani tutubdu,  
Abü ateş, xakü baddı, dördü nə?

Qurbanı sözlerin eyledi tamam,  
Gözüm evini alıbdi dumandan,  
Sekkiz şey galibdi insana ənam,  
Ağıl, komal, mərifət, eşq, dördü nə?

### 3. Neçədi

Qifilibənd Aşıq Məsim Səfərovdan yazıya alınmışdır. Abdulla xanın dilindən söylenmiş, yəni dastana uyğunlaşdırılmışdır.

## DEYİŞMƏLƏR

### 1. Mirzah xan ilə deyişmə

QM-61; səh. 129–130.

Aşıq İsfəndiyar Rüstəmovdan aldığımız variantı:

### Qurbanı

Başına döndüyüm gülüzlü ata,  
Orda bir şəhər var, adı Gence hey!  
Gözəlleri, məhbubları, xubları,  
Xub batıbdi mala-pula, gence hey!

### İmirzalı xan

Başına döndüyüm gülüzlü oğul,  
İndi mənim dərdim olub gence, hey!  
Felek vurub məni sendən ayırdı,  
Oldu onda, oğul, dərdim dağca, hey!

### Qurbanı

Gözel keklik balaların ayırdı,  
Ayınban çolpoyların doyurdu,  
Felek vurdu səni mendən ayırdı,  
Aram düşdü nazlı yerdən gence hey!

### İmirzalı xan

Yatmaq üçün gözlerinin habı var,  
Əmmek üçün ləblərinin balı var,  
Hər kimsənin tayı-tuşu, babı var,  
Tutmaq olmaz özgəsinnen pəncə hey!

### Qurbani

Qurbaniyəm, yar zülfünə hörmədim,  
Əl uzadıb qönçə gülün dərmədim,  
İran gezdim, Turan gezdim, görmədim,  
Görməmişəm gözəllikdə onca hey!

### İmirzalı xan

İmirzalı xanam, getdi varımız,  
Namusumuz, qeyretimiz, arımız,  
Çünkü olduq xeyrə-şərə yarı biz,  
Ortağıdan bölek, oğul, təncə hey!

“Qurbani” dastanının Diri versiyasında Qurbanının cavabı ayrıca qoşma şəklindədir. Atasının da adı Fərəməz bəydir. Qurbani Fərəməz bəyin: “*Bala, sənə kimi buta veriblər?*” sualına aşağıdakı qoşma ilə cavab verir:

Könlüm qalxdı Bərde sarı yeridi,  
Orda bir şəhər var, adı Gəncə hey!..  
Gözəlləri, məhbubları, xubları  
Xub batıbdı mala, mülkə, gəncə hey!..

Tülek tərlən balaların ayrdı,  
Ayırıban hem çöllərdə doyurdu.  
Felək vurdı bizi eldən ayrdı,  
Biz də düşdük bir diyarə, gəncə hey!..

Qurbanı der: vüsalına varmadım,  
Əl uzadıb qönçə gülün dərmədim.  
İran gezdim, Turan gezdim, görmədim,  
Gözəllikdə Perim teki qönçə hey!..  
(AH-65, səh. 82-83)

### SM-28-de:

Könlü qalxıb dərdə sarı yeridi,  
Onda bir ölkə var, adı Gəncə hey!  
Gözəlləri, məhbubları, xubları  
Onlar batıb malü mülkə, gəncə hey!

Geymək üçün yaşılı var, alı var,  
Əmmek üçün ləblərinin balı var,  
Xublarının bir özge cür halı var,  
Hər yetənlə vurmaq olmaz pəncə, hey!

Qurbani der: vüsalına ermədim,  
Qul oluban qulluğunda durmadım,  
Gezdim İran, Turanı mən, görmədim,  
Gözəllikdə, məhbubluğda sənə, hey!..

(səh. 133)

### 2. Mustafa ilə deyişmə

#### QM-65; səh. 16-17.

QM-61-də I bəndin 2-ci misrası: *Səbab nədi, düşmüsən bu çöla sən?* 3-cü misra – Mirzalı xan ilə deyişmədə de var. II bəndin 3-cü misrası: *Gər qalar-san, gözüm üstə yerin var.* V bəndin ilk misrası: *Mustafa bəy ilqarında bütündü.* Son bəndin 3-cü misrası: *Bir gözəl seçmişəm işiq dünyada.*

IR-də Qurbanının sözleri ayrıca qoşma şəklindədir:

Başına döndüyüm bəzirgan qoca,  
Bir pəri salıbdı çöllərə məni.  
Nə günüm günüzdü, nə gecəm gecə,  
Bir pəri salıbdı çöllərə məni.

Xeber alsan, budu sözümüzün düzü,  
Sızıldar yaralar, səpmeynen duzu.  
Məmməd xan bacısı, Ziyad xan qızı,  
Bir pəri salıbdı çöllərə məni.

Qurbanının dərdi oldu ziyadə,  
Çağırsam Allahu, yetişər dade,  
Ağamən elindən almışam bade,  
Bir pəri salıbdı çöllərə məni.

Aşıq Məsim Seferovda Xoca Saleh adlı sövdager ile deyişmə şəklindədir:

### Sövdager

Başına döndüyüm gülüzlü oğul,  
Ne üçün düşübən çöldən-çöle sən?  
Ya yar sevib, ya da eşqə düşübən,  
Ne üçün düşübən çöldən-çöle sən?

### Qurbanı

Başına döndüyüm gülüzlü Xoca,  
Bir sona salıbdı çöllərə məni.  
Nə günüm gün keçir, nə gecəm gece,  
Bir sona salıbdı çöllərə məni.

### Sövdager

Var istəsen, dövlətim var, varım var,  
Namusum var, qeyretim var, arım var,  
Oğul olsan, gözüm üstə yerin var,  
Bir qızım var, ona həmdəm olasan.

### Qurbanı

Xəbər alsan, budur sözümüzün düzü,  
Açıb yaraları sepmeynən duzu.  
Cavad xan bacısı, Ziyad xan qızı,  
Bir sona salıbdı çöllərə məni.

### Sövdager

Xoca Saleh sözlərinə bütündü,  
Var get, oğlan, metlebine çat indi.  
Arayıban yar gətirmək çətindi,  
Əhdim budu, metlebine çatasan.

### Qurbanı

Qurbanıyəm, derdim hədden ziyada,  
Ağamın əlindən içmişəm bada.  
Ziyad xanın qızı o pərizada –  
Bir sona salıbdı çöllərə məni.

### 3. Peri ilə deyişmə

QM-65; səh. 52-53.

QM-61-də III bəndin 3-cü misrası: *Sinəm döşək, məməm yastıq* (səh. 169).  
AD-72-da Qurbanının cavabı ayrıca gərəylə kimi verilmişdir (səh. 57).  
Aşıq İsfendiyar Rüstəmovdan aldığımız variant:

### Peri

Dərdin alım, esmər oğlan,  
Gel gir qoynuma, qoynuma.  
Her ne gəlse xan babamdan,  
Mənim boynuma, boynuma.

### Qurbanı

Ala gözlü nazlı Peri,  
Yox, Pərim, gələ bilmərəm.  
Sənə qurban başı sərim,  
Yat, Pərim, gələ bilmərəm.

### Peri

Otağuma qədem basdıq,  
Qəsdim budur, qatam dosduq,  
Sinəm döşək, məməm yasdıq,  
Gel gir qoynuma, qoynuma.

### Qurbanı

Nigar pəncərədən baxar,  
Üzüyümü barmağına taxar,  
Mekr eylər, evimi yüksər,  
Yat, Pərim, gələ bilmərəm.

### Peri

Mən Periyəm, boyum bestə,  
Siyah zülfüm dəstə-dəstə,  
Yerin saldım sinəm üstə,  
Gel gir qoynuma, qoynuma.

## **Qurbani**

Özüm gördüm ərenləri,  
Mənə bade verənləri,  
Qurbanının nadan yarı,  
Yat, Pərim, gələ bilmərem.

### **4. Dədə Yediyarla deyişmələr**

#### *I deyişmə*

M.H.Tehmasib “Qurbani” dastanına aid qeydlərde yazır: “Dədə Yediyarla Qurbanının deyişməsi təqdim etdiyimiz dastanda getmemiştir. Bu deyişmə altı qatar qifilbənddən ibaretdir. Mövzusu esasən diniidir. Qazaxdan və Şəmkirdən toplamış variantlara görə Qurbani Dədə Yediyarla yox, Aşıq Heydərlə deyişir” (QM-65; səh. 297-298).

Aşıq Müseyib Nesibov, Aşıq İsfəndiyar Rüstəmov və Aşıq Əhməd Sadaxlıdan aldiğımız variantlarda bu qifilbənd-deyişmələrin bir qismini elde edə bildik. Həqiqətən də eksərən dini xarakterdədir. Lakin bunlar ümumən dövrün dünyagörüşünü, mənəvi-ideoloji alemin müyyəyen keyfiyyətlərini eks etdiirdiyindən toplaya daxil etməyi lazımlı bildik. Biz düzəlişlər aparmağa çalışmadıq. Yalnız bu ve ya digər variantda özünü göstərən daha sehih cəhəti esas götürməklə bəzi dəqiqləşmələr etmeli olduq ki, belələri də çox azdır. Anlaşılmaz, əslinin berpası mümkün olmayan cəhətlər də çoxdur.

Dədə Yediyarla birinci deyişmə Aşıq İsfəndiyar Rüstəmovdan alınmış variantdır.

Bu deyişmənin Aşıq Müseyib Nesibovdan alınmış variantı daha pozuqdur:

#### **Dədə Yediyar**

Səndən xəber alm, Aşıq Qurbani,  
Əvvəl-əvvəl hansı şəher salındı?  
Kim idi emr edən, nə gəldi canə?  
Neçə min il dünya ləmyesir qaldı?

#### **Qurbani**

Al cavabın deyim, Dədə Yediyar!  
Əvvəl-əvvəl Kəbə şəhri salındı.

Haq idi emr edən, insan yarandı,  
Yetmiş min il dünya ləmyesir qaldı.

#### **Dədə Yediyar**

Nedən hasil oldu Düldülün səngi?  
Neye benzər idi onun irəngi?  
Cənabi emirin əzəlki cəngi –  
Əzəl Zülfüqarın o kimə çaldı?

#### **Qurbani**

Nurdan hasil oldu Düldülün səngi,  
Göy mafiyə benzər idi irəngi.  
Cənabi emirin əzəlki cəngi –  
Əzəl Zülfüqarın Əntəre çaldı.

#### **Dədə Yediyar**

O nədir ki, qədəh tutub dəstində,  
O nədir ki, bəni-adəm qəsdində?  
O kim idi, bir növbənin üstündə  
Kimin bişərini harada yoldu?

#### **Qurbani**

Qurbani der: Əzrayıldı, qədəh tutub dəstində,  
O torpaqdır, bəni-adəm qəsdində,  
Cənab əmir bir növbənin üstündə  
Diməşqde Müaviyənin bişərini yoldu.

Aşıq Əhməd Sadaxlıdan alınmış variant:

#### **Dədə Yediyar**

Məndən salam olsun arif olana,  
Əvvəl-əvvəl hansı şəher salındı?  
Kimdən emr olundu, Adəm yarandı,  
Neçə min il dünya ləmyesir qaldı?

### **Qurbani**

Al cavabın deyim, Dədə Yediyar,  
Əvvəl-əvvəl Kufə şəhri salındı.  
Haqdan əmr olundu, Adəm yarandı,  
Yetmiş min il dünya ləmyesir qaldı.

### **Dədə Yediyar**

De kim qiya baxdı, yandırdı Turu?  
Nəden başa geldi İsrafil suru?  
O kim idi geldi alnında nuru,  
Kim onu görçeyin müsəlman oldu?

### **Qurbani**

Haqqım qiya baxdı, yandırdı Turu,  
Nurdan başa gəldi İsrafil suru  
Məhəmməd peyğəmber – alnında nuru,  
Xədicə görçeyin müsəlman oldu.

### **Dədə Yediyar**

Yediyar deyər: O kim idi tutub bədə dəstində?  
O kim idi, durub neyin qəsdində?  
O kim idi, durub neyin üstündə?  
Kimin bığlarını harada yoldu?

### **Qurbani**

Qurbani deyər: Əzrayıldı tutub bədə dəstində,  
O – torpaqdı, durub diri qəsdində,  
Cənab Əmir bir nöqtənin üstündə  
Dimeşqdə Müaviyənin bığlarını yoldu.

### *II deyişmə*

Aşıq Müseyib Nəsibovdan yazıya alınmış variantdır.  
İsfendiyar Rüstəmovdan yazıya aldığımız variant:

### **Dədə Yediyar**

Mendən salam olsun, ay cavən aşiq!  
O nədir ki, göydən haça gəlibdir?  
Peyğəmber dünyaya nece gəlibdir,  
Neçəsi əfzəldi, neçəsi mürsel?

### **Qurbani**

Al cavabın deyim, Dədə Yediyar!  
O – qələmdi, göydən haça gəlibdir.  
İyirmisi əfzel, yeddisi mürsel,  
Bax gör bu dünyaya neçə gəlibdir?

### **Dədə Yediyar**

O neydi ki, yoxdu onun binası?  
O kim idi, harda qaldı əsası?  
Peyğəmbərə gələn qoç qızunun anası,  
Hansı ayda, gündə qoça gəlibdir?

### **Qurbani**

O – yeldir ki, yoxdu onun binası,  
Musa idi, Turda qaldı əsası.  
Peyğəmbərə gələn qoç qızunun anası  
Şəvvəl ayı, şənbə günü qoça gəlibdir.

### **Dədə Yediyar**

Yediyar deyər: O kim idi, vursun onu yol bürkü?  
Kim kimin qəhrindən götürdü lökü?  
Behiştəki több ağacının kökü  
Neçə yarpaq, neçə budaq, neçə haça gəlibdir?

### **Qurbani**

Qurbani deyər: Yoldan çıxanları vursun yol bürkü,  
Xəlil peyğəmber Sammil qəhrindən götürdü lökü.  
Behiştəki Tobb ağacının kökü  
366 yarpaq, 366 budaq, 366 haça gəlibdir.

Dastanın Diri versiyasına görə bu deyişmə Dede Yediyarla deyil, Aşıq Heydərlə aparanlır:

### Aşıq Heydər

Səndən xəber alım, ay bala aşiq,  
O nədi ki, göydən haça gelibdi?  
Yüz iyirmi dörd min peyğəmber haqqı dünyada,  
Əfzəli içində neçə gelibdi?

### Qurbani

Al cavabın deyim, ey böyük aşiq,  
O – qəlemdi, göydən haça gelibdi.  
124 min peyğəmber haqqı dünyada,  
Əfzəli yeddidi, neçə gelibdi.

### Aşıq Heydər

O kim idi, ərşdə qızdırıcı tasi?  
O kim idi, Turda qaldı əsası?  
İsmayıla gələn qoçun anası  
Hansı ayda, gündə qoça gelibdi?

### Qurbani

Hezret Əli ərşdə qızdırıcı tasi,  
Musa idi, Turda qaldı əsası,  
İsmayıla gələn qoçun anası  
Çərşenbe günündə qoça gelibdi.  
(AH-65; səh. 89-90)

Aşıq Müseyib Nəsibovdan Dede Yediyarla Qurbanının çox pozulmuş  
belə bir deyişməsi də yazıya alınmışdır:

### Dede Yediyar

Səndən xəber alım, Aşıq Qurbani,  
Adəmi-səfidən neçə min ildi?  
Bu yerdən dumana, dumandan güne,  
Gündən asimana neçə mənzildi?

### Qurbani

Al cavabın deyim, Dede Yediyar,  
Adəmi-səfidən yetmiş min ildi.  
Bu yerdən dumana, dumandan güne,  
Gündən asimana 90994 mənzildi.

### Dede Yediyar

O kimdi, dünyada her nə var bildi?  
O kimdi, sehrada gezdiyin buldu?  
O hansı şəxs idi, hamı tanıdı,  
Kim onu görçeyin müsəlman oldu?

### Qurbani

Vesəndi, dünyada her nə var bildi,  
Talibdi, sehrada gezdiyin buldu.  
Mehəmmədül Mustafaydı, hamı tanıdı,  
Xədicə görçeyin müsəlman oldu.

### Dede Yediyar

Dede Yediyar yaranıbdı, adamdı,  
Anmıyana dür mübarek qədəmdi (?).  
Ayağı altıdı, başı ədəmdi,  
Quyruğu belində o neçə fildi?

### Qurbani

Qurbani der: İşim düşdü bəhraya,  
Merd iyidnen varım gedim sehraya,  
Hind cezirəsində bənzər behr aye,  
Quyruğu belində ha ele fildi.

Deyişmənin Aşıq Mesim Səfərovdan aldığımiz variantı da çox pozulmuşdur:

### Dede Yediyar

Səndən xəber alım, ay cavan aşiq,  
Adəmi-səfidən neçə min ildi?  
Torpaqdan dumana, dumandan güne,  
Gündən asimana neçə mənzildi?

### **Qurbani**

Al cavabin deyim, Dədə Yediyar!  
Adəmi-səfiden 90 min ildi.  
Torpaqdan dumana, dumandan günə,  
Gündən asimana 90 min menzildi.

### **Dədə Yediyar**

O kim idi, zina etdi anasın,  
Neçə aydan sonra gəldi balası?  
Neçə min, neçə yüz idi ayesi?  
O hansı şəherdi, sən mana bildir.

### **Qurbani**

Qaraçıydi, zina etdi anasın,  
Doqquz aydan sonra gəldi balası.  
Altı min altı yüz altmış altı ayesi –  
Qadir sübhan üstümüzde adildir.

### **Dədə Yediyar**

Yediyar deyər: Yaramıbdi adəmdi,  
Nurdı, ibadətdi, hem xoş qədəmdi.  
Ayaqları xızrı, başı ədəmdi,  
O neçə hevvəndi, sən mana bildir.

### **Qurbani**

Qurbani der: Genə düşdüm qehraye,  
Mərd igidəm, varım gedim sehraye.  
Nil dəryasında benzədirəm bəhr aye,  
İrtməyi belində bir belə fildir.

Aşıq Əhməd Sadaxlıdan alınmış variant:

### **Dədə Yediyar**

Məndən salam olsun arif olana,  
O ne idi, göyden haça gəlibdi?  
124 min nəbi berhəqdi,  
Əfzeli, mürsəli neçə gəlibdi?

### **Qurbani**

Al cavabin deyim, Dədə Yediyar!  
O – qeləmdi, göydən haça gəlibdi,  
124 min nəbi berhəqdi,  
313-ü mürsəl, 7-si efzeli,  
Qalanını say gör neçə gəlibdi.

### **Dədə Yediyar**

O kim idi, onu vurdı yol bürkü?  
Kim kimin qəhrindən götürdü lökü?  
Haradayı Tubb ağacının kökü,  
Neçə yarpaq, neçə budaq, neçə gəlibdi?

### **Qurbani**

O – şeytəndi, onu vurdı yol bürkü,  
Musa haq qehrindən götürdü lökü,  
Behistəydi Tubb ağacının kökü,  
Kökü, budağı, yarpağı 70 min haça gəlibdi.

### **Dədə Yediyar**

Yediyar deyər: O nedir ki, yoxdur onun benası,  
O kim idi, harda qaldı əsası?  
İsmayıla gələn qoç qızunun anası  
Nə gündündə, hansı ayda qoça gəlibdi?

### **Qurbani**

Qurbani deyər: O yeldir ki, yoxdur onun benası,  
O – Musaydi, Turda qaldı əsası,  
İsmayıla gələn qoç qızunun anası  
Şenbe günündə şəvvəl ayında qoça gəlibdi.

### *III deyişmə*

Aşıq İsfəndiyar Rüstəmovdan yazıya alınmışdır.

#### *IV deyişmə*

Aşıq Əhməd Sadaxlıdan yazıya alınmışdır.

#### **5. Şirvanlı dostu ilə deyişmələr**

##### *I deyişmə*

Aşıq Müseyib Nesibovdan yazıya alınmış variantə əsasən Qurbani Dede Yediyardan sonra Şirvanlı Dostu ilə de deyişir. Bu variantda Şirvanlı Dostu ilə iki deyişmə vardır. I deyişmə natamamdır. Həm də II ve IV bəndlərindən görünür ki, Qurbanının başqa deyişmələri ilə qarışdırılmışdır. Biz deyişməni olduğu kimi saxladıq.

##### *II deyişmə*

Bu deyişmə nisbətən yaxşı qalmışdır. Həm də o biri deyişmələrə nisbətən, burada dünyəvi motivlər çoxdur.

#### **6. "Qurbani" dastanında qarı ilə qızın deyişməsi**

QM-61; seh. 134-135.

AH-65-də dörd bənddən ibarətdir:

##### *Qarı*

Başına döndüyüm ay cavan oğlan,  
Gel alma qızımı, sarıdır, sarı.  
Sendən ötrü bəsləmişəm şirin can,  
Gel alma qızımı, sarıdır, sarı.

##### *Qız*

Başına döndüyüm gülüzlü oğlan,  
Gel alma anamı, qarıdır, qarı.  
Sendən ötrü bəsləmişəm şirin can,  
Gel alma anamı, qarıdır, qarı.

#### *Qarı*

İşve məndə, qəmzə məndə, naz məndə,  
Aşıq öldürməyə gözel söz məndə.  
Öpmək məndə, qucmaq məndə, üz məndə,  
Gel alma qızımı, sarıdır, sarı.

##### *Qız*

Matəm yerde səhbət olmaz, saz olmaz,  
Bir gülünən bahar olmaz, yaz olmaz,  
Günü keçmiş qarı gəlib qız olmaz,  
Gel alma anamı, qarıdır, qarı.

#### DİVANİLƏR

##### **1. Ola**

QM-65; seh. 306-307.

QM-65-də dastan variantı daha çox pozulmuş və hadisələrə uyğunlaşdırılmışdır:

Felək, sənle əlləşməyə bir belə meydan ola,  
Tut əlimi, fürsət sənin, lütf ilə ehsan ola.  
Getmiş idim mürşüdümə dərdime dərman qıla,  
Mən ne bilim, mən gelince xak ilə yeksan ola.

Kölgesində zülflərinin bir zaman yatmaq gərek,  
Tabutu serv ağacından, kəfəni yarpaq gərek.  
Tez yuyun, tez götürün ki, menzile çatmaq gərek,  
Bari-ilahim, necə qıydın bir belə canan öle.

Bir gülü ki dəremmirsen, derib xəndan eyləmə!  
Bir könlü ki höremmirsen, yixib viran eyləmə!  
Haq-taaladan səda gəldi: Qurbani, çox qəm yeme!  
Qorxum budu: bu gün burda çoxları peşman ola.  
(seh. 72)

## 2. Gərək

QM-65; səh. 307.

Dastan variantı:

Zina əhli bəhəyalar şərm-həyanı atdilar,  
Adəm oğlu yoldan çıxıb, bir-birin aldatdilar.  
Qazilar rüşvət alıb şəriəti satdilar,  
Bu divan ki divan deyil, ədalət divan gözəl.

Axşam olcağın məşriqdə batdı şəms, doğdu qəmər,  
Yer üzüne qulgülə düşdü ki, oldu ta seher,  
Bir hüsňü camal gördüm mən, ağlım itdi sərasər,  
Perim girib ol niqabe, yanında canan gözəl.

Gel biçarə Qurbani, gerek bu cəbrə dözesən,  
Əl uzadıb o yasəmən bağdan bir gül üzəsen.  
Yaşın yetirdin əlliye, altmışa sən, yüze sən,  
Əslimiz turabdandır, məskənimiz kan gözəl  
(səh. 73)

QM-61-de "Gözəl" redifli bu variant daha pozuqdur:

Zina əhli bəhəyalar şərmi həya etdilər,  
Adam oğlu yoldan çıxıb, bir-birin aldatdilar.  
Qazilar rüşvət alıb, şəriəti batıl etdilər,  
Bu divan ki divan deyil, ədalətli divan gözəl.

Seher açılanda Maşriqdan doğdu şəmsnən qəmər,  
Yer üzüne qulgülə düşdü o gördüyüüm seher.  
Bir hüsňü camal gördüm mən, ağlım oldu sərasər,  
Perim girib o niqabe, yanında canan gözəl.

Gel biçarə Qurbani, gerek bu cəbrə dözesən,  
Əl uzadıb o yasəmən bağından bir gül üzəsen.  
Yaşın yetiresən əlliye, altmışa, ta yüze sən,  
Əslimiz Turabdandır, məskənimiz kan gözəl.  
(səh. 192)

## QİTƏLƏR

### 1. Aine məst

RƏİ, cüng 140, B-1964/13672; səh. 25b.  
Əlyazması XIX əsrə aiddir.

### 2. Şahim

Üçmisralıq bu qite M.H.Təhmasibin "Azərbaycan xalq dastanları (orta əsrlər)" kitabından götürülmüşdür (səh. 376). M.H.Təhmasib bu şeri tarixçi Ənver Şükürzadədən aldığıni qeyd etmişdir. Burada Şah İsmayıll Xətayinin vefatı tarixi maddeyi-tarixle öz ifadəsini tapmışdır.

## BAYATILAR

Diri etrafındaki Xələfli, Soltanlı, Göyərçin Veysəlli, Qumlax kəndlərinin qocalarından toplannmışdır. Bezilərinin folklorşunas S.Paşayev (bax: "Azərbaycan müəllimi", 1 fevral 1984) və filologiya elmləri namizədi İsmayıll Kazimov ("Kolxoççu" qəzeti, 22 fevral 1986) matbuatda vermişlər.

Qurbanının hesab edilən, lakin bir çoxu onun sevgilisinin dilindən söylənmiş bayatılar da vardır:

Mən aşiq, Gəncəm haray,  
Tiflisdən gəncəm, haray!..  
Qurbani öldü getdi,  
Mənə bir encəm, haray!..

Mana gənceli deyərlər,  
Gülü qonçeli deyərlər,  
Aşıqindən ayrı düşmüş,  
Ölməz inceli deyərlər.

Əzizim Diri dağı,  
Duman, gəl bürü dağı,  
Burda bir qərib ölüb,  
Yamandı diri dağı.

Mən aşiqəm, ay divar,  
Hörülmüşin lay, divar.  
Yarım məndən eyledin,  
Dağlasan, ay divar.

Dağlara dumdan gələr,  
Yağış gələr, çen gələr.  
Müdam sazı çalanda  
Yadına Perim gələr.

### CAHANNAMƏ

Cahannamə dediyimiz bu şeir dini xarakterdədir ve çox pozulmuşdur. Bir çox misraların mənasını müəyyənleşdirmək çətindir. Aşıq Məsim Səfərovdan yazıya alınmışdır.

### LÜĞƏT

#### A

*Abdal* – derviş, qələndər  
*Abi-həyat* – dirilik suyu  
*Abi-kövsər* – behiştə olan çayın suyu; içki  
*Axça (ağca)* – gümüş puf  
*Alişan* – adlı-sanlı, çox şöhrətli  
*Ayə* – Quran surələrindeki her bir cümlə

#### B

*Bab* – layiq, yaraşan, tay; qapı  
*Bad* – yel, külək; yox olma, puç olma  
*Badə* – şərab, caxır; şərab piyalaşı  
*Badi* – əvvəl, ilk; küləkli, yelli  
*Baqı* – əbədi, daimi  
*Bar (i)* – yaradan, yaradıcı, Allah  
*Barxanə* – tay, yük  
*Batıl* – həqiqətə zidd; yalan, boş  
*Bazubənd* – qiymətli daşlarla işlənmiş qızılı və ya gümüş qolbaq  
*Bədəsil* – zati pis olan, alçaq, nanecib  
*Bədgüman* – pis fikirli, şübhəli, inanmayan  
*Bəlgə* – nişan  
*Bərg* – yarpaq  
*Bərhəm* – qarmaqarışq, pozuq, dağınıq  
*Bərqərar* – möhkəm, daimi, sabit, davamlı  
*Bəşər* – insan, adam  
*Bəyan* – anlatma, söyləmə; erizə, gözəl yazı

*Bidad* – edaletsiz, edliyyesiz, qanunsuz  
*Bidar* – oyaq, ayıq  
*Biganə* – yad, özge  
*Bimürüvvət* – insafsız, qəddar, namərd  
*Binəva* – yazılıq, fağır, köməksiz  
*Börk* – papaq  
*Burc (bürc)* – qalanın çıxıntısı, qüləsi; qala, qüllə  
*Büt (bu)* – iy, qoxu  
*Bülənd* – yüksək, uca  
*Bünyad* – özül, kök, əsas, bina, teməl  
*Büryan* – yananaq, yanmış

#### C

*Cadə (caddə)* – böyük yol, baş küçə  
*Cannisar* – canını qurban verən  
*Cəbin* – alın  
*Cəmal* – gözəllik; gözəl üz  
*Cənnətəlməvə* – behişt kimi gözəl yer  
*Cövr* – incitmə, zülm, cəfa  
*Cüda* – ayrı, ayrılmış, uzaq düşmüş

#### Ç

*Cahar* – dörd, dörd ünsür  
*Çarşı (çarsuy)* – dörd yan, dörd teref; iki terefində dükanlar olan üstüortülü və ya üstüaçıq bazar (çarsubazar)  
*Çərx* – göy, asiman; tale, bəxt

**D**

*Dad* – haray, aman; ədalət, insaf  
*Dadü bidad* – haray-həşir  
*Damad* – kürəken  
*Damanda* – ümidsiz, çarəsiz, naçar  
*Darıulaman* – aman evi, pənah  
 gətirilən yer  
*Dahan* – ağız  
*Dəm* – an  
*Dəndan* – diş  
*Dər* – qapı  
*Dərbədər* – avara, sərsəri, sərgerdan  
*Dərgah* – saray, qapı, qapı ömü  
*Dəst* – el  
*Didar* – üz, camal; görmə, görüş  
*Dida* – göz  
*Digərgün* – başqa cür, halı pozğun  
*Dil* – ürek, qəlb  
*Dilgir* – incik; bezmiş, qəmlı  
*Dimağ* – beyin, kef, neşe  
*Divan* – böyük məclis, rəsmi məclis  
*Divanə* – dəli  
*Dud* – tüstü, duman, çən  
*Dudi-ah* – ahın tüstüsü  
*Dübarə* – ikinci dəfə, yenidən  
*Dürr* – inci, mirvari  
*Düta* – bükülmüş; ikiqat

**E**

*Ehram* – dini marasim; sərdabə, piramida  
*Ehsan* – yaxşılıq, bağışlama, lütf; ehsan  
*Eyn* – gözü; çeşmə, bulaq  
*Eyş* – yaşayış, yaşama; eyş-işrət, kef, neşe  
*Eyvan* – köşk, qəsr, böyük salon

**Ə**

*Əbrişim* – ipək, qatlanmış ipək  
*Əfzal* – daha feziletlili, böyük hörmət sahibi  
*Əgyar* – yadlar, özgələr, tanış olmayan  
*Əhdü peyman* – söz verme, öhdəyə götürmə  
*Əhli-ürfan* – bilikli, elmli, arif adamlar  
*Əhmər* – qırmızı  
*Əqiq* – qiymətli daş  
*Ələzab* – məlum əzab, o əzab  
*Əmir* – hökmədar, padşah  
*Əmr* – iş, serəncam  
*Ənah* – damar, boru  
*Ənam* – hədiyyə, bəxşış  
*Ənbər* – gözəl iy, xoş rayihe  
*Ənbiya* – peygamberler, nebiler  
*Əndam* – bədən; boy, qədd-qəmet  
*Ərgəvan* – qırmızı rəngli qəşəng gül; qırmızı  
*Ərməğan* – sovqat, hədiyyə  
*Ərş* – qübbə, göyün doqquzuncu və en uca qatı, sema  
*Ərş-i-əla* – çox uca göy  
*Ərz* – anlatma, şikayət  
*Ərzi-hal* – xahişnamə, ərizə  
*Əsmər* – qarabuğdayı, qarayanız  
*Əta* – bağışlama, bəxşış  
*Əttar* – etir satan  
*Əyyar* – hiyləger, kələkbaz  
*Əza* – üzvlər  
*Əzəm* – ən böyük, çox böyük, çox görkəmli

**F**

*Fani* – puç olan, qalmayan  
*Fanus* – fənər

*Fəda* – qurban; əvez, bədəl  
*Fəğan* (əfğan) – fəryad, nale  
*Fəhm* – anlayış, idrak  
*Fələk* – göy, asiman; tale, bəxt  
*Fəraq* (firaq) – ayrılıq, hicran  
*Firiştə* – məlek, məlaike

*Həyya (həyyə)* – ilan  
*Həyy-ləyamut* – qalan, ölməz  
*Həzər* – min; bülbül  
*Həzər* – saqınma, çekinme, ehtiyat etmə

**X**

*Xanədan* – ailə, ocaq; sülale  
*Xar* – tikan; zəlil, həqir, alçaq  
*Xasa (xassə)* – əla, çox gözəl  
*Xəndən* – gülən, gülər; şən, şad  
*Xətm* – möhürləmə, möhür basma; sonuncu, axır  
*Xətt* – cizgi, cızıq; saqqal  
*Xəzən (xəzənə)* – payız, saralıb-solma vaxtı  
*Xilaf* – zidd, əks, qarşı  
*Xırqə* – bez və ya qumaş parçası; dervişlerin geydikleri üst paltar; pambıq paltar  
*Xoca* – din xadimi, müreibbi, tərbiyəçi  
*Xoryat (xoryad)* – tərbiyəsiz, kobud adam  
*Xun* – qan  
*Xuni-cigar* – ciyər qanı, dərd-qəm, qüssə, kədər  
*Xüms* – gəlirin beşdə biri miqdarında verilən dini vergi

**G**


*Gah* – zaman, vaxt; yer, məkan  
*Gahi* – arabir, hərədən  
*Gəg* – əger  
*Ganc* – xəzinə, definə  
*Gərdən* – boyun  
*Gərdənbənd* – boyunbağı  
*Gərdiş* – gəzinti, dolanma  
*Gəyt* – gezişmə, gəzinti; seyr  
*Girifər* – tutulmuş; dustaq, əsir; mübtela, düçər  
*Göftər* – söz, söhbət, mövzu  
*Gövhər* – inci, cavahır, daş-qası; bir şeyin əslisi, mayası  
*Gövhərkan* – daş-qası medəni  
*Gülüzər* – gül yanaqlı, gözəl bədənlı  
*Güzər* – keçmə, yol getmə

**H**

*Heydər* – aslan, şir; igid, cəsur  
*Heykal* – boyuna salınan dua  
*Heyz* – xəstelik  
*Həbib* – sevimli, sevgili  
*Həqayiq* – həqiqətlər  
*Həmətil (həməyil)* – boyunbağı  
*Hərami (harami)* – yolkəsən, soyğunçu, haram mala el uzadan  
*Həşr* – qiyamət, qiyamət günü; toplama, bir yerə yığma  
*Həşt* – səkkiz

**I**

*İbtida* – başlama, başlangıç, baş, evvel  
*İxtilat* – qaynayıb-qarışma, yaxın əlaqə, görüşmə  
*İqbəl* – bəxt, tale  
*İqrar* – qərarlaşdırma, təsdiq etmə  
*İlahi* – Allaha aid, yerde tapılmayan, yerde olmayan



**İlga** – leğv etme, aradan qaldırma  
**İltica** – sığınma, himaye isteme  
**İmam** – peyğəmberdən sonra din işlərinə rəhbərlik edən  
**İmamət** – imamlıq etmə, mezheb işlərinə rəhbərlik etmə  
**İmdad** – kömək  
**İrab** – qorxutma, vahiməyə salma  
**İştihad** – arzu etmə, çox istəmə  
**İzam** – böyükler; sümükler

## K

**Kafar (kafir)** – islam dininə inanmayan; itaətsiz, üsyankar  
**Kafî** – bəs olan, kifayet edən  
**Kam** – arzu, istək, məram, məqsəd  
**Kan** – mədən, bir şeyin çox olan yeri, mənbə; bu dünya  
**Kar** – iş, qazanc, fayda  
**Kəlləmanqo** – xəstəlik növü  
**Kəramət** – lütf, ezizləmə, hörmət, ehsan  
**Kərəm** – alicənablıq, merhəmet, başqlışlama  
**Kəsir** – çox, bol, six  
**Kazzub** – yalançı, yalan danışan  
**Kirdigar** – Allah, xalıq  
**Kövsər** – cənnətdə bulaq adı  
**Ku (kuy)** – küçə, məhəllə  
**Küləh** – papaq  
**Kütah** – qısa, gödək

## Q

**Qab** – mesafe, ara; uzunluq ölçüsü  
**Qabe-qövs** – qaşların arası  
**Qabil** – bacarıqlı, istedadlı  
**Qadir** – qüdrət və qüvvət sahibi

**Qail** – inanan, etibar edən, iqrar edən  
**Qal** – söz, danışq  
**Qasid** – məktub aparıb getirən, elçi  
**Qazi** – din yolunda döyüşen, cihad edən, qazi  
**Qədəm** – addım, ayaq, bir addım məsafə  
**Qəflət** – xəbersizlik, qafil olma  
**Qahr** – qəzəb, hirs, hiddət  
**Qalil** – az  
**Qamar** – Ay  
**Qəməz** – göz qırpmaya, gözlə işarə etmə; naz, işveli baxış  
**Qəndil** – çıraq, çılçıraq  
**Qər** – quyu; deniz və s.-in dərin yeri  
**Qərra (ğorrə)** – işıqlı, parlaq, şöleli  
**Qəvvəs** – dalğıcı, üzgüçü  
**Qəza** – bədbəxt hadisə, insanın başına gələn hadisə  
**Qazəbnak** – açıqlı, qəzəbli  
**Qibləgah** – qiblə yeri, pərəstiş edilən, çox hörmətli  
**Qiyamə** – dua, səcde  
**Qiyamət** – məhşər günü  
**Qövs** – yay, kaman; qaş  
**Qübar** – toz, narın torpaq; keder, qüssə  
**Qülhüvəyyə** – Quran surələrindən biri  
**Qülqülə (qılğulə)** – hay-küy, qışqırıq  
**Qürab** – qarğıa  
**Qurrətüleym** – göz işığı, göz nuru; ezziz övlad  
**Qüsli** – dinin tələb etdiyi üsullarla bedəni yuma

## L

**Lame' (lamə)** – parlayan, parlaq  
**Ləməkan** – məkanı olmayan, mekansız  
**Ləmyesir** – yetim, kimsəsiz

**Laşkar** – qoşun, ordu  
**Libas** – paltar, geyim  
**Lisafə** – sarğı, boğça  
**Loğman** – qabil həkim, çox bilikli, böyük alim  
**Lövhə-ülya** – ən gözei, ən uca göyler  
**Lütf** – məhribanlıq, yumşaqlıq, yaxşılıq, kərem

## M

**Mahi** – balıq  
**Mahru** – ayuzlü, gözəl  
**Mahtab** – aym aydınlığı, aydınlıq gecə  
**Mail** – meyil etmə, düşkün, mübtəla  
**Manşıq** – nişan  
**Mehr** – sevgi, məhəbbət; Güneş, gün  
**Merac** – Məhəmməd peyğəmberin göye getməsi, yüksəlmə; çıxılacaq yer; nərdivan  
**Mədar** – vasitə, özül, çıxış nöqtəsi  
**Məğrib** – qərb, günbatan  
**Məhbub** – sevgili, dost  
**Məhparə (mahparə)** – ay parçası, gözel  
**Məhrəm** – yaxın dost; qohum  
**Məlayik** – məlekler  
**Mərək** – saray, anbar, bina  
**Mərfət (marifət)** – bılık, elm, hüner  
**Mərif** – biliñən, məlum olan, məşhur  
**Məsail** – məsələlər  
**Məsti** – kefiliğ, sərxoşluq  
**Məşriq** – şərq, gündoğan  
**Məşşatə** – bəzəkçi, gəlin və qızları bezəndirən qadın  
**Məşuq** – sevgili  
**Məta** – mal, emtəə, sərməyə, kapital  
**Mətləb** – istək, məqsəd, tələb; məsələ, mövzu  
**Min** – dan, dənə mənasında ön qoşma  
**Mina** – şüşə, büllur

## N

**Naçaq** – xəstə, kefsiz  
**Nagah** – birdən, qəfildən, vaxtsız  
**Nagüman** – gümansız, güməni, ehtimalı olmayan  
**Nalça** – ince damarlar, bəzək

*Namdar* (*namidar*) – adlı-sanlı, iigid, qəhrəman

*Naməhrəm* – məhrəm olmayan, yad, özge

*Nargilə* – odlu qəlyan, xor-xor qəlyan

*Naseh* – nəsihət verən, nəsihətçi

*Nayib* – katib, canışın

*Nazərin* – nazlı, işvəli

*Nəcət* – qurtulma, salamatlığa çıxma

*Nəhs* – uğursuz

*Nəhy* – qadağan etmə

*Nəng* – eyib, ar, bədnamlıq

*Nəsib* – qismət, pay

*Nəzəl* (*nazıl*) – enən, Allah tərəfindən göndərilən

*Nigar* – gözəl, sevgili; rəsm, surət, şəkil

*Nihan* – gizli, gizli saxlanılmış

*Niqab* – üz örtüyü, yaşmaq

*Nisar* – qurban

*Novrasida* – yeniyetmə, kamala yeni çatmış

*Nurani* – işıqlı, nurlu, hörmətə layiq qoca

*Nübüvvət* – peyğəmberlik

## P

*Pa* – ayaq

*Payəndaz* – ayaq altına salınan şey; peşkəş, hediyə

*Peykan* – oxun ucundakı dəmir; kirpik

*Pər* – qanad, quş tükü; yaraşlıq, gözəl

*Pərgar* – dairə çəkmək üçün alət; kainat, dünya

*Pəri* – gözəl qadın və ya qız; qadın surətində sehrbaz, cadugər

*Pərizada* – kiçik peri

*Pəyan* (*payan*) – son, axır, uc, kenar

*Püşt* – arxa, dal, geri

## R

*Rah* – yol

*Rastkar* – doğru, düz adam

*Rəbbülələmin* – Allah

*Riba* – faiz, müamilə, sələm, saxta pul

*Rığa* – kök, saçaq

*Rubənd* (*ürbənd*) – üz örtüyü

*Ruzi-əzəl* – ilk gün

*Ruzigar* (*ruzgar*) – zaman, vaxt; külək; dövran, fələk

## S

*Sahibzaman* – zamanın sahibi, 12-ci İmam Mehdiinin adlarından biri; bəzi hökmədlərlərə verilən ad

*Sail* (*sayıł*) – dilənen, dilənci; soruşan, sual edən

*Saqı* – içki məclisində şərab paylaşan; su satan

*Sar* – sığırçın; dəvə

*Sevda* (*sovda*) – eşq, məhəbbət, həvəs, alver

*Seyraqıb* (*seyrəqib*) – it xasiyyətli; özgə işinə qarışan, rəqib

*Seyrəngah* – seyr, gəzinti yeri

*Səbat* – sözündən dönməmə, mətanət

*Səbük* – yüngül

*Səbz* – yaşıl

*Sədəf* – içindən inci çıxan dəniz böcəyi, həmin böcəyin qabığı

*Sədr* – döş, sinə, ürək, könül

*Səfa* – rahatlıq, tamaşa, seyr, əyləncə

*Səmax* – qulaq borusu

*Səmən* – yasəmən ağacı ve gülü

*Səmənd* – qırmızı ilə boz arasında olan; qırmızı kəhər at

*Sər* – baş

*Sərasər* – başdan-başa, tamamilə  
*Sərəndaz* – ləçək, çarqat

*Sərraf* – bilən, derindən başa düşən, tanıyan

*Sitəm* – zülm, əziyyət, cəfa

*Sitəmkar* – zülm edən, zülmkar

*Sur* – böyük buynuzdan qayrılmış boru

*Suri-İsrafıl* – dini etiqada görə qiyamet günü İsrafıl adlı mələyin ələcəgəri boru

*Sücud* – səcdə etmə

*Süleyman* (*i*) – ağ toz, zəhər

*Sürəyya* – Yeddiqardaş, Ülkər ulduzu

*Süvar* (*səvar*) – minmiş, minici

## T

*Tab* – güc, qüvvət; zəhmət, dözmə

*Tana* – sırga

*Tar* – qaranlıq; tel, sap, iplik

*Teyhu* – gəyərçin cinsindən quş, cil quş

*Təbərra* – uzaqlaşma, çəkilme

*Təcəlla* (*təcəlli*) – eyan olma, görünmə, təzahür etmə

*Təfaüll* (*təfəüll*) – fal açma, xeyrə yozma

*Tən* – badən, endam, eisim

*Təna* (*tən*) – söymə, danlama, başa qaxınc etmə

*Təng* – darışqal, çətin vəziyyət

*Tərəhhüm* – rehm etmə, yazıçı gelmə, acıma

*Təvalla* – bağışlanmış şey, dostluq üçün təşəbbüs

*Təvan* – güc, qüvvət; var dövlət

*Tiğ* – qılınc, xəncər, ülgic

*Tövhid* – Allahın birliyinə inanma

*Tüccar* – tacirler

*Türab* – torpaq, toz; qəbir, mezar

## S

*Şahbaz* – terlan, şahin; qoçaq adam

*Şahvar* – şaha, hökmədərə layiq

*Seyda* – delicesinə vurğun

*Şəbxun* – gecə basqını

*Şəddə* – bağlı, topa

*Şəfa* – yaxşılaşma, sağalma

*Şəfaat* – günahkarın bağışlanması, iltimas, vasitəçilik

*Şəfqət* (*şəfəqqət*) – acıma, yazıçı gelmə, məhrəbanlıq

*Şəhla* – ala (göz)

*Şəkkiyat* – namazda səhv edilən rüketlər və s. üçün qoyulan qayda

*Şəqaiq* – laləgülü, xoruzgülü

*Şəmail* – şəkil, eks, surət

*Şəms* – günəş, gün

*Şər* – qanun, şəriət qanunu

*Şərif* – şərəflü, müqəddəs, nəcib

*Şərm* – utanma, həya, xəcalət

*Şirinzəban* – şirindilli

*Şitab* – gevikkilik, tələsmə, sürat

*Şövg* – həvəs, arzu, istək

*Şur* – hay-küy, qalmaqlaş; eşq, sevgi

## Ü

*Ülya* – əla, ən uca; çox gözəl, qiymətli

*Ümman* – böyük dəniz, derya

*Ürfan* (*irfan*) – bilmə, xəberdar olma; Allahı dərk etmə

## V

*Vacibat* (*vacibət*) – yerinə yetirilməsi vacib olan işlər (dini)

*Vəfadar* – vəfali, sədaqətlü

*Vəsf* – tərif etmə, təsvir etmə

*Vəsl* – birləşmə, qovuşma, vüsal

*Vüsal* – görüşmə, qovuşma

## Y

*Yağut* – qırmızı rəngli qiymətli daş  
*Yek* – bir, tek, vahid  
*Yeksan* – düz, bərabər

## Z

*Zağ* – qarğı  
*Zail* – daimi olmayan, müvəqqəti; fani, yox olan  
*Zar* – ağlayan, inleyen; dərmənsiz, çarəsiz  
*Zarinci* – ağlayan, inleyen, ağlar  
*Zat* – sahib, yiye, əsil, mahiyət, şəxs  
*Zaval (zəval)* – teləf olma, məhv olma; göy cisimlərinin batması

## Zəban – dil

*Zəbanə* – alovun şölesi, dili  
*Zəbərcəd* – qızla çalar yaşılmışlı qiymətli daş  
*Zəkat* – dini vergi  
*Zəmhərir* – çox bərk şaxta, soyuq  
*Zəmin* – yer  
*Zən* – qadın  
*Zənbur* – arı  
*Zənəxdan* – çənə  
*Zərbad* – öd  
*Zərnışan* – zərlə işlənmiş  
*Zəvvər* – ziyarətçi, ziyarətə gedənlər  
*Zikr* – yada salma, söyləmə; vird, dua  
*Zimistan* – qış  
*Ziyadə* – çox, daha çox, daha artıq  
*Zülfiqar* – ikiağzılı qılınc; həzərət Əlinin leqəbi

## MÜNDƏRİCAT

<i>Ön söz</i> .....	4
<i>Gəraylılar</i> .....	37
<i>Qoşmalar</i> .....	47
<i>Təcnislər</i> .....	97
<i>Qifilbandlılar</i> .....	102
<i>Deyişmələr</i> .....	104
<i>Divanilər</i> .....	116
<i>Qitələr</i> .....	117
<i>Bayatılar</i> .....	118
<i>Cahannamə</i> .....	120
<i>Müxtəlif şeirlərdən natamam parçalar</i> .....	124
<i>Qeyd və izahlar</i> .....	125
<i>Lügət</i> .....	221

**QURBANI**

**ƏSƏRLƏRİ**

**“ŞƏRQ-QƏRB”  
BAKİ-2006**

Buraxılışa məsul: *Əziz Güləliyev*

Texniki redaktor: *Rövşən Ağayev*

Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*

Kompyuter səhifələyicisi: *Rəvan Mürsəlov*

Korrektorlar: *Leyla Hüseynova  
Pərinaz Səmədova*

Yığılmağa verilmiştir 30.10.2006. Çapa imzalanmıştır 23.12.2006.  
Formatı  $60 \times 90 \frac{1}{16}$ . Fiziki çap vərəqi 14,5. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 260.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.